

FRIDRIX  
BODENŞTEDT



# MİRZA ŞAFİ HAQQINDA XATIRƏLƏR

"XAN" XATIRƏ ADABIYYATI 2

2-ci nəşr



Fridrix Bodenstedt

Arf 303186

# MİRZƏ ŞƏFI HAQQINDA XATIRƏLƏR

(“Şərqdə min bir gün” kitabından)

“XAN” Xatirə Ədəbiyyatı silsiləsindən 2-ci kitab

2-Cİ NƏŞR

Azərbaycan Məlli  
Kitabxanası



Alman dilindən tərcümə: **Akif Bayramov**

Layihə rəhbəri: **Şəmil Sadiq**

Naşir: **Müşfiq XAN**

Redaktor: **Dilqəm Əhməd**

Korrektor: **Asifə Əfəndi**

Mətn tərtibatı: **Rövşən Yerfi**

Texniki redaktor: **Bəxtiyar Ələkbərov**

Dizayn və qrafiqa: **Teymur Fərzi**

Rəssam: **Vasif Səftərov**

*Fridrix Bodenştedt. Mirzə Şəfi haqqında xatirələr. ("XAN" Xatira  
Ədəbiyyatı silsiləsindən)*

© "XAN" nəşriyyatı. Bakı-2015. 136 səh. 2-ci nəşr.

"XAN" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasından təqdim etdiyi ikinci kitab Fridrix Bodenştedin "Mirzə Şəfi haqqında xatirələr" kitabıdır. Kitabda 1844-cü ildə Qafqaz canışın general Netçardtin təklifi ilə Almaniyanın Hannover şəhərində Tiflisə gələn Fridrix Bodenştedin "tatar" dilini öyrənmək üçün Mirzə Şəfi ilə görüşməsindən, aralarında yaranan samimi münasibətdən və Mirzə Şəfinin sevgilöründən, qadınlar haqqında düşüncələrindən və onlara böyük hörmətdən bəhs edilir. Ümumiyyətlə, kitab, bu böyük söz adımı haqqında məlumat almaq və onu az da olsa tanımak üçün yeganə mənbə hesab edilir.

ISBN: 900-0000-060-02-1

[www.hedefnesrleri.az](http://www.hedefnesrleri.az)

© Yəzici nəşriyyatı / 1987

© "XAN" nəşriyyatı / 2014-2015



*Mirzə Şəfi Vazeh*

## Şərqiñ ən müdrik adamı

Başlıq bizim fantaziyamızın və ya Mirzə Şəfiyə olan sevgimizin göstəricisi deyil. Məhz oxuyacağınız xatirələrin müəllifinə Mirzə Şəfinin dediyi sözlərdir.

"Mən, Mirzə Şəfi, Şərqiñ tanılmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan".

Gəncədə yaşayasan və Şərqiñ tanılmış alimi olması iddiasında olasan. Bəlkə də, Bodenştedt olmasa idi, şeirləri ilə sevgi çələngi hörən Vazeh öz müdrikliyini dünyaya tənitmadan məzarına aparacaqdı.

Amma yox. Tarix onu başqa bir tələbəsi ilə də öz səhifələrinə yazacaqdı. Bu barədə bir azdan.

Şəfi 1794-cü ildə Gəncədə xanlığın saray memarı olan bənnə Kərbəlayı Sadiqın ailəsində doğulub. Mədrəsəni bitirdikdən sonra Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik etdiyinə görə "Mirzə" ünvanını qazanır. Lakin hadisələr elə gətirir ki, Püstə xanım İrana qaçmalı olur, Şəfiyə dəstək verən tacir Hacı Abdulla vəfat edir (Şəfi atasını erkən yaşıda itirir), buna görə də mədrəsədə gözəl xətti olduğuna görə iş tapır.

Tarix qəhqəhələrlə doludur. Gəncə mədrəsəsinin bir küncündə mirzəliklə məşğul olasan, bir gün Gəncəyə iyirmi yaşlarında bir gənc gətirilsin və o gəncin ruhanilər sırasına qoşulması istənilsin, lakin Şəfi ilə tanış olandan sonra həmin gənc dinin ən qatı tənqidçisinə çevrilisin:

"Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:

- Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?
- Ruhani olmaq istəyirəm.

- Demək, riyakar və şarlatan olmaq istəyirsən...  
Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay  
etmə. Başqa bir peşə dalınca get.

Mirzə Fətəli başqa bir peşənin arxasında getdi, əgər  
Gəncədə ilkin məqsədina çatsayıdı, Azərbaycan tarixi nələr  
dən məhrum olardı, düşündünüzmü? Dramaturgiyamız, te-  
atrımız, Qori seminariyası... Gerisini düşünün artıq.

### Almaniyadan gələn tələbə

1840-ci ildə Şəfi Tiflisə köçür, Axundzadənin köməyi  
ilə Tiflis qəza məktəbinə türk, ərəb və fars dilləri müəllimi  
vəzifəsinə təyin olunur. Dörd il sonra Şəfinin yanına Al-  
maniyadan bir nəfər galır, o, Şərqi, türk dilini öyrənmək istəyir.  
Bu şəxs Qafqaz canişini general Neytqardtin təklifi ilə Tiflisə  
gələn, Almaniyannı Hannover şəhərində doğulan şair Frid-  
rix Bodenştedt idi. Bodenştedt xatirələrində yazır: "Tiflisə  
gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsəlesi  
düşündürdü ki, tatar dilini öyrənəm. Qafqazda yaşayan  
camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edir-  
di. Xoşbəxtlikdən, arayib-axtardığım müəllimlərdən ürəyimə  
yatana tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu".

Xatirələr olduqca maraqlıdır. Bodenştedtin yazı tə-  
zindən aydın olur ki, Şəfi onu müəllim-şagird münasibətlə-  
rindən əlavə öz duyğularını bölüşdüyü bir insan kimi görüb.  
Bir gün Fridrix ondan soruşur:

- Mirzə Şəfi, heç sevmisənmi?

Şəfi Hafizdən qəzel oxuduqdan sonra ona deyir:

-Yox, indi mən sevmirəm, ancaq bircə dəfə aşiq olmuşam.  
Mənim kimi heç bir kəs belə vurulmayıb!

### Şəfi kimə vurulmuşdu?

Bu İbrahim xanın qızı Züleyxa idi. Vazeh irsindən qa-  
lan şeirlər arasından 15-i Züleyxaya yazılıb. Vazeh onu belə  
anladıb: "Heç bilmirəm sənə onun zülmət gecəyə bənzər,  
lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qəddi-  
qamatındənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq  
dolaşib gərdanına tökülmüş uzun höküklərindənmi deyim?  
Yoxsa Şiraz çıçəkləri kimi ətirli nəfəsindənmi sənə söz  
əkim?"

"Xatirələr"ə görə, Vazehin nakam məhəbbəti bu cür  
olub: İbrahim xanın axşamlar evdə olmamasından istifadə  
edən Vazeh qızın evinin eyvanı görsənən tərəfdə gəzərək  
Camidən və Hafizdən qəzzəllər oxuyub onun diqqətini cəlb  
eləməyə çalışır. Nəhayət, belə davam edən günlərin birində  
ağ çadrada Züleyxanın sirdası olan Fatma ona gizlice ya-  
xınlaşır, Şəfiyə sevgisinin qarşılıqsız olmadığı xəbərini çat-  
dırır və onlar gizlice görüşməyə başlayırlar. Lakin bu xoş-  
bəxtliyin ömrü cəmi altı ay çəkir. Belə ki, hərbi səfərdən  
qayıdan İbrahim xan qızını özünə tay bildiyi Əhməd xana  
vermək üçün toy tədarükü görməyə başlayır. Artıq çıxış  
yolu qalmadığını görən Şəfi Fatmanı sevən tacir Akimin  
köməyi ilə Züleyxanı qaçırır.

Lakin gecə daldalanacaq tapdıqları kənddə Əhməd  
xanın adamları onları yaxalayıb, Mirzə Şəfi ağaç zərbələri ilə

cəzalandırılır. Şəfi Züleyxanı uzun müddət unutmur: "Vaxt vardi biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!"

Lakin Mirzə Şəfi yanıldı. Gənclik məhəbbəti ilə yanışı müdriklik dövrünün də sevgilisinin olacağını unutmuşdu. Bu Hafızə idi. Şəfi bir gün evlərin arasında gəzərkən damın başında bir qız görür və həmin gün bütün rahatlığı pozulur. Eynilə Züleyxada olduğu kimi qızın da ona xoş münasibət bəslədiyini bilib evlənmək qərarına gəlir, lakin Şəfi kasib olduğu üçün qızın tacir atası buna razılıq vermir. Lakin görünür, Tanrı bu dəfə hökmünü vermişdi. Çox keçmir ki, Hafızənin atası sarılıq xəstəliyindən dünyasını dəyişir və Şəfi nəhayət ki, sevgisində qovuşur.

### Bakıxanovun yanında içilməyən içki

Bodenstedt xatirələrində Mirzə Şəfini şərab içən kimi göstərir. Onun yazdığına görə Tiflisdə tanış olduğu adamlar içərisində biliyinə və vəzifəsinə görə seçilən şəxs Bakı xanlarının nəslindən Abbasqulu xan olub. Bodenstedt Abbasqulu xanın Rusiyaya böyük məhəbbəti olan, əsərlərinin gücünə görə tanqid edilə bilinməyən şəxsiyyət olduğunu söyləyir, Şəfinin yaratdığı "Divani-hikmət" məclisində onun fikirlərinə qulaq asdığını, Abbasqulu xanın "Fatma tar çalır" şeirini ondan yadigar olaraq özünün yazmasını xahiş etdiyini qeyd edir:

"Abbasqulu xan otaqdan çıxanda Mirzə Şəfi qarşısındaki şüşəni götürüb özüne şərab süzüb içəndə soruşdum:

- Sən xanın yanında niyə içmədin, Mirzə Şəfi?
- O, dindar adamdır. Dindarlar şərab içmirlər.
- Sən də yalnız onun dindar olduğuna görəmi içmədin?
- O, məndən yaşlı, həm də rütbəcə böyük adamdır. Mən onun yanında içsəm, onu təhqir etmiş olardım".

### Şəfi erməni kişilərini eyibləyir

Xatirələrdən bəlli olur ki, Bodenstedt İrəvana səfər edir, oradan qayıtdıqdan sonra "Divani-Hikmət"ə Şəfiyə gördüklerini danışmağa gəlirlər. Onlar Şəfiyə erməni qadınlarının ağır zəhmətlə böyük daşlardan soba tikmələrini danışırlar. Şəfi bundan əsəbləşərək deyir: "Eyib olsun, onların kişilərinə. Ən yüksək qiyməti qadınlara vermək lazımdır. Bu gözəl məxluqun əziyyət çəkməsində ancaq kişilər günah-kardırlar".

### Mirzə Şəfi sual edir

Xatirələri oxuduqca Mirzə Şəfinin qadınlara verdiyi önem insan heyrətləndirir. Görünür, onun qadınlara haqqında dediyi bütün fikirlərin altında Züleyxa və Hafızənin gözəlliyyi yatırıldı. Xatirələrində Şəfinin qadınlara haqqında dedikləri diqqət çekir:

- Qadına qəlbən, nə qədər bağlansan, bir o qədər onu yaxından tanıysan, öyrənərsən. Yaxşı tanıdıqdan sonra, bir

o qədər də çox sevirsən. Nə qədər onları çox sevirlər, bunun əvəzində, bir o qədərdən də artıq onlar bizi sevirlər. Çünkü əsl məhəbbətə onlar qarşılıqlı cavab verirlər.

• Ən ülvi məhəbbət yüksək ağıl deməkdir. Bu dün-yada qadından yüksək nə ola bilər?

- Qadın yer üzündə Allahın həqiqi varlığıdır!

- Gözel qadının əlini öpmək ən dadlı yeməklərdən üstündür.

- Onlardır xoşbəxtlik tacının ən qiymətli daşı.

- Kim ki, onların tərəfdarıdır, həyat da onlarındır.

- Qadınlar o zaman gözəlləşir, çiçək kimi açırlar ki, onu bəsləyib qoruyasan.

### Şəfidən qalanlar

1851-ci ilda Bodenstedt "Mirzə Şəfinin nəğmələri"ni çap etdirir, böyük şöhrət gətirən bu şeirlər Fridrixin başını gicallandırır və o, şeirlərin müəllifinin özü olduğunu yazar, lakin tarix onun bu əməlini bağışlamır, şeirlər öz həqiqi sahibinin imzasına qovuşur. "Nəğmələr" Avropada dəfələrlə çap olunur, fransız, ingilis, italyan, isveç, holland, ispan, portugal, rus, çex, macar, yəhudî dillərinə tərcümə edilir. Yalnız Almaniyada 1922-ci ilə qədər 169 dəfə çap olunur. Bu gün əldə olan şeirlər alman dilindən tərcümə olunsa da, Şəfiyə, Şərq ədəbiyyatına məxsusluq özünü saxlayır. Tiflisdə Şəfi Qriqoryevlə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan "Kitabi-türki"ni yazar. Şəfi 1852-ci ildə vəfat edir. Onun həyatını Əlisa Nicat "Gəncəli müdrik" adlı romanının ön


sözündə bir cümlə ilə göstərib: "Mirzə Şəfinin ömrü boyu bacardığı şeir yazmaq və sevmək olub".

Ölərkən Züleyxanı xatırlamışdım? Kim bilir, biz isə onun bir nəgməsi ilə Züleyxanı xatırlayıraq.

*Vaxt var idi güclü, cavən qolumla,  
Səni bərk-bərk, qucaqlayıb öpərdim.  
Gənclik getdi... Köhnə eşqin oduyla,  
Vurur qalblim indiyədək... nə dərdim!  
Mənim həyat üzüyümün qaşisan,  
O üzüyün bəzəyi sən, daşı sən.  
İnan, bütün nəğmələrim sənindir  
Ürəyə bax... neyləyirsən yaşı sən.*

Qalanını isə Bodenstedtən oxuyaq.

Dilqəm Əhməd



Fridrix Bodenştedt

## PROLOG

Qəlbimdə yenə sən canlanırsan, ey gəncəli ustadım! Sənin yanında  
əyləşib, nəğmələrini məlahətli səsində dinləmək istayıram. Sənin  
mənə baxş etdiyin o ətirli çəçəklərdən gözəl bir çalang hördüm. Sənə  
şöhrət, qadınlarımıza sevinc gətirmək üçün qarşıma tökdüyüm in-  
cilişləri sapa düzüb, səliqəli bir boyunbağı düzəlddim, ey mənim gən-  
cəli söz ustadım Mirzə Şəfi!

F.Bodenştedt

...Tiflisə gələndə mən hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürdü ki, tatar dilini öyrənim. Qaf-qazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi. Xoşbəxtlikdən, arayib-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirza Şəfi oldu.

Mirza Şəfi öz təvazökarlığı ilə Şərqiñ ən müdrik adamlarından biri idi. O, bu fikirdəydi ki, Avropada gənclər etiqadsız və inamsız yaşayırlar. O, eyni zamanda, belə bir möhkəm əqidədə idi ki, biz Qərb övladları dərs alacağımız illər ərzində onun səyi ilə Şərqiñ müdrik və iibrətamız cəhətlərinə yiylənəcəyik.

- Sən mənim beşinci şagirdimsən, - deyə o, əlavə edib bildirdi ki, hikməti kəlamlarını dinləmək üçün Tiflisə gəlmək zərurətini duyanların sayı getdikcə çoxalır. Bir az susduqdan sonra əlavə etdi ki, məndən əvvəlki dörd şagirdi geriyə - Avropaya, öz vətənlərinə qayıtdan sonra bütün səylərini Şərqdə aldıqları bilikləri yerlərində geniş yaymağa həsr etmişlər. Məna isə o daha böyük ümidi və ehtiramı bəsləyirdi.

O vaxt mən elə güman edirdim ki, onun mənə olan pərəstişkarlığı müqəddəs dilləri öyrənməkdə səy və bacarığım, eyni zamanda, onun hər bir dərsinə verdiyim qeyri-adi (yəni böyük) qiyməti olan bir gümüş pulla bağlıdır.

Mirza Şəfi inana bilmir ki, müqəddəs dilləri bilmədən, adam özünü necə müdrik hesab edib, alim adı ilə dün-yanı gəzib dolaşın.

O, mənim müqəddəs dilləri öyrənmək səyimi və bacarığımı, eyni zamanda, xoşbəxtlikdən onu özümə müəllim seçməkdə üstün cəhətlərimi görüb, bəzi şeylərdə mənə gü-

zəştə gedirdi. O, mənə xeyirxah münasibətini əyani şəkildə sübut etməyə çalışırı.

- Mən, Mirza Şəfi, Şərqiñ tanınmış alımlərindənəm. De-məli, sən məndən sonra ikinci müdrik adam olmalıdır. Ancaq sən məni düzgün başa düş. Mənim Ömrə əfəndi adlı bir dostum var. O, böyük ağıl və mərifət sahibidir. Bu diyar-da onu yazı-pozu işində üçüncü şəxsiyyət hesab etmək olar. Əgər mən ölsəm, sənin müəllimin o olmalıdır. O zaman o bir-rinci, sən isə ikinci müdrik adam olmalıdır.

Bu ürək sözlərini deyə-deyə Mirza Şəfi şəhadət barmağını alına söykəyib, nüfuzedici nəzərlərlə məni sü-zür, mən də süküt içində razılıqla başımı tərpədib, onun fikrinə tərəfdar olduğumu bildirirdim.

Gəncəli ustadım, dərin biliyinə şübhə edən hər bir kə-sə öz müdrikliyini əyani surətdə göstərirdi. Mən də bir hadi-sədə bunun şahidi oldum.

Mirza Şəfinin mühəzirələrinə paxılıq eləyən qələm rəqibləri içərisində ən qəddarı bağdadlı alim Mirza Yusif idi. O, özünü ona görə bağdadlı adlandırdı ki, ərəbcə təhsilini orada almışdı. O, iddia edirdi ki, bilikdə Mirza Şəfidən daha dərin adamdır. Mirza Şəfini elm adamları arasında ən sə-viyyəsiz şəxs sayırdı. Onun savadlı yaza bilmədiyini söylə-yib, hörmətli müəllimi gözümdən salmağa çalışırı.

- O, hətta oxumağı bacarmır. Mənə də görüm, yazmağı bacarmayan adam müdrik olarmı? - deyib, ara vermədən, cir və qulaqbatriçı səslə danışırı.

Onun danışığından heç nə başa düşmək olmurdu. O öz adının gözəlliyyindən danışır, peygəmbər adı ilə bağlı olduğunu deyirdi. Deyirdi ki, "Yusif adını şairlər döna-döna ehtiramla vəsf etmişlər". Canfəşanlıqla sübut etməyə ca-

lışırkı ki, bu ad adı söz deyil, Misir ölkəsində əfsanəyə çevrilmiş Yusifin eynisidir ki, insanlar arasında müdrikliyin timsalıdır. Bu adı daşıyanların özündə də az, ya çox dərəcədə gözəllik, böyüklük və müqəddəslilik var. Bax, bu cür özünü tərifləyirdi Yusif!

O, mənə özünün yeni keyfiyyətlərindən danışmaq istəyəndə artırmada möhtərəm müəllimimin ayaq səsləri eşildi. Mirzə Şəfi ayaqqablarını qapı arxasında çıxarıb, ayağında əlvan və səliqəli toxunmuş corabla otağa daxil oldu. Qonağı elə güman elədi ki, Mirzə Şəfini qəsdən buraya dəvət etmişəm. Çünkü Mirzə Şəfi onu görçək pis vəziyyətə düşmüş Mirzə Yusifi başdan-ayağa kinli nəzərlərlə süzüb, daxili hissini bürüzə vermək istədi. Bu vaxt mən onu tez qabaqlayıb, soruşdum:

– Mirzə Şəfi, gəncəli ustad! Mən nələr eşidirəm?! Sən yazmayı, oxumağı bilmədən mənə elm öyrətmək istayırsən? Bağdadlı ustad Mirzə Yusif səni elm aləmində səriştəsi olmayan adam hesab edir!

Bu sözlərdən Mirzə Şəfinin ovqatı təlx oldu. O, əvvəlcə əlini əlinə vurdu, xidmətçimə qəlyan gətirməyi işarə etdi. Mənim xidmətçim həmişə olduğu kimi, ona bir qəlyan gətirdi. Mirzə Şəfi bununla yanaşı, həm də dikdaban ayaqqabısının bir tayını götürdü və rəhmsizliklə onu bağdadlı "müdrık" in başına çırptı. Mirzə Şəfinin özündə çıxdığını görən bağdadlı "müdrık" tez bayira qaçmağa fürsət axtardı. Mirzə Şəfi ona imkan verməyib:

– Demək, sən məndən ağıllısan? Deyirsən, mən oxuya bilmirəm? İndi dayan, sənə bir oxumaq öyrədim ki, aləm tamاشına gəlsin! Deyirsən, yəni, mən yaza da bilmirəm? Al, ba-

şıbatmış! – deyib, ara vermədən ayaqqabını onun başına endirirdi.

Bağdadlı "müdrık" Mirzə Şəfinin kötükləri altında ufuldayıb sizildiyaraq, otaqdan artırmaya, oradan da piləkənlə aşağıya enib gözdən itdi.

Mirzə Şəfi müdriklik mübarizəsində qələbə qalmış, qürurla, mənim gözlədiyimdən də artıq sakitlaşmış vəziyyətdə geri qayıdı.

Müəllimim mənə söylədi ki, Mirzə Yusif kimi boşboğazların sözlərinə inanmamış, yalnız onun dediklərinə əməl edim.

– Mirzə Yusif kimi çoxları sənin yanına gələcək, ancaq sən onlardan öz ağlınla üz döndərməlisən. Şair deyir ki: "Öxumağı, yazmağı bacarmayan adamların könlündən vəzirlik keçər." Çünkü belə adamların biliyi dayaz, tamahları isə böyük olur. Onlar sənin yanına elm öyrətmək üçün deyil, cibini soymağa gəlirlər.

Mirzə Şəfi sədəf kimi aq dişlərini göstərib, əlavə etdi:  
– İştah diş altında olur.

O, adəti üzrə rahatlanmaq üçün papağını çıxarıb kənaraya qoydu. Başını ülgüclə tərtəmiz qırxdıranda çox məğrur görünürdü. Bu vaxt ona elə gəldi ki, bütün qadınlarda ona məhəbbət, kişilərdə isə ehtiram hissi oyanır.

Hər dəfə o, başını qırxdıranda mən onun ruhunu oxşamaq üçün deyordim:

– Bu gün necə gözəlsiniz, Mirzə Şəfi!  
Dikdaban ayaqqabı əhvalatına baxmayaraq, Mirzə Şəfi bu gecə mənə daha şad görünürdü. Çünkü bizim tanışlığımızdan indiyə qədər ilk dəfə idi ki, mənimlə şərab içməyə meyil edirdi. Halbuki, o, həmişə müəyyən bəhanə ilə bun-

Azer 303/186

dan boyun qaçırdı. O, çox hörmətli adam olduğu üçün, Avropada onun şərab içməsi barəsində danışacağımdan, onun təmiz müallim adına ləkə gətirə biləcəyimdən ehtiyat edirdi. Ancaq öz hislərini boğa bilmədi, iki-üç qədəh içdikdən sonra, ilhamə gəldi. Mirzə Şəfi elə mükəddər, elə söh-bətcil bir adama çevrildi ki, heç vaxt onu belə əhvalda gör-məmişdim. O, məni xumar baxışlarla süzüb dedi:

– Gör, bir Hafız nə deyib:

*Şərab müdrik adamların içkisidir,  
O, gözəl əhvalı-ruhiyyənin mənbəyidir.<sup>1</sup>  
Onun ətrafında neçə-neçə müqəddəs ruhlar dolanır.*

– Əslində, – deyə o, sözünə davam etdi, – şərəbin ləzzətini yalnız avam adamlar başa düşməzlər. Biz filosoflara Quran niyə lazımdır? Bizim müdrik şairlərimiz, ağıllı xanəndələrimiz ömürləri boyu şərəbi madh ediblər. İndi bizim cürətimiz çatarmı ki, onların dediklərinə əks gedək?

Mirzə Şəfi bu sözlərlə sübuta yetirmək istəyirdi ki, onun söylədiklərini dünənə şamil etmək olmaz. O, mənə on il bundan əvvəl qatı dindar bir mollaya göndərdiyi şərəba məhəbbətinizi izah edən bir nəğmə oxudu:

*Molla, şərab təmizdir,  
Günahdır onu təhqir etmək.  
Həqiqəti də axtarsan onda taparsan  
Ayaqlarını məni bilərk məscidə gətirməyib,  
Sərxoş idim, yolumu azib gəlmışəm.*

<sup>1</sup> Şeirlər sətri tərcümə olunmuşdur.

Badəni şeir, şeiri isə badə əvəz edirdi. Birdən mənim nəzərlərim təəccübə ona dikildi. Mirzə dərin fikrə getmişdi. Gözləri bir nöqtəyə dikilib qalmışdı. O, bir an beləcə xəyalə daldi. Mən onu xəyaldan ayırmağa qiymadım. O, dərin köksötürüb, kədərli bir ahənglə aşağıdakı nəğməni oxudu:

*Məhəbbətin əzabı belimi aydı,  
Kimdən ötrü, soruşma.  
Mənə ayrılmış zəhərini verdi,  
Kimin əliyə, soruşma.  
Mən onun sözünü kəsib:*

– Mirzə Şəfi, heç sevmisənmi? – soruşdum. O məni əzablı baxışlarla süzdü və başladı başqa bir nəğmə oxumağa. Mənə elə golır ki, nəğmə Hafizin idi:

Məhəbbətin sonu – nəhayəti görünməyən cığırına elə ki ayaq basdın, təsəllini yalnız labüb ölümündə, yoxluğunda taparsan.

O, nəğməni axıra qədər avazla oxudu və üzünü mənə tutub dedi:

– Yox, indi mən sevmirəm, ancaq bircə dəfə aşiq olmuşam. Mənim kimi heç kəs belə vurulmayıb!

Sizə deyim ki, onun məhəbbətinin sırrını öyrənmək üçün bütün səyimi toplamağa cəhd göstərdim. Biz gecədən xeyli keçənə qədər oturduq. Nəzərlərim ona zillənmişdi, diq-qətim onda idi.

\*\*\*

– İbrahim xanın qızı Züleyxanı Gəncədə gördüyü vaxt-dan düz on bir il keçmişdir, – deyə Mirzə Şəfi köksötürüb,

sözüne davam etdi. – Mən onun gözəlliyini necə tərif edim ki, səndə aydın təsəvvür yaransın. Heç bilmirəm sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qodd-qamatindənmi, qar kimi ağı, incə əllərindənmi, buruq-buruq dolaşib gərdəninə tökülmüş uzun hörükərindənmi deyim? Yoxsa Şiraz çiçəkləri kimi əstirli nəfəsindənmi sənə söz açım? Əlbəttə, sənə bunları danışmağımın heç bir mənası yoxdur. Onsuz da bilirəm ki, danışdığım hadisələrin mənasını, incalıyini mənim kimi dərk edə bilməyəcəksən, çünki insan qeyri-adi şəyələri çətin qavraya bilər.

Züleyxanı görmək üçün altı ay həsrətini çəkdim. Nəhayət, mən onu rəfiqələrlə eyvanda oturub, axşamüstü ay işığında kənizlərinin rəqs etmələrinə baxanda görə bildim. Görüşüb danışmağa cürət edə bilməzdəm, çünki qızın mənə meyili ola biləcəyinə ümidiyim yox idi. İnsan günəşa yaxınlaşa bilmədiyi kimi, mən də ona yaxınlaşa bilərdimmi? Gündüz-lər ehtiyatla gəzib-dolaşırdım. İbrahim xan bilsəydi ki, mən onun qızına məhəbbət gözüylə baxıram, vəziyyətim pis olardı. Ancaq axşamlar Züleyxanı görməyə can atırdım. Bilirdim ki, İbrahim xan axşam saat səkkizdən sonra ayağını evdən kənara qoymur.

Odur ki, gecələr qalbimdə alovlanan eşqimi nəgmələrə çevirdim. Hərdən Hafızdan, Camidən də qazəller oxuyurdum.

Sərin külək, oş o yerə ki tanışdır oralar sənə.  
Ona şirin söz söylə, o söz ki ballidir sənə.  
Kədərli cavab istəməm, o bil, yaddır mənə.  
Şəfa versə gətir, etiraf edərsən nə bəllidir sənə!

Əksər hallarda mən öz nəgmələrimi oxuyurdum. Borc alılmış zər-xara ilə bəzənmək nəyimə lazımdı? Kimin nəgmələri mənim nəgmələrim qədər səlis, aydın olar, ürəklərə yol tapa bilər? Mən çox dözməli oldum. Nahayət, bir xoş gündə qızın diqqətini özümə yönəltməyə qadir oldum. Xoşbəxtlikdən elə təsadüf düşdü ki, İbrahim xan yerli düşmənlərlə vuruşmaq üçün Tiflisə getdi. Xanın evinin yanında sərbəst gəzib-dolaşmaq və nəgmə oxumaq imkanı tapmışdım.

Bir gün İbrahim xanın evinin yaxınlığında Züleyxanı görmək üçün gizlənib onu güdürdüm, güddüyüm yerdə boş-bikar dayanıb nəgma oxuyurdum. Xanın evində isə heç kas görünmürdü. Züleyxanı görməməyimdən mütbəəssir olub, evə qayıtməq istəyirdim ki, qafıldən ağ çadraya bürünmiş bir qadın yanından ötəndə astadan:

– Mirzə Şəfi, arxamca gal və məni izlə, – dedi. Həyacandan ürəyim döyündü. Mən onun sözünü əmal edib, dinməz arxasınca getməyə məcbur oldum. Biz dar döngənin sağ tərəfi ilə addimlayıb, əzgil kolları ilə əhatə olunmuş, yüklü karvanların keçib gedə bilməsi mümkün olmayan dar bir cığır gəlib çatdıq və dağa sarı qalxıb, xəlvət yerdə dayandıq. Burda bizi heç kim görməzdi. Mən hiss etdim ki, bu qadın Züleyxadan mənə nəsə demək istəyir.

Mirzə Şəfi bir an sözünə ara verdi və şərabdan bir-iki qurtum içib, hekayəsini davam etmək istəyirdi ki, mən onu qabaqlayıb:

– Mənə belə gəldi ki, ağ çadralı qadın Züleyxanın özüdür, – dedim.

O mənim dediyimi könülsüz dinləyib, cavab verdi:

– Günəş yerə enə bilərmi? Əgər Züleyxa gəlmış olsaydı, mənimlə təklikdə qala bilərdimi? Günəş qüruba ensə, gecə olmazmı, bu da xoşbəxt başlangıçın sonu deyilmi?

Mirzə Şəfi arada bir qədəh də şərab içib, sanki hissələrini sakitlaşdırıldı.

– Mənim sadəlövəh yol yoldaşım aramıza çökmüş sükütu pozdu, – Mirzə Şəfi sözünü davam etdi. – Mənim adım Fatmadır, – dedi. – Züleyxanın sirdaşıyam. Xanım səni bir neçə dəfə görüb. Onun çox xoşuna gəlirsən. Sənin səsini eşitcək o şad olur, nəğmələrin isə onu valeh edir. Məni sənin yanına göndərən də odur. Səni sevindirmək üçün deyirəm ki, sevginə əmin ola bilərsən. Məhəbbətin yolunda azyiyət çəkdiyinə görə sənə ürəkdən yanıram. Mənə inara bilərsən.

– Demək, Züleyxa yazıq quyllarından birinin məhəbbətinə öz qəlbələ cavab vermişdir? – deyə sevindiyimdən özümü saxlaya bilməyib, ucadan səsləndim. Sanki yer, göy mənim idi. Bu geniş səmada uçağın qanad axtarırdım. Deməli, möhnətin qəlbimi neştərləyən tikani sevincimin qarşısında parçalanmışdır? Allaha min şükür olsun! Onun mərhəməti nə qədər böyük, gördüyü işlər necə də qəribə olurmuş! Mən onun yolunda nə iş görmüşəm ki, öz mərhəmətini Züleyxa-min əli ilə qəlbimə yağıdır?! İlham çeşməmi gözəllik dəni-zindən qidalandırırdı.

– Sən Allahın mərhəmətini, Züleyxanın gözəlliyini tərifləməkdə haqlısan, – deyib, Fatma razılığını bildirdi, – Züleyxa qiymətli bir üzüyün bahalı qaşıdır. O, xoşbəxtliyin, səadətin özüdür. Onun ismat və məsumuluğu gözəlliyindən yüksəkdə olmasayı, sənə razılığını çıxdan bildirirdi. Bir də ki, Züleyxa onu dünyalar qədər sevən atasının qorxusundan, kasib bir Mirzənin onu sevməsinə heç imkan verməzdi. La-

kin sənə bildirim ki, İbrahim xanla səfərə çıxmış avar Əhməd xan Züleyxaya evlənmək istəyir. Züleyxanın atası onların evlənməyinə razıdır. Onlar səfərdən qayıdanın sonra bu məsələni həll edacəklər. Ona görə tez bir əlac etməlisən ki, onlar səfərdən qayıdanı kimi məhəbbətiniz qovuşsun. Molla axşamçağı minarədən azan çəkən zaman evimizin yanındakı bağçaya gələrsən. Mən çalışaram ki, Züleyxanın diqqətini sənə yönəldim. Sən isə onun xoşuna gələn bir nəğmə oxuyarsan. Əgər nəğmən onun xoşuna gəlse, səni əmin edirəm ki, onun sevgisinə nail olub, bir qönçə alacaqsan.

Fatma çox danışdı. Mən isə bizim səhbətin ən vacib tərəfini sənə söylədim. Fatmanın lütfkarlığının əvəzində mən ona cib saatımı, pul kisəmə, yanumda qiymətli na vardısa, hamısını bağışladım. Hətta onun sağ yanağındakı ləkəni götürmək üçün dua yazacağımı da bildirdim. Nəhayət, biz müyyən bir vaxtda görüşmək üçün vədələşib, ayrıldıq.

Mirzə Şəfi şərab dolu qədəhi elinə götürüb, dərindən nəfəs aldı və səhbətinə ara verdi. Mən bundan istifadə edib, qarənlıq olan yerləri aydınlaşdırmaq məqsədilə soruşdum:

– Mirzə, söylədiyin o “möhənət tikانının” və Fatmanın “qönçə alacaqsan” deməsinin mənası nədir?

– Bəyəm sən o qədər təcrübəsizsən ki, məhəbbəti ifadə edən vasitələri də bilmirsən? Bakıra bir qız tanımadiği kişiyə öz hislərini necə deyə bilər?

Mən dinmədim. Dərslərdə oxuduğu şeirləri qafiyələrlə mənə izah etməkdə böyük istedadı olan Mirzə adəti üzrə hislərini şeirlərlə ifadə etdi:

*Həm inkar, həm də nifrat,  
Qızəb tımsalıdır tikan.  
Gözəl səni inkar (rədd) etsə,  
Demək, verir sənə tikan.*

*Bir gözəl qız gül qonçəsi  
Tullayırsa manə sari,  
Bəxt üzüümə gülüür demək,  
Ölənacan sevmək gərək.*

*Qızılıgülü versə o qız,  
Ümidlərim hasil olar.  
Dilbər manə qismət olar,  
Məhəbbəti qəlbə dolar.*

– Mirzə, indi hər şeyi başa düşdüm, söhbətinə davam edə bilərsən, – dedim.

– Mən sevgimizə əməl edib, ertəsi günü Fatma dediyi yera gəldim, – deyə Mirzə söhbətinə davam etdirdi. – Həmin günü mən sevgilimin biganə qala bilməyəcəyini duyub, məhəbbət barədə bir şeir yazdım. Bu şeiri azı iyirmi dəfədən çox öz-özüümə oxudum ki, yaxşı səslənməsinə əmin olum. Qızla görüşməzdən avval də hamama gedib, özümü səliqəsahmana salmışdım.

Görüşəcəyimiz gecə sakit və sərin idi. Mən gizləndiyim yerdən Züleyxani aydın görə bilirdim. O, Fatma ilə bərabər eyvanda dayanıb, çadranı üzündən bir az yana çəkmişdi. Mən də cüratlə qabağa çıxb, özümü göstərdim. Bilirsənmi belə görüş adəmin qəlbinə necə təsir edir? – deyə Mir-

zə dərin köks ötürdü, mövzudan uzaqlaşmamaq üçün yeni-dən söhbətinə qayıtmaq isteyirdi ki, mən ona təsəlli verib:

– Ay Mirzə, nə olub bəyəm, maşallah, indi də pis deyilsən, – dedim. – Sən mənə o günü yazdığını şeiri necə oxumağın-dan və bu şeirin Züleyxaya necə təsir etməsindən danış.

– Mən şeiri oxumamışdan əvvəl onun mətnini badam qabı-ğında Züleyxaya töhfə kimi eyvana atdim. Sonra şeiri gözəl bir ahənglə oxudum:

*Qamətinin yanında sərvin qiyməti olmaz,  
Maralın gözləri də gözlərinə tay olmaz.  
Küləklərin gətirdiyi Şirazın ətri  
Nəfəsinin ətrilə, gültüm, yarışa bilməz.  
Dodaqlarından qopan inci kəlmənin yanında  
Heç nədir Hafızın oxuduğu şirin nəğmələr də.  
Bülbüllərin su kasası, o qızılğulin butası,  
Bənzər rənginə al dodaqlarının sənin.  
Günaş nədir, Ay nədir, göydə sayısan ulduzlar nə?  
Onlar camalını seyr edib sayışurlar göylərdə.  
Özüm nəyəm, ürəyim nə, nəğmələrimin mənası nə?  
Qüdrətinin quluyam, yaşadıram gözəlliyyini  
nəğmələrimdə.*

Mən heyrətimi bildirdim:

– Aman Allah! Necə gözəl nəğmədir! Mirzə, sənin nəğ-mələrin xəyal dünyasında pərvazlanan pərilərin nəğmələri-qədər xoşdur. Kimdir Hafız sənin yanında? Bir damla su nə-dir ümmandır?

Gəncəli müdrik dedi:

- Bu hələ başlanğıcıdır. Əsil məhəbbət nəgmələrini bundan sonra oxumaliyam.

*Mənim qəlbimdə müqaddəs, səmimi bir duyu  
Yaxınlaşram, gülüm, sevgimin zirvəsinə.  
Oxuyuram, bax, bu nəgməni sırlı, arzulu,  
Sənə min sözü var, sualı var, söhbəti var.*

*Qəbul et onu, ya sevincə, ya da nifratla,  
Ya mənə tikan bağışla, ya qarşılıqla gül-çiçəkla.  
Ya mənə məhv elə, ya da ümid ver qəlbimə,  
Gözlayıram etirafını, gülüm, cavab ver mənə.*

- Baş Züleyxa sənə nə cavab verdi? – deyə soruşdum.

- O gülümsünərk bir qonça atdı mənə. İlk dəfə onun gözəl üzünü də yaxından orda gördüm. Züleyxanın sevdiyini bildikdən sonra mənim də iztirablarına və qəmlı həyatima son qoyuldu. İslıqlı dünyaya çıxdım. Onun qəlbini alovlandıran məhəbbətindən zövq aldıqca dəqiqələrim saatlara döndü. Şərəfinə oxuduğum nağmələrin, onu görmək üçün atdığım addımların sayını kim hesablaya bilər? Bəxtimə səadət günüşi doğmuşdu. Taleyn mənə göstərdiyi iltifat keçmiş maneələri aradan götürmüdü. Mənim məhəbbətim Gəncədə sərr olaraq qalmadı. Dostlarım, tanışlarım buna sevinirdilər. Əllərindən gələn köməyi etməyə hazır idilər. Bir çoxları da İbrahim xana kin-küdərat bəslədiklərindən, bizim xoşbəxt olmağımızı arzulayırdılar.

Züleyxa məhəbbətinin rəhni olaraq mənə atlığı qonçının vaxtından altı ay keçmişdi ki, qara bir xəbər məni sar-

sıldı. İbrahim xan və Züleyxanın gələcək nişanlısı Əhməd xan hərbi yürüsdən qayıtmışdır. Bu xəbər məni qorxutsada, məni qüdrətli qartal qanadlarına mindirib, sarsıntılar içindən yüksək bir zirvəyə qaldırıdı. Tezliklə taleyimin hökmü veriləcəyini hiss edib, cürətləndim. Qəlbim isə mənə deyirdi: "Həyatda sənin üçün yeganə varlıq olan Züleyxanı itirsən, kasib Mirzənin qəlbini dünyada daha heç nə oxşaya bilməz". Buna görə Züleyxaya qovuşmaq üçün bütün qüvvəmi sərf edirdim. Əhməd xan isə avarların mərkəzi şəhəri olan Xunzaka bir dəstə atlı göndərmİŞdi ki, qız üçün cehiz və başlıq gətirsinlər. O, kəbin kəsdirib, toy etdikdən sonra Züleyxanı vətənəna aparacaqdı.

Gəncə hərbi yürüsdən qalibiyətlə qayıtmış hər iki xanın şərəfinə bayramsayağı bəzədilmişdi. Züleyxanın xahişi ilə xanəndələr yarışacaqdılar. Yarışmaq üçün çox yerdən bura xanəndələr dəvət olunmuşdu. Onların hər biri Züleyxanın şərəfinə gözəl mahnı oxumalı idi. Yarışın qalibinə böyük hörmət göstərilirdi. Onun qalib gəldiyi an görkəmli xanəndənin belə əlindən sazını alıb qırmaq ıxtiyarı da vardi. Mən də yarışa dəvət olunmuşdım. Qalib gələcəyimi əvvəldən hiss etmişdim. Ona görə hiss etmişdim ki, mənim ilham mənbəyim şənliyə yiğilan xanəndələrin ilhamundan güclü idi. Gül olmayan yerdə bülbülb necə oxuya bilər? Məhəbbət olmayan yerda nağmə də olmaz! Mən özümdə qüdrət hiss edib, taleyimin yüksək zirvəsinə qalxməq, həyatında bir döñüş yaratmaq istəyirdim. Mənim istəyim baş tutsaydı, o bizi karvanı ilə Şirvan tərəfə, Şamaxıya qaçırmaga söz vermişdi. Bütün işlər barədə Fatma ilə məsləhətləşmişdik. O, yola götürüləcək bahalı şeyləri qablaşdıracaq və ermənini əvvəlcədən razi salacaqdı. Bayram axşamı biz Züleyxa ilə birlikdə

qaçmalı idik. Mən gecəyarısı Fatma ilə görüşdürüümüz yerə gəldim. Biz oradan ensiz bir cığırla böyük yola çıxıb, karvanın gəlməsini gözləməli idik. Nəhayət, gözlədiyimiz gün gəlib çatdı. Son vaxtlar heç bilmirdim mənə nə olub. Öz mənzilimdə özümü yad sanurdum. Evin ağ divarlarını, paltar taxcasını, gil döşəməyə salınmış həsiri, pəncərəmə vurulmuş dəmir şəbəkəni elə bil tazəcə görürdüm. Dəqiqələr mənə günlər, saatlar isə illər kimi görünürdü.

Səbirsizliklə taleyim barəsində veriləcək hökmü gözləyirdim. Lakin günortağı xoş bir xəbər eşitdim. Akım yanına gəlib, qonaqları ilə birləkə İbrahim xanın yeddi atla şəhərdən çıxıb gəzməyə getdiyini və sərkərdələrin silahlanıb onlarmın arxasında at çaparaq, hərbi oyunda iştirak etdiyini söylədi. Qadınlar isə evdə qalib xanəndələrin yarışmasına qulaq asmalı idilər. Xanəndələrin yarışına tamaşa etmək üçün şəhər evlərinin damlarına toplaşan qızların al-əlvən palatarlarının sayınşmasında sevincdən parıldayan iri qara gözlərini kaş görəydin! Züleyxanın evinin həyatında böyük bir xalça sərilməşdi. Xalçanın üstündə iki xanəndə əyləşmişdi. Onların birinin əlində saz, o birinin də əlində cangi var idi. Gəncənin ən gözəl oğlanlarından biri yarışın başlandığıni bildirmək üçün gümüş bir sini gətirib, xanəndənin qarşısına qoysdu.

— Gümüş sinini onların qarşısına qoymaqda məqsəd nədir, Mirzə? — deyə soruştum.

— Gör məndən nə soruşursan! Sininin arxasında müğənni öz hislərini gizlədir. Müğənni məhəbbətdən oxuyanda ürəyi sixılır, rəngi saralır. O halda gözəllərə öz sıfatını necə göstərə bilər? İyirmi nəfər müğənni növbə ilə mahnı oxuyurdu.

Mən yaşca kiçik olduğumdan, axırdı çıxış etməliydim. Həyacandan müğənnilərin nə oxuduqlarını sanki eşitmirdim. Ancaq onu bilirdim ki, onların oxuduqları mahnular mənim oxuyacağım mahnının yanında sözük bir qılgılcıma bənzəyəcək. Nəgməmin sözünə və ahənginə özüm də məftun olmuşdum. Qulaq as, oxuyum:

*Nə mavi göylərdə uçan mələklərə,  
Nə çiçəkli çöllərdə qızılküllərə,  
Nə əbədi günsün şəfaqlarınə,  
İnan, dəyişmərəm Züleyxamı mən.*

*Mələklərin qəlbində məhəbbət olmaz,  
Qızılçıl budağı da tikansız olmaz.  
Günaş da gecələr itirar nurunu.  
Züleyxam itirməz gözəlliyyini.*

*Axtarib tapmadıñ heç yanda  
O Ziileyxama tay cahanda.  
Gözəl, tikansız, əbədi eşqin macərasında  
Tayını ancaq öziündə gördüm Züleyxamın.*

Mən mahnını oxuyub qurtaranda qızılküller ayağımlı altına səpələndi. Mən yarışın qalibi oldum. Qəlbimdə sevincimi Züleyxa ilə bölüşdürürdüm. Yola hazırlaşmaq üçün tələsik evə qaçıdım. Hətta qalib gəldiyim müğənninin sazını alıb qırmaq belə yadımdan çıxmışdı. Mən özümü xoşbəxt sanurdum.

Mirzə Şəfinin keçmiş xatıraları sanki cana gəlmışdı. O, səhəbətini yarımqıq qoysdu və gözlərini bir an uzaqlara di-

kib, dinməz dayandı. Ona qalyan gətirdilər. O, qalyandan bir-iki qullab vurub, tüstüsünü qarşısına üflədi. Görünür, xatirələr Mirzənin qəlbini kövrəltmişdi. O, kefsiz görünürdü. Havaya üflədiyi tüstüdən hərdən sıfati görünməz olurdu.

Nəhayət, o öz-özünə danişaraq, qalxıb getməyə həzırlaşanda, yarımcıq qalan xatirəsini tamamlamaq məqsədilə ona bir neçə sual verib, ilk məhəbbətinin taleyini öyrənə bildim.

— Gecəyarısı biz yola çıxməli idik. Qaçmaq üçün yol tədarükümüzü erməniyə vermişdik. Züleyxa Fatma ilə bir otaqda idi. Başqa qadınların otaqlarından Züleyxanın yatağını hamam otağı ayrırdı. Vədələşdiyimiz vaxt Fatma məni Züleyxanın yataq otağına aparmalı idi. Həmin vaxt qoribə bir hiss qəlbimi bürdü. Mən qorxudan əsirdim. Ürəyim bərk-bərk döyündürdü. Öz-özümə deyirdim: "Mirzə Şəfi, səndən həddindən artıq cəsarət tələb edən belə bir iş tutmağa necə cürət edirən? Əl-siratın sən Cənnətə aparən körpüsündən günah dolu addımlarla nə üçün keçirsən? Sənin müdrlikliyin Züleyxanın gözəlliyi qarşısında kimə lazımdır?"

Mən Fatma ilə vədələşdiyimiz yera gəlmışdım ki, "tez ol, Mirzə, — deyə Fatma məni saslədi. — Dalimca gal, Züleyxa toy paltarında sən gözləyir." Qorxumdan qıçlarım əsa-əsa Fatmanın arxasında getdim. Gözəllik pərisi Züleyxanın yataq otağına gəldiyimizi heç kəs görmədi. Züleyxa, su pərisi kimi gözqamaşdırın ağ çadraya bürünüb, utancaq vəziyyətdə əyləşmişdi. Onun yanında sanki nitqim tutulmuşdu.

Ağlılı Fatma dilləndi:

— Xəyalə dalmığa vaxtimız yoxdur, tələsməliyik, kənizlər bizi görməsinlər. Sevgilinin əlindən tut, Allahın siza göstərdiyi yolla getməsini xahiş el!

Mən Fatmarın əmrini yerinə yetirmək istədim. Züleyxanın əlini əlimə alanda o, geri çəkilib, bizdən başqa heç kəsin eşidə bilməyəcəyi tərzdə narazılığını bildirdi. Fatma onu sakitləşdirdi. "Günaşın parlaqlığına kim şəkk edə bilər? Qızılğulin atrinə kim şübhə edə bilər? Sənin qızlıq ismətinə kim bir söz deyər? Manim əzizim, məhəbbətin yolunda özün düşünməlisən, qalx, Allahın sənə göndərdiyi bəndəsilə get!"

Mirzə Şəfi söhbətin davam etdirənən mən bəzi məsələləri aydınlaşdırmaq istiyirəm. Qafqaz müsəlmanlarının belə bir adəti var: adaxlıların valideynləri nə qədər yaxın olsalar da, qız qaçırlanda mütləq hay-haray salınır, davadalas olur. Qız, qaçırlanda nə qədər müqavimət göstərib, qışqır-bağır salsa, bir o qədər isməli görünür, hörmətə layiq olur. Əziz oxucum, indi Mirzə Şəfini diniyət, görək başına gələn hadisə nə ilə nəticələndi.

— Xeyli yalvarışdan sonra ağlılı Fatma Züleyxanı sakitləşdirdi. Mən gəldiyim gizli yolla Züleyxanı aparanda yaziq qız qorxusundan yarpaq kimi əsirdi. Yolda mən onu Fatmaya tapşırdım, özüm isə ehtiyat üçün bir az aralı, arxalarınca getdim. Yolda qorxulu bir hadisə olmadı! Biz ensiz ciğirlə ilk dəfə Fatma ilə görüşdürüyümüz yərə gəlib çıxdıq. Atası evindən çıxarkən Züleyxanın qəlbini bürüyən kədər tezliklə xoş hislərlə əvəz olundu. Biz artıq heç nədən qorxmurduq. Özümüzü xoşbəxt sanrırdıq. Həyatimdə bir dəfə də olsun günəşin axır vaxtlar olduğu kimi, öz şəfəqlərini üzüma belə parlaqlıqla saçığını görməmişdim. Buludlar arasında

daim gizlənən ay da mənə belə parlaq görünməmişdi. Biz sübh tezdən karvana qoşulduq. Yolda Fatmanın bir hərəkəti bizi təcəccübləndirdi. O, Züleyxanın qarşısında diz çöküb, bizim xilaskarımız erməni Akimi sevdiyini bildirdi. Əli övladının ona etiqad etməyan bir şəxsi sevməsi Züleyxanı qəzəbləndirdi. Sonra, o, sakinləşdi, bir söz demədi. Sevginin qədri ni sevənlər bilər. Məhəbbət yolcusunun günahından ancaq onlar keçərlər. Bir tərəfdən də Fatmanın Akimi sevməsi əmin-amanlığımızın rəhni idi. Akim daim bizim təhlükəsizliyimizin qayğısına qalırdı. Qadınlarımız çadralarına elə bürünməsdülər ki, onları çətin tanımaq olardı. Mən də görkəmimi dəyişib, özümü xalça alveri edən Bakı tacirlərinə bənzətmışdım. Biz yavaş-yavaş Quruqçay küçəsi ilə irəliliyirdik. Akim təhlükəsizliyimiz üçün tədbirlər hazırlamışdı. O, karvandan ayrılib, küçənin kənarındaki ensiz ciğurla adımlayırdı. Gecə vaxtı burada adam tanımaq olmurdur. Züleyxa ata minmişdi. Fatma, Akim və mən piyada gedirdik. Bu qədər ağıllı tədbirlər görülməsəydi, elə ilk dəfədən ələ keçə bilərdik. Biz yola düşəndən bir neçə saat sonra eşitdik ki, Əhməd xan başda olmaqla bizi axtarırlar. Bir neçə vaxtdan sonra bir dəstə atlı bizə yaxınlaşdı. Dəstə başçısı Əhməd xanı o dəqiqə tanıdım. Xoşbəxtlikdən, Gəncədə bir dəfə də olsun onunla üz-üzə gəlməmişdim. O da mənə diqqət yetirməmişdi. Yoxsa məni başqa paltarda görüb tanışdı, şübhələnə bilərdi. Onların gəlmişindən mən qorxmadım. O, yanımızdan keçəndə bizə ciddi nəzər yetirib, qadın görmədiyindən, hirsənib iyrənc söyüslər yağırdı və tezliklə gözdən itdi. Kasıbılıq yaman bəladır. Tapılıb, sonra da itirilmiş xəzinənin qiymətini sonradan bilmək dözülməz haldır. Cən-

nət bağında boş-bikar avaralanmanın özü də cəhənnəmdə olmaq deməkdir.

– Sən ağıllı söz deyirsən, Mirzə Şəfi, – deyib mən onun sözünü kəsdim. – Lakin məhəbbətdən söz düşəndə müdrik sözlərin deyilməsi nəyə lazımdır? Hafız yaxşı demirmi, “məhəbbət danışanda idrak susmalıdır!”

Mirzə Şəfi mənim sualima cavab vermədi. Həddindən artıq səhbətcil olan müəllimimi nə qədər dila tutdumsa ki, səhbətinin yarımcıq qoymasın – yola gətirə bilmədim.

O: – qoy gedim, – dedi. – Sənin yalvarışlarınız, məhəbbəti belini əymış Mirzəyə kömək edə bilməz.

*Əydi məhabbat belimi,  
Kimdən ötrü, soruşma.  
Ayrılıq zəhəri verdi mənə,  
Kimin əliylə, soruşma.*

O, bu misraları titrək səslə təkrar piçildədi, mənə “geçən xeyrə qalsın” deyib getdi.

Hörmətli oxucum, bir halda ki, mən sizdə müəllimim ilk məhəbbətinə maraq oytadım, sonradan eşidib öyrəndiyim məlumatları da sizə danışmağı özüma borc biliram. Müəllimimin ilk məhəbbət macərası qisaca olaraq belə bitir: “Üçüncü şiddətli tufan, güclü leysan yağışı qəfildən yolculumuzın üstünü alır. Xoşbəxtlikdənmi, yoxsa bədbəxtlikdənmi, Akim soyuqdan, yağışdan daldalanmaq üçün yaxın kəndin birinə dönür. O, yüklü heyvanları karvanbaşıya tapşırıb, qadınları da özü ilə aparır. Qızlar atlardan düşəndə yaxınılıqdakı evin yanında belə bir səhbət eşidilir.

– Səlim, ora bax, o bakılı tacir Akim deyil?

- Vallah, özüdür ki var. Görəsən, xalça əvəzinə nə vaxtdan bəri qadın alveri edir? Ora bax, gör nə gözəl hürilərdir.

Biri ucadan deyir:

- And içirəm ki, bu, Akimdir! Bəs biz karvanın yanından keçəndə onu niyə görmədik?

- Eh, sağ olmuş, sən lap qəzvinilər kimi danişırsan. Bəyəm o, gizli yolla gedə bilməzdii? İndi əhvalat mənə yaxşıca aydınlaşdır. Tez Əhməd xanın yanına qaçıb, onun qəzəbini sevincə gevirmək lazımdır.

Söhbət edən o iki nəfər Əhməd xanın adamlarından idi. Onlar da səmərəsiz axtarışdan sonra soyuqdan, yağışdan daldalarmaq üçün kəndə dönüb, özlərinə yer axtarırlarmış. Yarım saatdan sonra Züleyxa və Fatma onları təqib edən Əhməd xanın adamlarının əlində idilər. Sizə qadınların başına gələn ürək ağrısından hadisələrdən söhbət etməyəcəyəm. Lakin onu bildirmək istəyirəm ki, yolda qadınlarla mülayim rəftar etməmişlər. Onlar da ağır, dözülməz dərdlərini ürəklərində çəkmişlər.

Məhəbbət, şərab, gül nəğməkarı gəncəli ustadım da Əhməd xanın təhqiqəcisi əmrinə məruz qaldı. Gənc ikən onu Züleyxanın yataq otağına, o xoşbəxtlik zirvəsinə gətirmiş ayaqlarına dəyən saysız-hesabsız ağaç zərbələri müəllimin qəlbində böyük dərdə çevrildi.

\*\*\*

Mirzə Şəfi ilk məhəbbətinin sırrını mənə danişandan sonra onun qəlbi Tiflis bağçalarının gülləri kimi üzümə açılmışdı. Artıq o öz şagirdlərindən heç nəyi gizlətmirdi. Mənimlə ünsiyyətdə o özünün bütün bütən gözəl məziyyətlərini öz

təbiiiliyində bürüzə verirdi. Elə insanlar var ki, bir-birini tənimaq üçün onlara aylar, illər lazım deyil. Bir saat yol yodaşı olmaq kifayətdir. Mən qəmli xatırələrini onun yadına salmaq istəmirdim. Buna görə o mənə öz minnətdarlığını bildirdi. O elə hiss edirdi ki, məhəbbətinin uğursuzluğu onu mənim nəzərimdə kiçildə bilər. Sonralar əmin oldu ki, uğursuz məhəbbəti onu nəinki mənim nəzərimdə kiçildib, aksinə, daha da ucaldıb. İlk məhəbbətindən sonra ustadımın həyatında sanki günəş batmış, qəlbində xatırələrin zəif işartisindan başqa heç nə qalmamışdı. Onun taleyi bu şeirində daha yaxşı ifadə olunmuşdur:

Bir vaxt ömrünün sonu gələcək,  
Xatırələr ulduzlara döñəcək.  
Onlar dərinliklərdən sayışaraq,  
Artıq gecənin düşdүünü söyləyəcək.

Qəmli vaxtlarımızda ona xoş gəlsin deyə həmişə keçmiş və itirilmiş anlardan söhbət açlığı təklif edərdim. Belə söhbətləri biz, gözlənilmədən dağlardan qopan dəhşətli çovğunun sanki insanların əzab və fəryadlarını ifadə edən viyiltsi ilə təbiəti başına götürdüyü sort qış günlərində daha tez-tez edərdik. Mən çalışırdım ki, söhbətimiz Züleyxadan getsin. Onun adı mənim üçün də böyük mənə kəsb edirdi. Çünkü Mirzə Şəfinin şeir çələngi içerisinde ona həsr olunanlar qızılqıl kimi qəlb oxşayırı. Əvvəller mən sizə xatırlatdım ki, Züleyxa gəncəli ustadımın ilk məhəbbəti idi. Ustadım öz məhəbbətinə sadıq qalmışdı. Hamiya aydın idi ki, o heç bir qadınla yaxınlıq etməmiş və heç kimə pis nəzərlə baxmamışdı. Lakin şübhə yox idi ki, qadınlar onun

kimi saflara vurula bilərdilər. Züleyxa Mirzə Şəfinin gözündə yer üzündəki bütün qadın gözəlliklərinin rəmzi, ismət və zərifliyinin yüksək zirvəsi idi. Belə bir məhəbbətə sadıq qaldığına görə kim onu məzəmmət edə bilərdi? Qadına olan münasibətini o indiyədək beləcə pak və təmiz saxlamışdı.

Qadınların çatışmayan cəhətləri isə onun Züleyxa üzərində cəmləşdirdiyi qızılıq təravəti və sehrlı qadın cazibədarlığının içərisində əriyib yox olurdu. O, daha sevə bilməzdidi. Ona görə də belə qərrə gəlmışdı ki, heç bir qadının əzabına bais olmasın. Onun qəlbini hakim kəsilən yalnız Züleyxa idi. Onun səliqə-sahmanı əvvəlki kimi dəyişilməz qalmışdı. Həmişə olduğu kimi başını səliqə ilə qırxdırar, qırvımları saqqalından xoş atır qoxusu golərdi. Onun nazik barmaqları Gürcüstanın səması kimi təmiz görünərdi. Özünün dediyi kimi, "sevda yuvası" olan şış papağı ona xüsusi yaraşıq verirdi. O, eyvanda, küçədə qadın görəndə özünü təmkinlə aparır, başını qaldırmayıb, qadınların qəlbini ovlayıb keçirdi. O bundan xoşal olmasa da, istayırdı ki, ona çoxları vurulsun. Onun gözəl görkəmini, eşqində sadıqlıyını görən qızlar, qadınlar iri qara gözlərini ona dikib vurulsayırlar da, xeyri yox idi. O təkcə Züleyxanı sevirdi.

Qış fəslidi. Mirzə Şəfinin tanış şagirdlərindən biri və Almaniyadan K. və R. adlı iki nəfər ondan dərs alırdı. Almaniyada biri təbiət və tarixlə, digəri isə dilşünaslıqla məşğul olurdu.

Həmin şagirdlərdən R. səyyah olduğuna görə, məqsədimiz bir-birinə uyğun idi. Odur ki, mən onunla yaxından dostluq edərdim. Biz birlikdə oxuyar, birləşdə şəhər küçələrini dolaşardıq. Axşamlar isə Mirzə Şəfinin dərslərini dinləyordik. Tiflisin başqa yerlərindən Azərbaycan və fars

dillərini az-çox bilən tələbələr də Mirzə Şəfinin dərslərinə gələrdilər. Mirzə Şəfinin rəhbərliyi ilə əsil "Divani-hikmət" məclisi başlayardı.

Dərnəkdə əvvəla Ustad özü şeirini oxuyar, sonra həmin şeirlərin qafiyəsi və məzmunu barəsində danışb bizi başa salardı. O, tələffüz üzərində də ciddi dayanırdı.

*Mən oxuduqca nağmalərimi,  
Qızların sevindən qəlbə kövrələr.  
Zümrüdtək incə sözlərim  
Saplara düzülüb sevinc gətirər.*

*Hurimin nəfəsilə dolmuş  
Sözlərim atır qoxuyar.  
Sənki bir dəstə qızılgilili  
Hədiyyə vermiş mənə Züleyxam!*

*Təaccüb etməyin ki, nağməkarım  
Qəlbə hikmətlə doludur.  
Hikmətlərinə siltaq gənciliyim,  
Ancaq şeirlərimdə qovuşur.*

*Eşqdir, məhəbbətdir müdrikliliyim,  
Ondan öyrəndim sözü, səhbəti.  
Qara gözlüüm, gözəl malayıim  
Çəvrilmiş nağmanın sözlərinə.*

*Hikmətsiz olsa da, nağmələrim,  
Xoş galər siza, mənə bəlliidir.  
Dodaqlarından qopan sözlərim,  
Çünki sevgilimin vəsfidir.*

*Cəmşidin cuşa gətirən şərabının  
Qüvvətinə bənzər onun qıdratı.  
Hikmətin sırrını mənə açdırı,  
Füsunkar aləmidir, bir də şöhratı.*

*Gözəl səslənimi o nağmalərim  
Qəlbləri oxşayan ahənglərimdə?  
Nağmalərimin axını deyilmi  
Gözəlin yüngül qədəmləri?*

Mirzə Şəfinin şeirlərində həmişə ərəb sözləri işlənirdi. Biz buna tez-tez rast gəldik. Çalışındıq ki, bu sözlərin mənasını özümüz tapaq. Mirzə Şəfiancaq “gözəl sözlərdir” deyib, onların mənasını aydınlaşdırmağa ehtiyac duymazdı. Ustad nəgməsini oxuyub qurtardıqdan sonra gərək hərəmiz bir hikməti sözdə, yaxud bir hekaya danışaydıq. Onu da sizə xatırladım ki, söylədiyimiz fikir və yaxud hekayənin orijinallığı üçün məsuliyyət hiss etmirdik. Ona görə də yol verdiyimiz səhvələrin xarakteri ümumi idi. Mirzə Şəfi bizi diqqətlə dinlədiqdən sonra kimin ağlılı, kimin mənasız danışığı məsələ barəsində öz fikrini bildirirdi. Ağlımiza gələn hikməti sözləri isə Ustad o dəqiqə nəgməyə çevirirdi.

Bir gün bizlərdən aşiq olan bir gənc dedi: “İnsan ürəyi özü belə hiss etmədən öz qaranlıq guşəsində uzun müdədə nadir bir inci gizlədə bilir. Elə ki ilk dəfə o sehrlənmış qaranlıq guşəyə qadın nəzərləri çraqlı kimi dikilir, o dəqiqə inci alışın yanınaq başlayır.”

Bunu deyib qurtarmışdı ki, Mirzə Şəfi fikirlərini nəğmə ilə ifadə etdi:

*Nazlı canan, qəlbim sənin gözəlliyyinlə bəzənir,  
Səma günəş şəfəqlərindən bəzənən kimi.  
Sən mənə, ey gül, camalını bəxş etməsaydıñ,  
Qaranlıq aləm olardı mənə zindan kimi.*

*Günəş işıqlandırmamasayı qaranlıqları,  
Dünya gözəlliklərə, inan, həsrət qalardı.  
Sənین gözəlliyyindən şəfəq alan anları,  
Qəlbim qızılıgül kimi xoş atır saçardı.*

Mən məftunluqla dedim:

– Bu, sənin nağməndir, Mirzə Şəfi! Mənim burada heç bir iştirakım yoxdur. Əlbəttə, bu sənin qəlbinin nidasıdır.

– Yox, – deyə Mirzə Şəfi cavab verdi və şeirin ardını oxudu:

*Nağməni yaradan da sən, oxuyan da sən!  
Ancaq sənə bəzək verən rəssamamı mən.  
Mənə öz əlinlə verdiyin tamız mərnərdə  
Gözəllik yaradan heykəltərəşəm mən.*

*Sən mənə ruh, fikir verir sən,  
Məndə ancaq ağıl vardır.  
Əgər ağlım mənə azlıq etsə,  
Onu ruhundan aldığım ilhamla doldururam.*

Səyyah sifətilə İrandan yenica gəlmış oğlan qəşəng bir gürçü qızına vurulmuşdu. Odur ki, Ustadın nəğmələri onu valeh etmişdi.

O, yerindən dilləndi:

- Mirzə Şəfi, Avropa nəgməkarları sənin yanında heç nə dirlər. Deyirlər, lampa günəşin yanında xırda bir toz isə böyük səhrada görünməzdir.

- Sən yaxşı dedin. - Mirzə Şəfi minnətdarlıq əlaməti olaraq başını ağır-agır tərpətdi. - İrana səfər etdiyim zaman şahın vəzirinə həsr etdiyim şeirimdə sənin dediklərin öz əksini tapmışdır.

Həmin oğlan soruşdu:

- O hansı nəgmələrdir, Mirza?

- Şahın əmri ilə mən vəzirin divanına gəlmışdım və ona bu sualla cavab verməli idim: "Mənə de görüm, Mirza, sənin eşitdiyin, gördüğün şəyərin həqiqətə oxşamasının sırrı nədədir?"

Mən dedim: "Ey vəzir, sənə deyim ki, görüb hiss etdiyim hər nə varsa, hamısını həqiqətə sanıram. Dəyirmanın səsini eşidirəm, ancaq üyüdülən dəni görmürəm."

Mirzə Şəfinin öz dövrünün ağıllı simalarından olmasının yəqin etmək üçün ona müxtəlif ölkələr, xalqlar haqqında suallar verib, təsəvvürünü bilmək istərdim. O bildirdi ki, Şərq ölkələrinə gəlmək üçün Qara dənizi üzüb keçməli və yaxud Moskvadan gəlməlisən. Avropada xalqların gil və daş evlərdə özünəməxsus həyatını, maşın yerinə dəvə və uzunqulaqlan istifadə edib-etmədiyini dəqiq bilməsə də, Mirzə Şəfi anlayırdı ki, yer üzündə üç xalq yaşayır: almanlar, ingilislər, fransızlar.

Mən Mirzə Şəfidən: "Bu xalqlar arasında fərqi nədə görürsan?" soruşanda o dedi:

- Alman xalqı alımlar, dilşünaslar yetirən xalqdır, ingilislər zəhmətkeşdirlər. Onlar gözəl parça toxuyur, üst-başımızı bə-

zayir, iti ülgüt istehsal edirlər ki, üz-başımızı qırxb, özümüzü sahmana salırıq. Fransızlar isə şən millətdir. Onlar həmişə deyib-gülürlər. Onların üst-başlarından daim atır qoxusu galər.

Mirzə Şəfinin Qərb xalqları haqqında özünəməxsus fikri vardı. O, Qərb ölkələrində olmasa da, almanları ondan dil öyrəndiklərinə görə, ingilisləri istehsal etdikləri parçaya, ülgüçə görə tanrıydı. Hətta o, ingilislərə toxuduqları parçalarla Şərq müdriklərinin əynini bəzədikləri üçün minnətdarlığını bildirirdi. Mirzə Şəfi bu ülgüclərdən çox istifadə edirdi.

Onun axırıncı ülgücünü bir kazak aparmışdı. Mirzə Şəfi bundan hirslenib, "Allah ona lənət eləsin" demişdi. İngilis ülgücündən söhbət gedən zaman mənimlə bir otaqda yaşayan səyyah dostum yerindən sakitcə qalxıb yan otağa keçdi. Bir azdan o, gözəl naxışlı iki dənə parıldayan ülgüç gətirdi və Mirzə Şəfiyə göstərdi.

- Xoşunuza gəlirmi? - deyə Mirzə Şəfidən soruşdu.

- Vallah, çox xoşuma gəlir, - deyə Mirzə mehribanlıqla gülümşünüb cavab verdi.

Həmin səyyah ülgücləri Mirzə Şəfiyə bağışladı. Ustad hədiyyəni sakitcə qəbul edib, öz minnətdarlığını bildirdi. Mirzə Şəfi sevincə də, kədərlə də qarşılaşanda özünü çox təmkinli aparardı. Artıq ged idi. Ustad ayağa qalxıb, bizimlə mehriban görüşəndə nəzərləri qarşımıdakı ingilis üz-qırxan alətinə dikildi:

- Bu da mənim çox xoşuma gəlir. Ülgüt üçün çox sağ olun. Məni sevindirdiniz, gecəniz xeyrə qalsın, - deyib getdi.

\*\*\*

Bir gün mənzilimdə rahat əyləşib, məni müalicə edən alman həkim dostum K. ilə vətənimiz Almaniya barəsində xatırərimizi danışındıq. Tale dostumu qanadlarına alıb vətənindən çox-çox uzaqlara aparmışdı. O, Tiflisdə rus hərbçilərinin xəstəxanasında baş həkim vəzifəsində çalışırdı. Söhbətimizin şirin yerində qapı gözlənilmədən açıldı. Cəsur görkəmli cəld bir azərbaycanlı balası içəri daxil oldu, ədəb-ərkanla əlini sinasına qoyub bizə baş aydı və hansımızın xaricdən gələn alım olduğunu soruşdu. Mən özümü ona təqdim etdim. O mənə Mirzə Şəfidən bir parça yazılı məktub gətirmişdi. Mən məktubu alıb:

— Gəlişin xeyirli olsun, — dedim, — görəsən gəncəli Ustadıma neyçin gərək olmuşam.

Mən məktubu oxuyana qədər azərbaycanlı gənc evə diqqətlə nəzər yetirdi. Mirzə Şəfi məktubda qısa yazmışdı:  
“Şərqi işığı, hikmətin mənası.

Səni sevən və sona böyük hörməti olan dostunun mənə bağışladığı iki ədəd ingilis ülgücü çox xoşuma gəldi. Mən sənin üzqırxanına nəzər yetirdim, o da ingilisin məhsulu olduğuna görə mənə daha çox əlverişlidir.

Ayaqların altına çıxıklar.

Mirzə Şəfi

Başa düşdüm ki, Mirzə Şəfiyə üzünü qırxmaq üçün alət lazımdır. Mən üzqırxan alətimi gəncə verib, Mirzə Şəfiyə salam yetirməyi və qızılıgül ətri ilə üz-başını isladıb xoşal olmasını arzuladım. Gənc içəri girəndə baş aydıyi kimi, çıxanda da bizə təzim edib, xudahafızlaşdı və cəld gözdən itdi.

Gəncin ədəb-ərkanla özünü təqdim etməsi xoşumuza gəlmışdı.

— Bu, xalqın köhnədən qalan adət-ənənəsidir, — deyə həkim mənə müraciət etdi. — Belə adət harda varsa, mənə çox xoş gəlir...

Biz xeyli söhbət edəndən sonra həkim məni işlədiyi yerə dəvət etdi. Mən dəvəti məmənuniyyətlə qəbul etdim, çünki onun işlədiyi xəstəxanada olmamışdım...

\* \* \*

— Mirzə Şəfi, — deyib, “Divani-hikmət” ədəbi məclisinin növbəti yığıncağında ayağa qalxıb, Ustada müraciət etdim. — Əgər mən desəm ki, siz avropalı ustadlar barəsində pis düşündüyüüz kimi, onlar da sizin haqqınızda pis fikirdəirlər, nə deyərsiniz?

— Mən onların axmaqlıqlarına ancaq təəccüb etməkdən başqa nə deyə bilərəm?! Əgər onlar mənim dediklərimi təkrar edirlərsə, onların hikmətlərinən yeni nə öyrənmək olar?

— deyə o məni qabaqladı. Mirzə Şəfi özüne qəlyan gətirdirdi. Düşüncəli halda bir-iki qullab vurub, yazmaq üçün qələm-kağız hazırlamağımızı xahiş etdi və oxumağa başladı:

İnsanın axmaqlığına  
Gülüm, kədərlənim mən?  
Başqalarının sözlərini  
Söyləyənləri söyümmü mən?

Axmaqlar yer üzündə olmasayırlar,  
Qiyməti olmazdı şeirin, sənətin.  
Tərifə layiqdir müddrik sənətkar,  
Odur sənət aləminin hörmətli şahı.

– Mirzə Şəfi, – deyə ona müraciət etdim. – Sənin Şərq aləminə yayılan hikmətlərin axmaqlar üçün dərs, yolunu azmışlar üçün yol göstərən ulduzdur. Bizim qadınlar hikmətə baş aydıkları üçün mənə elə gəlir ki, sənin müdrik sözlərin onlara münasib mənəvi zövq mənbəyi olmalıdır.

– Qadınlar həmişə ağıllı olublar, – deyə mənim müəllimim cavab verdi. – Onların hökmü böyük, məhəbbətləri ülidir. Bunu axmaqlar heç vaxt qanmazlar. Qadınların gözləri gözəlliyyin həqiqəti, hikmətin özüdür. Kim ondan qidalanır, ölümdən qorxmamalıdır ki, birdən cənnətə getməz. Məlahətli oxuyan xanəndə bir qızın ahəngi möhkəm bəndləri, hasarları uçurub dağdır. Balaca bir qız uşağının səsi məscidlərdə, kilsələrdə oxunan ayələri belə alt-üst edər.

– Sən mənim sualima cavab vermədin, Ustad, – dedim.

Mirzə Şəfi mehribanlıqla gülümsünüb:

– Sən ağıllı oğlansan, – dedi. – İndi görürəm ki, mənim səpdiyim toxumlar sənin fikrində cucərmışdır. İndi mən şeir oxuyaçağam, sən də yaz.

Ustad şeirlərini oxudu. Bunların bəzilərini mən alman dilinə tərcümə etdim.

*Müəllimim Hafiz, məqsədim meydir,  
Onlardır gözəllikləri sevdirən mənə.  
Odur ki, vurğunam mən hər ikisinə.  
Gazib-dolandıqca kama yetirəm,  
Gəlirəm sevinclə, deyirlər müdrikimiz gəlir.  
Gedirəm, qalbləri kədər-qəm alar  
Əgər yoxamsa, demək, günəş qaralar.*

*Qonaq qalaransa, sevincdən könüllər açılar.  
Uzaq olmaq üçün dinin pis əməllərindən,  
Daim Allaha dua edib yalvarıram mən.  
Deyirəm məhabbatdan qalbim qoy cana gölsin,  
Meyin özü məni pis əməllərdən gözləsin!  
Məni yaşayib-yaratmağa sövq edən meydir,  
Qalbimi oxşayan o, sanki, həzin bir neydir.  
Odur həyatın sırrını anladan mənə,  
Məni daim alışdırıb-yandıran.  
Odur mənə xeyir-dua verib yaşatdırın.  
Oh, mey içində keçən fərəhli dömlərim,  
Gözəl sevgilimə qoşuşan anlarım.  
Onu bağrıma basıb xoşbəxt ölmək istərəm,  
Hər kəsa mən haqq yolunda "amin" dilərəm.*

\*\*\*

*Ürkək-ürkək addım atan nazənin,  
Düşünmə ki, qırırmı tellərinə toxunaram.  
Bir busa keçə qəlbimdən gizlin,  
Düşünmə ki, al dodaqlara toxunuram,  
Taleymə nə yazılıbsa, ancaq onu taparam.*

*Allaha, Qurana inanan kimi  
İnana bilərsən məhabbatıma.  
Başqaları məhabbatına kor olan kimi,  
Mənim məhabbatımlı nur çılayır səadətimə.  
Çünki belə yazılıb taleyimə.*

*Yad məhəbbət incitsə səni,  
At onu qəlbindən, sevindir məni.  
Əgər axtardığımı taparamsa mən,  
Başqası yad olar sevən qəlbimə.  
Çünki belə yazılıb taleyimə.*

*İstəsən qəlbimi alıb aparmaq,  
Hazırımla yolunda rəfiqin kimi.  
İstəsən məhəbbətinini sinəmdə tapmaq  
Müraciət et sevən qəlbimə,  
Çünki belə yazılıb taleyimə.*

*Ürəkdən galən səsimi dinla,  
Qəbul et onu eşqimin ahəngi kimi.  
Ölüüm yatağında cənnət məstliyindən  
Yaxşıdır bu dünyada sevib-sevilmək mənə.  
Çünki belə yazılıb taleyimə.*

*Səhər külayında galən qızılğül ətri  
O mənim qəlbimin hərarətindəndir.  
Məni bağışla, çilğın olsa da eşqin,  
Qovuşdurmuş məni səadətimə,  
Demək, belə yazılmış taleyimə.*

\*\*\*

*İnana bilmirəm, sevimli canan,  
O zərif ayaqların sənin  
Dünya qədər gözəlliyinin  
necə daşıya bilsin*

*İncə əlinə baxanda  
Düşünürəm, mələyim,  
onlar insana  
Necə xəsarət yetirə bilsin.*

*Laləyə bənzər al dodaqlarını görəndə,  
Anlaya bilmirəm, gözəlim,  
Odlu öpüşlərdən necə imtina etsin.  
Elə ki baxıram o ağıllı gözlərinə,  
Fikirlər məni alıb aparır.  
Ülvi məhəbbət yolunda ona  
Çətin tay ola bilsin.*

*Səni hiss edirəm, mənə məhəbbətlə bax.  
Qəlbim səndən cana gəlir, sevimli qız.  
İnan, mənim ürəyimdir səni sevən yalnız.  
Bu füsunkar nağməmə qulaq as bir an,  
Dodaqlarımdan süzülür eşqim, ilhamım,  
Mənim dodaqlarım qədər başqası  
Heç vaxt məhəbbətinini bürüza verməz.*

\*\*\*

*Yer, gözəl bir kürədir,  
Asta-asta dövrə vurər.  
Kimi onda xoşbəxt yaşar,  
Kimi də ki, ondan qaçar.*

*Mən xoşbəxtların xoşbəxtiyəm.  
Torpaq kimi dayağım var,  
Gen sinəmdə eşqi yaşar.*

*Axmaqların adətidir  
O dünyani tərif etmək,  
Gül camalı torpaq kimi  
Bir cananı seyr etməmək.*

*Bədbəxtlikdir, inanın mənə  
Kor-korana ömür sürmək.  
Mollaların arzusudur  
Xoşbəxt olmaq o dünyada  
Çünkü yoxdur onun haqqı  
Yaşamağa bu dünyada.*

*Gözallik yad, sevda ona biganədir,  
İnsanlıqda payı olmaz, divanədir.  
Allah deyə bayquş kimi haray salar,  
Mənəsi yox bir kələmdən illəm alar.  
Gözallik qarşısında diz çökərək,  
nəğma deyib oxuyuram,  
Bu dünyaya səcdə edib,  
şair kimi yaşayuram.*

Mirzə Şəfi fikrinə bir az ara vermək istəyəndə mən ona müraciət etdim:

– Mirzə Şəfi, sənin nəğmələrin bizi valeh etdi. Bilirəm ki, bu nəğmələr hamurun xoşuna gələcəkdir. Ancaq sənə irad tutta bilərlər ki, niyə eyni məsələlərdən, yəni güldən, bülbüldən, şərabdan, gözallikdən başqa şeirlər oxumursan?

Mirzə Şəfi aramla başını silkələyib, mehribanca gülümsündü. O bir an düşündükdən sonra sualına şeirlə cavab verdi:

*Həmişə eyni şeydən oxuyuram deyə nəğmələrim siza xoş gəlmir?*

*Ona görəmə xoş gəlmir, mən qızılgüldən, bülbüldən, şərabdan, bahardan, məhəbbətdən oxuyuram?*

*Hansı yaxşıdır: nəğməkarın yolu azdırıran işltını, qaranlıqdə yanmış lampa işığını vəsf etməsimi, yoxsa əbədi günəş etməsimi?*

*Günəş şəfaqlarını saçan kimi, mən də öz hislərimi (şəfaqlarımı) ən yaxşı nəğmələrimdə saçırıam.*

*Çünkü mən çirkinlikdən yox, həmişə ancaq gözallikdən oxuyuram.*

*Qoy başqları məscidlərdəki çəkişmələri və əsilzadələrin təmərəğimini tərif etsinlər.*

*Mənim nəğmələrim isə həmişə qızılıgülü, şərabi və məhəbbəti vəsf etməlidir.*

*Ey Mirzə Şəfi, başqları sənin nəğmələrin kimi atılı nəğmələr oxuya bilməz!*

Mirzə Şəfidən dərs aldığım günlərdə tanış olduğum adamlar içərisində biliyinə və tutduğu vəzifəsinə görə ən

görkəmlisi Bakı xanlarının nəslindən olan Abbasqulu xan idi.

O, dərin, hərtərəfli biliyi, bacarığı, yüksək mədəniyyəti ilə fərqlənirdi. Abbasqulu xan rus ölkəsinə böyük məhəbbət bəsləyən şəxslərdəndi, Moskvada, Peterburqda olmuş, rus dilini mükəmməl öyrənmişdi. Onun bədii cəhətdən qüvvətli şeirləri, elmi əsərləri, xüsusən "Dağlıstan tarixi" əsəri bu ölkədə yaşayan xalqların böyük məhəbbətini qazanmış, müəllifinin adını Bakının nüfuzlu adamları yanında şöhrətləndirmişdi. Yazdığı əsərlər bədii və elmi cəhətdən kamil olduğuna görə təqnid üzü görməmişdir. Onun hərəkətlərində iki şey özünü daha qabarlıq bürüzə verirdi: bilik və sadəlik. O, görüb-dərk etmədiyi şey haqqında tələsik fikir söyləməzdı, ətrafdakı adamlarla da elə hərəkət edərdi ki, heç kəs ondan inciməzdi.

Bir gün Abbasqulu xan "Divani-hikmət" dərsində bi zi öz hikmətləri ilə tanış etdiqdə, Mirza Şəfi onun haqqında tərifli sözlər deyib, onun böyük alim olduğunu qeyd etdi. Bu tərif hər ikisində böyük ruh yüksəkliyi oyatdı. Onların arasında başlayan geniş, qızığın, həm də səmimi mübahisələr hər ikisini xoşhal elədi. Onlar Qurandan, Sədidən, Hafizdən, Füzulidən şeirlər oxuyaraq, bunların yer üzündəki bütün hikmətlərin timsali olduğunu söylədilər. Onların arasında mübahisələr sürətlə getdiyindən, ondan rabitalı bir şey yaza bilmədiyimə çox təəssüflənirəm.

Mən bu görüşümzdən yadigar saxlamaq üçün Abbasqulu xana yaxınlaşış bir şeir yazmağımı xahiş etdim. O, xahişimi qəbul edib, ertəsi günü mənə bir şeir verdi. Bu, "Fatma tar çalır" şeiri idi:

*Əlində titrər o nazik tellər,  
Sonsuz həyacanla titradı qəlbim.  
O incə, o şirin, dadlı nağmələr,  
Fələyə qaldırdı ruhumu mənim.  
Eşqim yüksəldi  
Fərəhla bir an,  
Şövqə gəldi can.  
Qoy açın qanad,  
Sənin xayalın.  
Bir an da olsa qoy gülsün bu həyat,  
Məst etsin qəlbimi gözəl camalın.  
Hamidan xoşbəxtəm bu dünyada mən,  
Səninlə bağlıdır bəxtiyarlığım.  
Əqlim də sən oldun, düşüncəm də sən,  
Sənsiz nəyə lazıim mənim varlığım?  
Hüsünün nurunu gördükə bu dəm,  
Könül qaldı mat.  
Sənasən dövrəmdə rəqs etdi aləm,  
Bütün kainat  
Bir nağmə oldu.  
Füsünlü ahəngla qəlbime doldu.  
Mən səni araram, ey əziz nigar,  
Qoyma ki, arzum qəlbimdə qalsın,  
Təbiət məst olub, biza oldu yar,  
Çalışır tez bizi ağuşa alsın.  
Onun şəqraq səsi vardır,  
Ürəyim səninlə  
Nə bəxtiyardır!<sup>1</sup>*

<sup>1</sup> A.Bakıxanov. Bədii əsərləri, Bakı, 1964, səh. 301

Mirzə Şəfi şeirin gözəlliyini tarifləyib, bu əsər müəllifinə yüksək şəraf və şöhrət qazandıracığını söylədi. Abbasqulu xanın vacib işi olduğundan, getməyə tələsirdi. O, ayağa qalxılı gedəndə "Fars dilinin qrammatikası" kitabını da mənə hədiyyə verəcəyini vəd etdi. Abbasqulu xan Tiflisdə bir neçə həftə ərzində "Dağıstanın tarixi" əsərini rus dilinə çevirmək fikrində idi. Bu əsər 1846-ci ildə çap olunmuşdu, orda Xəzər dənizi sahillərində yaşayan xalqlar, onların yaşadıqları yerlər haqqında qiymətli məlumatlar vardi.

Abbasqulu xan otaqqdan çıxanda Mirzə Şəfi qarşısındaki şüsnə götürüb özünə şərab süzdü və içəndə mən soruştum:

- Sən xanın yanında niyə içmədin, Mirzə Şəfi?
- O, dindar adamdır. Dindarlar şərab içmirlər.
- Sən də onun yanız dindar olduğuna gör içmədin?
- O məndən yaşı, həm də rütbəcə böyük adamdır.

Mən onun yanında içsəm, onu təhqir etmiş olardım. Mən ona sənin qonağın kimi hörmət etməliyəm. Zal öz qəhrəman oğluna görə demişdir: "Düşmənin kiçiyi, böyüyü yoxdur. Onu düşmən kimi qiymətləndirmək lazımdır." Bir də görünən ki, balaca bir bulağın gözündən gözlənilmədən su elə fəvvərə yurdur ki, hətta yüklənmiş dəvə karvanını ağızına alıb apardı.

– Nəfsini saxlamaq üçün heç bir əsasın yoxdur, Mirzə?

– Sual nə lazım, – deyə o, badəni mənə uzatdı. – Gəl, mənimlə iç!

*Yaxşı; əsasdır badənin qızıl tutumu,  
Ən yaxşı ağız isə sərxoşun ağızıdır.*

– Sən hikmətli söz deyirsən, – mən onu qabaqladım.  
– Mən sənilə həmişəki kimi oxumaq, içmək istəyirəm. Lakin sən mənim bir neçə sualıma cavab verməlisən. Sən hər gün öz nəğmələrində şərabın gözəl məziyyətlərini tarifləyirsən. Mən bunun şahidiyəm və buna inanıram. Baş necə olur ki, burada yaşayanlar şərəbi su kimi içirlər, ancaq hikmət sahibi olmurlar?

– Yəqin onlar içməyi bacarmırlar.

*Şərabın od-alovundan,  
Badənin sehrkar tutumundan  
Qaynar zəhər, qaynar hayatı (ləzzət)  
Sərxoş şəxsin keyfiyyətlərindən,  
Bir də onun içmək qabiliyyətindən  
Qaynar gözəllik, qaynar alçaqlıq.*

*Alçaqlığın dərinliyinə batmış  
Yatar axmaq adam sərxoşluğundan.  
O içəndə tez sərxoş olar.  
Biz içəndə sevinç qərq oluruq,  
Hikmətin zirvəsinə ucalırıq.  
Gözəllik aləmini duyaraq,  
Məlakələrin dili ilə danışırıq.*

*Şərab da yağış kimidir,  
Palçıqda yatanın üstü palçıq olar.  
Gözəl zəmilər ürək oxşayar  
Hər kəs öz rahatlığını orda tapar.*

Sədi isə bu haqda belə deyib: "Əgər yağış öz təbiətini dəyişməyib, qaydasında yağarsa, bağlarda meh əsər, hər yanda ətirli çiçəklər bitər, şoran və barsız yerlər nəmişlik olar".

\*\*\*

Mənim yaşadığım ev David dağının ətəyində idi. Dağın zirvəsində əzəmətli David kilsəsi ucalırdı. Kilsənin adı dağın adı ilə bağlıdır. Hər hansı bir qadın təmiz niyyətə kilsənin başına üç dəfə dolanıb, hər dəfə onun divarına bir daş yapışdırısaydı və bu daş kilsənin divarından qopmasaydı, demək, onun istək və arzusu yerinə yetəcək, günahları bağışlanacaqdı. Kilsəyə gələn qadınların kimisi ərinin işinin yaxşı getməsini arzulayıb, övladı olmayanlar isə Allahdan övlad diləyirdilər.

Deyilənlərə görə, övladı olmayan bir kişinin qadını kilsəyə gəlib dua edəndən sonra onun sağlığı dünyaya galibmiş. Hər həftənin üçüncü günü bura saysız-hesabsız bərlibazaklı, ucaboy gürçü qızları toplaşar, kilsə ətrafinda dövrə vurdुqdan sonra ayaqqabılарını çıxarıb, ziyanət etmək üçün içəri daxil olardılar. Hətta xristian olmayan Mirzə Şəfi özü belə, ölümündən sonra müqəddəs Davidin bura qadın yiğmaq qüdrətinə heyran qalmışdı.

O, həyəcanla deyirdi:

- Dünyanın hansı yerində biz belə evlərin damında və ya xud eyvanında əyləşib, qalyan tüstünlədərək, qarşımızdan gəlib keçən möminləri, dindarları həvəslə seyr edərdik? Dünyanın hansı yerində biz bu qadər içi meyvə dolu gözəl, yara-

şıqlı səbətlər görə bilərdik?! Hansı yerdə bu qadər çılpaq, gözəl qadın ayaqlarını görmək mümkündür?

Qadınların kilsəyə ayaqyalın daxil olması onların qədim müqəddəs adəti idi.

Gürçü qadınları qar kimi ağ kəlağayı örtərdilər. Kəlağayı bu yaraşlı qadınları daha cazibədar göstərərdi.

David dağından baxanda möhtəşəm sarayları, bağları, terras üslubunda tikilən evləri olan şəhər sanki ayaqlarımız altında idi. Biz terras üslubunda tikilmiş pəncərəsiz evlərin yanından aşağı, şəhərə endik. Hava pis olanda bu evlərin pəncərələri örtlərdi. Mənzil qaranlığa qərq olardı. Adam hərdən düşünürdü: görəsən, Gürcüstanın dəmir tağlardan tikilmiş binalarından hansı həyata bu balaca evlər qədər gözəllik verər?..

Biz Tiflisin küçələrini, haylı-küylü bazارını gəzib-dolaşdıqdan sonra dostumuz möhtərəm Zalsmanın evinə gəldik. O, evda yox idi. Bizi onun hayatı yoldaşı qarşılıdı. İçəri keçib ayləşdik. Bərk yorulmuşduq. Bir az söhbət etdikdən sonra xanım Zalsman bizi axşam yeməyinə və kaxet şərabına qonaq etdi. Dincimizi alandan sonra axşamtərəfi gəldiyimiz yolla geri qayıtmağı qərara aldıq. Qayidanbaş yolda yenə bərk yorulmuşdum. Hərdən dayanıb dincimizi alırdıq. Buna baxmayaraq, ayaqlarım zorla gedirdi. Daha tab gətirə bilmədim, dincimi almaq üçün bir ağacın altında dayandım. Ətraf mənzərəli olduğundan, xəyalım uzaqda idi. Birdən qulaqlarında bir səs cingildədi. Bu səs, oxunan nəgmə mənə tanış idi. Mən onu ahəngindən tanımadım. Bu, sənin səsin, sənin nəgmən idi, ey gəncəli ustadım Mirzə Şəfi! Ayağına sarı rəngə çalan çələng, əyninə atlas şalvar, nazik parçadan tikilmiş tərtəmiz, səliqəli pencək geyib, qara damının üstündə utan-

caq görkəmdə durub, ətrafi seyr etməyin, nəğmə oxumağın  
indi də gözlərim öündə canlanır.

Sən elə zənn edirdin ki, o evin kölgəsində artıq gö  
rünməzsən, hətta sənin surətini mən də unutmuşam. Lakin  
mən sənin surətini unutmamışam.

Hərdən qollarını sinən üstündə çarpzlamağın, əlini  
gicgahına qoyub fikrə getməyin sənə bir müqəddəs, bir düha  
görkəmi verirdi.

Söylə, hardadır Züleyxa? Hanı ona olan etibarın?

Necə gözəl, sonsuz-nəhayətsiz, qəribə gecələr idi...

\*\*\*

Biz yenə "Divani-hikmət" ədəbi məclisinə yiğmişs  
dış.

- Mirzə Şəfi, - deyib ustadıma müraciət etdim, - Hafiz və  
fasız qadınlar barəsində necə demişdir?

Mirzə Şəfi qəlyanını yana qoysdu, şərabdan bir-iki  
qurtum içib, oxumağa başladı:

*Gözəllikdə nöqsan olmaz  
Desəm yanılmaram, həm də  
Gözəl qadında vəfa, məhəbbət  
Yoxdur, deyə bilməram.*

Ustad oxumağa başlayanda, qurtarmaq bilmirdi. O,  
axırıncı misranı qurtaran kimi Hafizdən başqa bir nəğmə  
oxudu.

*Mən sənə baxanda yanaqlarının  
Parlaq izlərini qəlbimdə daşıyıram,  
Bax, günəş də sənin yanaqlarının  
Parlaqlığında titrəyir.*

- Bu barədə daha bəsdir, - dedim. - Mən istəyirəm  
ki, sən mənə bu gün başqa məsələləri öyrədəsən. Mənə de  
görüm, Mirzə, vəfasız kişilər barəsində Hafiz necə deyib?

- Sən yersiz sual verirsin! Vəfasız kişilər haqqında  
Hafiz necə şeir deyə bilərdi? Sənin sözündən belə çıxır ki, o,  
qadınlara xain çıxməqda özü özünün düşmənidir?

O mənə diqqətlə nəzər yetirdi, əlini əlinə vurub təzə  
qəlyan sıfariş etdi və məni razi salmaq üçün öz fikrinə q  
ayıtdı.

- Kişi vəfasızlığını qadının vəfasızlığı ilə necə  
müqayisə etmək olar? Bir gülü ancaq bir dəfə dərmək olar. O  
solsa, otri özündə qalar. Külək incə qızılıgülü, pörhəni sindirə  
bilər, ancaq möhtəşəm ağacların başı üstündən əsib keçər, iz  
də qoymaz.

- Təzə açmış qızılıgülü soldurmaq üçün heç onun üs  
tündə əsməyə qiyarmı?

- Sən düz danışmırsan, oğlan! Sən öz düşüncənlə  
mənim fikirlərimə yaxınlaşırsan. Bir bax, qadın surəti gözə  
llik rəmzi kimi sanki möhkəm dəfnə ağacına məhəbbətlə sar  
maşıb, həm ağacı, həm də özünü bəzəyir. Gənc çağlarında  
yerə sərilmış ağacı götür. O, insanların ayağı altında əzilib  
məhv olacaq. Əgər onu başqa xətalar gözləməsə, yenidən  
dirçələ bilər, yaşillaşar.

- Fikrini mənə çatdırmaq üçün əyanılık lazım deyil,  
Mirzə?

– Əyanılık olmasa, danışıq nəyə dəyər? Yaxşı işi olmayan gənc kımı gərəkdir?

– Sən haqlısan, ustad, sözünə davam et.

– Sənin həyata baxışını yoxlamaq üçün bir sual vermək istəyirəm. Mənə de görüm, qadınlar arasında axmaqlar çox olar, yoxsa kişilər arasında müdriklər?

– Mən axırinciya daha çox inanıram!

Mirzə başı ilə dediyimi təsdiq edib, dolu qədəhdəki şərabdan içdi və sözüna davam etdi:

– Ağlılı adamlı səhbət etmək yaxşıdır, yoxsa dəli ilə?

– Mən inanıram ki, əvvəlinci ilə səhbət etmək yaxşıdır.

– Biz eyni fikirdəyik. Sən gərək elə bir vəziyyətdə olasan ki, qadınlar və kişilər arasındaki vəfasızlığın sirlərini ilk baxışdan ayırd edə biləsən. Əgər ürkək məhəbbətlə dolarşa, onda başqa şeyə yer qalarımı?

– Mirzə, mən xahiş edardım ki, sənin üçün çatın deyilsə, öz hikmətlərindən, şəxsi həyatından danışasan.

Mən əvvəllərdə olduğu kimi, özümü sakit apardım. Buna görə ustad mənə yoxlayıcı bir nəzər yetirdi.

– Elə mənim həyatım başdan-ayağa qeyri-adidir! – Mirzə qısa tənaffüsən sonra sözə başladı. – Heç kəs mənim kimi aşiq ola bilməzd! Lakin mənim günəşim çoxdan sönübüdür, ancaq onun canda qoyduğu hərarət insanların öyrəşdiyi adı odun hərarətindən daha qiymətlidir. Hafiz necə demişdir:

*Qop yerindən, mənim parçalanmış ürəyim.*

*Min yera parçalan*

*Min qiymətli şeylərdən daha çox ol.*

Qadınlar bunu bilib məni sevirlər. Vaxt vardi, biri mənə hamını əvəz edirdi. İndi hamı mənə birini əvəz edə bilmir! Gecələr sayrısan ulduzlar həyatıma işq salsa da, mən buna sevinmirəm, çünkü günüm keçibdir. Qadınlar məni sevdiklərinə görəm onlara nifrat etməliyəm? Onları tərifləməyim mənim günahımdır, danışıqda deyilən söz hislərə müxtəlif cür təsir etdiyi kimi, qadınlar da müxtəlif olurlar. Xeyli vaxtdır ki, qadınlardan uzaq, dəli kimi yaşamışam. Ancaq Züleyxa mənə münasibətində heç nə itirmədi, əksinə, mən çox şey itirdim.

– Əsl ustadsan, Mirzə!

O, mənim sözümü təsdiq etmək üçün başını ağır-agır tərpətdi və mənə işarə etdi ki, yazmağa qələm, kağız hazırlayım.

O oxudu, mən yazdım:

*Yüngül beyn, soyuq ürkə, Mirzə Şəfi,  
Sən öz məhəbbətinə şeirin kimi xirdalayırsan...*

Məni hər yanda qadınlar sevirlər. Yaşadığım yerdə sevilmişəmsə, demək, mən yenə sevirəm.

Gəncəli ustadım adət etdiyi ləhcədə suala cavab verdiğdə, mən onun istəyini nə başa düşə, nə də öyrənə bilirdim. Dediklərini yazıb çatdırımayanda o mənə istiqamət verirdi:

O:

– Belə işlərə vaxt itirmək axmaqlıqdır! – dedi. - Adımini böyük atmaqla hər şeydən pay almaq olmaz. Burada bir quyu var, bütün ustadlar onu öz hikmətləri ilə heç vaxt

doldura bilmirlər. Belə bir fikir axmaq ustadların başına gəlməz, ancaq bu axmaqlıq ağıllı ustdarları dəli edib. Sədi necə deyib: "Əgər bulud dünyaya can verən yağışı yağdırıb, ölkədə bol məhsul yetişdirsa də, sərv ağacından heç vaxt məhsul götürə bilməzsən! Günsə bizi isitmirsə, demək biz onun yerini dəyişdirə bilərik? Qızılıqlı bizə az ətir saçırsa, demək, o, bataqlıq yerde yaxşı bitirdi."

Bayırda oynayan zərif yanaqlı uşağın sədə görkəmi enlisifat hacılardan, gözünü döyən dindardan daha xoşdur.

Həyat işıqla qaranlıq arasında mübarizə olduğu kimi, həm də yaxşılıqla yamanlıq, gözəlliklə sadəlik arasında gedən mübarizədir.

Ustad o adamdır ki, dünyanın çirkinliklərində daha çox gözəlliyyi tapsın. Bu elə bir hisdir ki, bizim düşüncələrimizdən, günəsdən, gözəllərin yanağından, qızılıqlının ləçəyindən gəlir. Belə sevginin qarşısında diz çökürəm!

\*\*\*

Biz Ermənistən səfərindən Tiflisə qayıdan sonra yenə "Divani-hikmət" məktəbində ustad Mirzə Şəfinin ətrafında toplu olmuşdıq. Mirzə Şəfi bizim Ermənistəndən qayıtmamıza sevinirdi. Bunu onun bizə olan mehriban münasibətindən aydın hiss etmək olurdu. Görünür, Mirzə bizim üçün çox darixibmiş. Ustadın məktəbindən xeyli vaxt ayrılmamıza baxmayaraq, dərslərimiz əvvəlki qaydada davam etdi.

Ermənistənla bağlı çoxlu işlərimiz vardi. Xatirələri danişmali, suallara cavab verməli idik və s. Biz səyahət zamanı yolda rast gəldiyimiz abidələrin yazılarını toplayıb,

60

özümüz üçün aydınlaşdırıldıq. Xaçatur Aboyanın təşkil etdiyi məclisdə Keşişoğunun oxuduğu Azərbaycan nəşmələrini isə artıq qaydaya salmışdıq. Biz İrəvan bazarından Mirzəyə bir para hədiyyə də almışdıq. Hədiyyəni ona vərəndə o bizə bunun əvazində, üstündə "Hikmətlərin açarı" yazılmış bir dəftər bağışladı. "Hikmətlərin açarı" sərlövhəli dəftərdə müəllimimizin dünyagörüşünü əks etdirən həkimə sözlər və ayrıldığımız müddətdə yazdığı şeirlər vardi. Biz bu dəftəri onun rəhbərliyi altında oxumışdan əvvəl, hadisələri ona qısa təsvir etdik. Biz ona şərab məclisində erməni gənclərinin öz şərablarını necə tərifləyib içdiklərindən danışanda onun çox xoşuna gəldi.. Bu vaxt Mirzə, "Hafiz necə deyib?" – deyə şeir oxudu:

*Qoy sənə gənc qızın öpişü,  
Bir da şərab çoxlu sevinc gətirsin.  
Çünki əvvəldən gəncliyə şultaqlıq,  
Bir da məhabbat baxş edilib.*

Biz Ermənistanda gördüyüümüz qadınların ağır zəhmətlərindən, onların böyük daşlardan sova tikmələrindən danışanda Mirzə Şəfini fikir götürmüştü. Biz hiss etdik ki, o, erməni qadınlarının əli ilə tikilmiş sobaların gələcəkdə nifrat damğası olaraq onların kişilərini təhqir edəcəyi barəsində düşünürdü.

– Eyib olsun onların kişilərinə! – deyib, Mirzə fikrində ayrıldı. – Ən yüksək qiyməti qadınlara vermək lazımdır. Bu gözəl məxluqun əziyət çəkməsində ancaq kişilər günah-kardırlar. Mənə de görüm, günəş olmasa, gül necə açar? Şoran torpaqda bənövşə bitərmi? Qadınlar o zaman gözəlləşər,

61

çıçak kimi açılar ki, onu bəsləyib qoruyasan. Kişilər gözəl bağban olsalar, bağçaları güllərin ətri bürüyər. Onlar çıçəkləri kobud əlləri ilə məhv etməməlidirlər. Fikirlərini çıçəklərin açmasına, qorunmasına sərf edənlər pis əməllərdən uzaq olurlar. Qızılıgülü ayaqların altında tapdalasan, onun tikanları mütləq ayaqlarına batacaq. Əgər sən qızılıgülü qayğısını məhəbbətlə çəksən, o, ancaq ətirli olacaq, həm özünü, həm də səni bəzəyəcək. Əgər sən bir qadını könülli qul etmək istəsan, o buna dözməsə də, ağası kimi qarşında baş əyib minnətdarlıqla öz məhəbbətini bildirəcək. Əgər sən qadını zorla öz qulun etmək istəsan, onda o buna heç vaxt dözməyəcək, məkr və hiyləsi ilə sənin üzərində hakim olmağa çalışacaq. Çünkü məhəbbət səltənatında tazaqlar aləmi də var. Ağlılı adamlar bunu fikirləşib, öz bildikləri kimi hərəkət edirlər.

O, bir qadəh şərab içib, özüna qəlyan sıfariş etdikdən sonra başqa hadisələrdən danışmaq istəyəndə mən onun sözünü kəsib:

– Sənin sözlərin çox səmimi səslənir, Mirzə Şəfi! Mən də Quranda gözəl kəlamları oxumağı sevirəm. Xahiş edirəm, qadınlar barəsində öz fikrinə davam elə! – dedim.

– Xahişin ağlılı xahişdir, – deyə Mirzə cavab verdi. – Məmənnuniyyatla, sənin xahişini yerinə yetirərəm. Qadına qəlbən nə qədər bağlansan, bir o qədər onu yaxından tanışırısan, öyrənirsən. Yaxşı tanıldıqdan sonra bir o qədər çox sevirsən. Nə qədər onları çox sevirlər, bunun əvəzində, bir o qədərdən də artıq onlar bizi sevirlər. Çünkü əsil məhəbbətə onlar qarşılıqlı cavab verirlər. Ən ülvı məhəbbət yüksək ağıl deməkdir. Bu dünyada qadından yüksək nə ola bilər? Şən xəyalımızda canlandırdığımız cənnətin gözəlləri yer üzündə yaşayan mələklərin yanında nədir? Xəyal həqiqət yanında

nəyə gərəkdir? Kolgə canlı varlıq yanında nədir ki? Mən sənə deyirəm ki, qadın yer üzündə Allahu həqiqi varlığıdır! Onlardır həyatın daşıycısı. Onlar həyatın ən gözəl məxluqudur. Onlardır xoşbəxtlik tacının ən qiymətli daşı. Kim ki onların tərəfdarıdır, həyat da onlarındır. Gözəl qadının əlini öpmək ən dadlı yeməklərdən üstündür...

– Öpdüün gözəlin əli erməni qadınlarının əllərindən təmiz olmalıdır, Mirzə Şəfi!

– Sən yersiz danışırsan! Qadınların təbiatında ən məraqlı cəhət odur ki, ağlılı kişilər onları nəyə istəsələr döndərə bilirlər. Qadınların nöqsanı ancaq kişilərin onlarla düzgün rəftar etməməsindən irəli gəlir. Qadını elə öyrət ki, onun əlini öpsünlər. Onda onun əli həmişə təmiz olar. Onun ayağını öpsən, o çalışacaq ki, öz ayaqlarına bütün qadınlıq səyilə qulluq etsin!

Mən Ustadın bugecəki kimi vəcdə gəldiyini görməmişdim. O, qadını tarifləməkə qurtarmaq bilmirdi. Artıq neçə vaxtdı o, gözükmə xasiyyəti dəyişilmiş kimi dəyirdi. Onun sıfətində qabaqlar hiss olunan məyusluq xoş əhvali-ruhiyə ilə əvəz olunmuşdu. Mən onun axşam macəralarını görəndə başa düşdüm ki, o yenidən vurulub. Mənim bu fəriziyyəm tamamilə doğru çıxdı. Mən onu xəyaldan ayırib, fikrini gündəlik məsələlərə yönəldəndə, dalğın halda olsa da, kefi yaxşı olurdu. Dərsin hər tənəffüsündə nəgmə oxunurdu. Hər arzu, hər istək bir neçə nəğmədə öz gözəl ifadəsini təpirdi.

O, boş şərab şüşəsini götürüb, ucadan səsləndi:  
– Qoy şərab gətirsinlər. Hafiz necə deyib:

Ay qız, şərab gətir,  
Qızılğülün fəslidir.  
Gəl birlidə qızılğüllər arasında  
Peşmançılıq cığırında gəzək.

– Mirzə Şəfi, – deyib onun sözünü kəsdim, – boynuna al ki, sən bütün varlığınla aşiqsan. Mən bunu sənin hərəkətlərin-dən başa düşürəm.

– Haqlısan, – o gülümüsünərək cavab verdi. – Dünya yenə mənə olduğundan gözəl görünür! Hafiz necə deyib:

Mən coşğun dənizdə çox səyahət etdim.  
Ölümlə üzbaüz gəldim, lakin ölüm yan keçdi.  
Elə ki mirvari təpdim, dəniz mənə dəhşətli görünmədi.

Mən yenə onu qabaqladım:

– Sən niyə nəgmələrini oxumursan, Mirzə Şəfi? Hafizin gözəl nəgmələrini mən həmişə oxuya bilərəm. Lakin sənin nəgmələrini ancaq yanında olan vaxt eşidirəm.

O, razılıq əlaməti olaraq başını tərpətdi. Mənə qələm-kağız hazırladıb, o dəqiqə də nəgmə oxumağa başladı.

Bir yüksək məqsədimizə çatmağa can atırıq,  
Mən də sənin kimi.  
Bu yolda əsil düşürük,  
Mən də sənin kimi.  
Mən öz qəlbimi sənə verirəm,

Sən də qəlbini mənə verirsən.  
Biz ayrı yaşasaq da,  
Lakin bir qəlbdəyik,  
Sən olan kimi, mən də elə.  
Ağlum mənim səni tutub,  
Məni sənin ala gözlərin.  
İlk baliq təki asılmışq çəngəldən,  
Sən necə asılmışsan, mən də elə.  
Hər halda biz baltığa oxşamırıq,  
Biz bir cüt qartal kimi səmaya yüksəlirik,  
Sən necə yüksəlsən, mən də elə!

– Sən yazırsanmı? – deyə o sözünü kəsib soruşdu.  
– Necə bəyəm? Sənin özün mənə yazmağı tapşırılmışdır ki?  
– Belə mənasız şeyi yazmağa dəyməz. Mən bir az coşmaq istədim. Ağlılı nəgmə yazmaqdan və aşiq olmaqdan asan şey yoxdur!

– Əgər bu sənə asan müyəssər olursa, demək, qəribə bir şey olmalıdır!  
– Bu, onu yetirən kökdən asılıdır! İndi mən oxuyum, sən yaz.

Mirzə Şəfi oxuyur:

Bizi hər tərəfdən təhlükə bürüsə,  
Gəlin, qəmsiz yaşayaq.  
Şərab, qızılğül, bir də qadınla  
qayğısız yaşayaq.  
Qoy riyakarlıq lovğalıqla, qərəz axmaqlıqla  
birləşsin.  
Gəlin nəzakətli ağıllıların müqəddəs dəstəsində olaq.

*Qabaqlar dini xurafata qarşı çıxan üsyankar sələflər  
 İndi biza aydın olan həqiqətin müjdəçiləri idilər.  
 Peyğəmbarın iti qılıncından da iti qılıncı malikik.  
 O haraya dəyərsə, kor belə qara göz xəstəliyindən  
 müalicə olunur.  
 Biz Günsə, Ayı, ulduzları yerə endirək ki,  
 Qoy gözallık gümbezinin nəzir alovuna dönsün.  
 Biz sevinc xəbəri ilə golurik,  
 Qoy biza, gözəl göz, qırırmı saçlardan başqa ayri xəsarət qismət olmasın!*

Biz burada Mirzə Şəfi və "Divani-hikmət" barəsində söhbəti saxlayıb, səyahətimiz boyu danışılacaq görüşlərimizdən söhbətə imkan tapaqq. Buradaca bir neçə qısa nəğmə veririk ki, bu da "Divani-hikmət" məktəbindən gələn əks-səda, yeni səyahətimizə keçid nöqtəsidir.

*Ayaqlarım altında coşqun sarı rəngli Kür axır,  
 Onun dalğaları günəş şəfəqləri altında rəqs edərək,  
 Bərəq vurub gülümşünüür.  
 Mənimsa qəlbim çəmənlilikləri seyr edir,  
 Ah, kaş həmişəlik belə olaydı.*

*Qırmızı rəngli kaxet şərabı qədəhdə şəfəq saçır,  
 Mənim sevgilim isə qədəhimə şərab süzür,  
 Mən şərabla birlikdə sanki onun baxışlarını da içirəm,  
 Ah, kaş həmişəlik belə olaydı.*

*Günəş batır, qas qaralır,  
 Mənim qəlbimdəsə məhəbbət ulduzu*

*Qaranlıqdan parlaq şəfəq çılayır,  
 Ah, kaş həmişəlik belə olaydı.*

*Mənim coşqun məhəbbətimin axını  
 Sənin qara gözlərinin dənizinə axır,  
 Gal, ay qız! Qas qaralır, heç kəs görünmür,  
 Ah, kaş həmişəlik belə olaydı!*

*Dənizin gen sırasına günəş şəfəq saçır,  
 Onun dalğalarında öz əks-sədasını tapır.  
 Sən də günəş kimi nəğmələrimdə öz əksini tapırsan.  
 Sənin şəfəqindən nəğmələrim nur alıb, cana gəlir!*

*Mən hiss edirəm ki, sənin nəfəsindir  
 Hər tərəfində əsən,  
 Hara baxıramsa, mənə elə gəlir ki, səni  
 orda görürəm.*

*Mənim fikrim dənizdədir,  
 Sən bəlkə orda yenicə batmışsan ki,  
 Günəş kimi səhərlər yenidən gözəl çıxasan.*

\*\*\*

Yayın ilkin vaxtı idi, bərk sarılıq xəstəliyinə tutulmuşdum. Buna görə xəstəxanaya düşdüm. Məni müalicə edən həkimlər Tiflisdə havaların isti keçəcəyini və mənim xəstəliyimin ciddiləşəcəyini nəzərə alıb, məsləhət bilmisdilər ki, şəhəri tərk edib, dağ havasına çıxmış, bəlkə xəstəliyim keçib gedə. Xəstəliyimin pisləşdiyini görən Mirzə Şəfi mənə

baş çekir, lazım olan dərmanları alır, mədə-bağırsağında soyuqlamanın qarşısını almaq üçün hətta tut bəhməzi gətirirdi.

Sololak dağı Tiflisin ən gözəl nöqtələrindən biridir. Onun arxa hissəsində Şahdag gümbəzləri ilə məşhur olan uzun kərpic hörgü qədim Karikale xarabalığını birləşdirirdi. Bu qala farsların Gürcüstana tutduqları qanlı divandan xatirə idi. Sololak dağının zirvəsindən baxanda qarşında gözəl mənzərə açılır. Burada elə bil David dağı ilə üzbeüz durursan, Didubə düzüyü, Kür çayının ətrafında və Soğanlıqda Tiflisin ən gözəl bağları buradan aydın görünür. Hər şeydən əvvəl Sololak dağında, hündür divarın qarşısında pilləkən qaydasında salınmış əsas bağda iri, qollu-budaqlı müxtəlif növ ağaclar adama daha çox xoş gəlirdi. Mən Tiflisə artıq öyrəşəm də, Mirzə Şəfi ilə ilk dəfə Sololak dağında gördüğüm tut ağacları mənə qəribə və xoş təsir bağışlayırdı, çünki onlara öyrəşməmişdim, heç görməmişdim də.

Biz bağa girib dincalmak üçün böyük bir ağacın altında oturduq. Burada mən Mirzə Şəfinin təklifi ilə xəstəliyimə şəfa gətirmək üçün tut ağacına çıxıb, tut yeməli oldum. Mirzənin köməyiyle ağaca çıxdım, onun arzusunu yerinə yetirmək üçün güc-bəla budaqqan-budaqşa adlayıb, tut dərib ləz-zətlə yedim.

Ustadın bu müalicəsinin əksinə, xəstəliyim daha da ciddiləşdi. Bir neçə həftədən sonra Qafqazın yerli canişininin Pirutinadakı yay iqamətgahına gedib, orada özümü müalicə etmək üçün Pirutina dağ otlarından dərmanlar sıfəriş etmək qərarına gəldim.

Yerli canişinin mehriban xanımı Neydqartın dəvətilə mən bütün yayı onun yay mənzilində, gözəl qadınların əhatəsində, ətirli gülərin içində, təmiz dağ havasında, yaşıl me-

şəlikdə keçirdim. Mən onlardan xoş təəssüratla, sağlam canla ayrılaraq, Məngilisdən, Aspinzadan keçib, Axalsıx paşalığına doğru səyahətimi davam etdirdim...

Biz Salkaya çatanda günəş artıq batmaq üzrə idi. Biz burada yarım saat dincalmak qərarına gəldik.

Bu vaxt yanımızdan keçən və bizə ötəri nəzər yetirən bir qızın hansı millətdən olduğunu xidmətçidən soruşdum:

– Bu, erməni qızıdırımı?

Georgi:

– Mənə elə gəlir ki, ermənidir, – dedi. – Ermənilərdə belə gözəl qız nadir hallarda olur. Görüsünüz, nə gözəl gözləri var! Adamın qolbını oxşayır, bir ora baxın, elə bil Müqəddəs David kilsəsinə gələn Quriya qızlarıdır.

Mən gülərkən soruşdum:

– Quriya qızları gözəldirlərmi?

– Siz bunu bilmirsiniz, əfəndim? – deyə o məndən təcəccübələ soruşdu. – Yəqin siz onların gözəlliyi haqda qədim əfsanəni də bilmirsınız?

– Yox, – dedim. – Əgər sən bilirsənsə, onda yol boyu onu mənə danışarsan.

– Hm. Mən bilirəmsə? Bunu kim bilmir ki? Məni bağıشا, əfəndim, mən onu siza indi danışaram.

Biz istirahət edib, yola düşəndən sonra Georgi yol boyu qırx qız haqqında əfsanəni mənə danışdı: "Bir gün Allah öz əzizlərini cənnətdə dünya gözəlləri ilə sevindirmək üçün axırıncı imama əmr verdi ki, dünya xalqları içindən axtarırıb qırx məlakə tapsın və onları göyə çıxarsın. Müqəddəs ata bunun necə gözəllik olduğunu başa düşüb, Allahın əmrinə sözsüz əməl etməyə başladı.

O, Firängistandan keçib İngilisə getdi və hər ölkədə şahların gözəl qızlarını oğurladı. Şah, qızını oğurlayanı tutub öldürmək istəyəndə Allah ona elə təsir edirdi ki, gözləri dumlanurdu.

İmam böyük su üzərindən üzüb, bər-bəzəklə geyimləri, şirindilli, cəzibədar gözəlləri olan Nemsəyə (Almaniya) gəldi. Bir ildən sonra Allahan tapşırığı müşəddəs say düzəldi. İmam Qara dənizi, Ağ dənizi keçib Cənuba gəldi və bir dəstə xoşbəxt gözəli ilə, nəhayət, Quriyaya yetişdi, ancaq o, burada düşmənlə rastlaşı.

Bu yerdə bir nəfər onun hurisinin birinə bərk vurulmuşdu. O, günah işlədib, sevgilisinin cənnətə getməsinə mane olmuşdu. İmam həmin qızı başqası ilə əvəz etmək üçün burada nə qədər gözəl axtardısa, tapa bilmədi. O, Allahan qəzəbinə düçər olmamaq üçün dərin təəssüf hissi ilə qılınc Osmalıya üz tutdu.

Lakin o gözəl qız Quriyada qaldı. Onun dünyaya gətirdiyi gözəl övladları artıq yerli uşaqlara qarışmışlar..."

...Biz Axalgələkidən, Aspinzadan keçib, Ömrə əfəndinin görüşüne tələsirdik.

\*\*\*

Axalsix paşalığını Paskeviç alandan sonra türk xalqları mərkəzi şəhəri tərk edib, Anadolu vilayatına köçmüştülər. Bunun əvəzində isə ermənilər Türkiyədən qaçıb bu yerlərə gəlmişdilər. Onlar rus çarının hakimiyyəti altında yaşamağı daha üstün tuturdular. Axalsixda qalıb yaşayan türklərin içərisində xəttat, şair kimi ən görkəmli şəxs Ömrə əfəndi idi. Onun burada kiçik bir torpaq sahəsi vardı. O, mərkəz-

dən bir az aralı, Adığöy kəndində yaşayırırdı. Hörmətli oxucum, siz söhbətimizin əvvəlində hörmətli Mirzənin ona yaxın və yaxud uzaqlarda yaşayan ustalar haqqında fikrini xatırlayırsınız. Ömrə əfəndi barəsində də o, çox yaxşı fikir söylemişdi.

Xəzər dənizi sahilində olan Abbasqulu xan, Adığöyün qızılğıl nəğməkarı Ömrə əfəndi Mirzə Şəfinin məktəbində olmasalar da, müəllimim məktəbdə onların haqqında tərifli sözələr demişdir. Tiflisdə yaşayan xəttat alımları Mirzə Şəfi ilə yarışın yaxınlaşdığını hiss edəndə özlərini yiğisidirdilər. Bir dəfə mən ustadımdan sorusunda ki, o, şələrdən, sünnilərdən ibarət dindar xəttat alımların arasında necə dostluq münasibəti yaradır, Mirzə mənə dedi:

- Sən nə yersiz danışırsan, oğlan? Onların məsciddə təriqət ayrılığı mənim nəyimə gərəkdir? Hər sürüyə özünün çobanı, hər birliyə özünün azançısı lazımdır. Hərə közü öz tərəfinə çəkir ki, isinsin! Ustadlar isə öz hikmətlərini ağlışlırlar tərəf yönəltməlidirlər. Çünkü ağlışlı adamlar çoxdur, ağlıllar az. Tacir öz malını nə qədər tərifləsə, insanlar ondan öz tələbləri qədər alacaqlar. Molla cənnətin suvarılan məhsullu bağlarını nə qədər tərifləsə, insanlar ona düşündükleri qədər inanacaqlar. Əgər tacir ucadan qışqırıb alıcılarına desə ki, mənim malim pisdir, bununla o, var-dövlətini itirər, dilənçi vəziyyətinə düşər. Alıcılar isə istədikləri şeyi başqasından alırlar.

Əgər molla istəsə ki desin, "mənim oxuduğum şey yalandır", onda axmaqlar onu daşqalaq edib, başqasını özlərinə molla seçəcəklər. Onu öz axmaqlıqlarına uyğunlaşdırıandan sonra özlərinə ustad sayacaqlar. Haqqıqtən tədricən insanlara yol tapır.

Gecələr günəş çıxmır deyə, çiraq yandırmamalıyiq? Sədi nə demişdir: çöl siçanları günəş işığına dözmədikləri üçün günəşdən şikayətmi etməliyik? Qoy minlərlə çöl siçanı kor qalsın, ancaq Günəş sönməsin.

Biz Ömər əfəndinin yanında olduğumuz vaxt Mirzə Şəfi bu barədə belə yazmışdı: "Avropadan gənc bir alim gəlmişdi. O məndən hikməti öyrənirdi. Sonralar o, Ömər əfəndinin yanına gedib, onun da həkimanə sözlərindən faydalamaq istədi". Mənim burada olmayıq təkcə adığöylü ustad Ömər əfəndiyə bəlli idi. Onun barəsində yaxın yerlərdə belə təsəvvür yaranmışdı ki, Ömər əfəndi bir yanda bir an görünüb danışsa, demək, ağızından hikmət tökürl, elə buna görə də, avropali ustad onun hikmətindən istifadə etmək üçün uşub gəlibdir.

Deyilənləri yerinə yetirməkdən başqa əlacım yox idi. Mən Axalsıxə gələndə öyrəndim ki, Ömər əfəndi artıq bir neçə həftədir. Adığöydəki yay mənzilində yaşayır. Mən paşalıqda gəzəndə Ömər əfəndi xəbər göndərdi ki, gərək zi-yarətə gedənlərin dəstəsinə qoşulam və bu yolla onunla rastlaşış görüşəm. Həla mən Abastumanda Ömər əfənidən belə cavab almışdım ki, o məni canbaşa öz evində görmək arzusundadır. Mənim gəlişimlə xoşbəxt olacağını bildirdi.

Ölkənin daxilinə ezamiyyətə çıxan bir rus zabiti məndən xahiş etdi ki, onu Adığöyə qədər müşayiət edim. Georgi də getmək üçün məndən icazə istədi. Bizim yol ağamız Yusif, bir neçə qohumunu da götürüb, kazak müşayiətçilərlə birlikdə dövlət elçilərini xatırladan bir dəstə düzəltdi. Səyahət vaxtı keçdiyimiz kəndlərin içində böyüklüyü və gözəl məscidləri ilə xoşumuza gələnli Suxuli kəndi idi. Atlara istirahət vermək üçün biz bir saat burada dincəlməli olduq.

Yanımızdan ötüb keçən atlı türklər Adığöydən xəbər gətirirdilər ki, Ömər əfəndi bizi qarşılamaq üçün böyük bir atlı dəstəsi göndərib. Biz kəndə çataçatda Ömər əfəndinin göndərdiyi elçi bizi yolda qarşılıdı. Ayağımız altına xalça döşəyib, bizi südə və dadlı meyvəyə qonaq etdilər.

Biz Adığöyün kiçik və palçıqlı döngələri ilə irəliləyib, üstümüzə gələn böyük itlərin əhatəsində axşamçağı Ömər əfəndinin malikanəsinə çatdıq.

Yerli adətə görə, Ömər əfəndi hamını salamladıqdan sonra mənə yaxınlaşdı, əlini ürəyinin üstünə qoyub dedi:

- Qədəmləriniz xoş olsun! Mənim evim sənin evindir. Sənin bir arzun sanki mənə əmrdir!

Bizim şərəfimizə xoş sözlər deyildi. Ustad ucadan:

- Toğrul bəy Arslan, - dedi, - qonaqlarımla üzbüüz oturmaq mənə xoşdur. Bu, qəlbimi sevinclə doldurur.

Mən onu qabaqladım:

- Füzuli necə deyib? "Mən kasib bir yolçuyam ki, sənə pənah gətirmişəm, xirdaca bir damlayam ki, dənizə qovuşmaq istərəm".

Bu vaxt sazəndələr çalıb-oxumağa başladılar. Onlar mənə həsr etdikləri mahnunu iyirmi dəfə, həyəcanlı səslə oxudular. O mahnunu sizə təqdim edirəm.

*Avropadan gələn qəribin şərafına oxuyuruq.  
Onun hikmətinin zirvəsinə yolu uğurlu olsun.  
Onun zəhmətinin, qonaq görkəminin,  
Gözəl atının, onun zərli-zibali geyiminin şərafına  
oxuyuruq.*

Güllər sapırık uçub gələn ayaqlarının altına,  
Onun hikmətinin, düşüncəsinin şərafına oxuyuruq.  
Qarib, xoş gəlmisən bizim evə!  
Sizə, öz çətin yolunuzda qalıb gəlməyiniz şərafına  
oxuyuruq.

Biz axşam neft lampalarının zəif işıqlandırıldığı ensiz, uzun eyvana çıxdıq. Süfrayə hey meyvə, süddə bişirilmiş müxtəlif növ dadlı yeməklər daşınırdu. Menim şən görünən rus dostumun əhvalı xarablaşmışdı. O, süddən o qədər içmişdi ki, az qala boğulurdu. Narahatlığını bürüzə vermirdi, lakin vəziyyətindən çıxış yolu tapmayıb, öz halından mənə şikayət edirdi.

Evin eyvanından qəbul otağına yol vardi. Qəbul otağı isə evin qalan mənzilləri ilə birləşirdi. Qonaqlardan ayrılb qəbul otağına tək getmək, onların adətinə görə, hörmətsizlik sayılırdı. Evdən çıxmaga bircə əlac qalırdı, o da eyvandan keçib mənzillərin aşağı damlarına düşməkdi. Bu, qorxulu idi, çünki ətrafda it çıxdı.

Mən Ömrə əfəndiyə təraf çevrilib dedim: "Ustad, bir məsələni mənə başa sal. Belə yazılıb ki, ruh bədəndən qüvvəlidir. Demak, birincinin qüvvəsi ikinciye görə böyükdür. Əgər ruh göyə çıxırsa, nə üçün bədəni özü ilə aparmur? Bədən isə sağlam vəziyyətdə olanda ruhu özündə saxlayır?"

Ömrə əfəndi mənim sözümə güldü və bir neçə adam çağırıb, əmr etdi ki, yol üçün lampalar, itlərdən qorunmaq üçün ağaclar hazırlasınlar. Bir neçə dəqiqədən sonra mənim rus dostum səkkiz nəfər qoldan qüvvətli türkələ birlikdə eyvandan aşağı, terras üzəндə tikilmiş evlərin damlarına endi.

Əynində tünd qırmızı geyim, boydan uca bir türk, əlində böyük bir lampa tutub, dəstənin qabağında gedirdi. İkinci türk isə əlində lampa və böyük bir dəyanək, arxadan gəlirdi. Canavara oxşayan itlərin hücumundan qorunmaq üçün rus dostumu ortada aparırdılar. Mənzil başına düz gəlmək üçün onlar vaxtaşırı dayanırdılar.

İrəli gedən türk soruşdu:

- Bu, kimin komasıdır?

- Tacir Abdullahın mənziliidir, - deyə ikinci türk cavab verdi. - Bura qorxulu yerdir, qala bilmərik!

Onlar aşağı enib, balaca bir evə çatdilar. Birinci türk yenə soruşdu.

- Bu kimin evidir?

- Bu ev dərzi İbrahimin dul qadının komasıdır.

Onlar burada gecələməli oldular. O biri gün rus zabiti səyahətini davam etdi. Yusif və onun qohumları Axalsixa qayıtdılar. Mən Georgi ilə birlikdə Ömrə əfəndinin yanında qaldım. Burada qaldığım müddətdə Adığöyün yaxınlığındakı və türk sərhədlərindəki kəndləri, mal örüşlərini gəzib-dolaşdıq, xristian kilsələrinin qalıqlarına rast gəldik. Kilsələrin daşlarından yazıldı ki, onlar XIV əsrda tikilmişdir. Mən dağılmış kilsələrin birindən bir şəkil tapıb surətini çıxaranandan sonra Adığöyə qayıtdıq və Ömrə əfəndinin yanında yaxşı günlər keçirdik. Bizim kef məclisləri gözəl arxlarda əhatə olunmuş sulu-meyvəli bağlarda quruldu. Qızılıgül kolunun kölgəsinə xalça sərildi, xalçaların üstünə stolu əvəz edən altı mütəkkə qoyurdular. Biz mütəkkəyə söykənib, ayləşirdik.

Həmişəki kimi, məclisimizə kəndin hörmətli adamları çağırılmışdı. Onların çoxu bizim xidmətimizdə dayan-

mışdı. Ağzına qədər dolmuş qədəhlər içilmirdi. Həzin səslə oxuyan xanəndənin əvəzinə yaxşı əhvali-ruhiyyə doğuran bir melodiya lazım idi. Mən Ömər əfəndinin şərabla olan münasibətini öyrənə bilmədim ki, o, ətraf camaatın qatı dindar olmasından çəkinir, yoxsa Quranın tələbinə ciddi əməl etdiyinə görə şərabın ləzzətindən imtina edir.

Mənə elə gəlir ki, o, dindar camaatin onu tənbəh edəcəyindən çəkinib şərab içmirdi. Onun mənə oxuduğu nəğmələrinin hamisində şərabın tərifi göylərə qaldırıldı. Qonaq qaldığım evin ciddi qayda-qanurlarını öyrənə bilməsəm də, Ömər əfəndinin etirazına səbəb olmamaq üçün onun hər tələbini yerinə yetirirdim.

Mən Mirzə Şəfidən öyrəndiyim hikmətlərdən Ömər əfəndiyə oxumaq, bunun əvəzində isə onun nəğmələrini dinləmək istəyirdim. Mən Mirzə Şəfi kimi onun nəğmələrində nə qədər güclü daxili hislər, özünə inam olduğunu kaşf etdim. Lakin nəğmələrinin bir qismi mənə dərinliyindən, orijinalliqdan uzaq idi.

Ev yiyesinin mənim gəlişimlə şadlanması və uzun ayrılıqdan sonra gələcəkdə mənimlə yenə görüşüb, xatirərimizi yada salmaq arzusunda olduğu barədə birlikdə Mirzə Şəfiyə məktub yazdıq.

Biz bir-birimizin xəttimizi təriflədik. Yaxşı yazmaq Şərq aləmində yüksək qiymətləndirilir. Bu, elmiliyin ayrılmaz hissəsidir. Burada bir xəttatin o birini dəvət edib, öz yazısını ona nümunə kimi göstərmək və yaxud onu pis xəttinə görə təhqir etmək halları heç olmur. Nəzakət xatirinə yazdığını məktubu Ömər əfəndiya, o da yazdığını mənə göstərdi. Mən isə hər ikisinin üstünə "Mirzə Şəfinin xəttidir" yazdım.

Ömər əfəndi dedi:

– Müəllimini mükafatlandırmaqdə haqlısan, ancaq ustادlıq başqa əşyalar kimi paylanılmır. Yarısını sənə verərlər, yarısını da özün qazanmalısan. Daş üstündə ağac bitmədiyi kimi, axmağın da başında ağıl olmaz. Hafız necə deyib:

*Bəzən əziyyət çəkməklə arzuna çata bilmirsən  
Eh Hafız! Bəzən də o sənə əziyyətsiz nəsib olur.*

Bunun əvəzində mən İncildən bir yeri misal götirdim. Orada deyilir: "Kimin varıdırsa, demək ona verilib, kimin yoxdursa, demək, onun olanı da əlindən alınıb".

O, anladığını başı ilə təsdiqlədi, mən isə sözümə davam etdim: "Diləncinin əlinə pul necə gəlirsə, axmağın da başına ağıl o cür gelir. Bu haqda Sədi yaxşı deyib: "Sevənin başında səbr, diləncinin əlində pul əlkədə su duran kimi durur".

Ömər əfəndi dedi:

– Ağılısiza ağıl öyrətməkdən, ağıllının da başından ağılı çıxarmaqdan çatın şey yoxdur.

Mən onu qabaqladım:

– Bu o deməkdir ki, bol məhsul verən zəmidə yaxşı məhsul əvəzinə, gözəl bitmiş sarmaşık görəsən, albəttə, sarmaşık əvəzinə, gərək bol məhsul olsun. Bunun üçün zəhmət çəkmək, mübarizə aparmaq gərəkdir. Bu da insandan bacarıq və şəxsi ləyaqət tələb edir. Düzgünlük nə deməkdir? O, ayriklə mübarizədir. Gənclik nə deməkdir? Bütün yaxşı şeylərin əksi olan pisliyə qarşı mübarizədir. Bu, insanın daimi fəaliyyəti, həm də şöhrətidir. Çünkü onun gücü tükənməzdir, o, mübarizədə özünü daha qabarıq göstərir.

Ömər əfəndi gözlərini bir an qarşısına zilləyib, əlin-dəki əsanı dinnəzə oynatdı. Sonra çalmasını geri itələyib, üzünü mənə tutdu:

– Mən bilmək istərdim, ikimizdən hansımız ustad olarıq?

Mən bu qeyri-adi sual qarşısında özümü gülməkdən saxlayıb, məcburən dedim:

– Siz bu suala necə cavab verərdiniz? Xirdaca su daması cəvahirin yanında nədir? Və yaxud bir toz zərrəsi almazla müqayisədə nə ola bilər? Mən özümü sizinlə necə müqayisədə bilərəm?

O, cavabından razı qalıb güldü. Lakin hansımızın ustad olduğunu öyrənə bilmədi. Mən onun bu məsələni necə öyrənəcəyi ilə maraqlanırdım.

Ömər əfəndi içəri keçib, eyni boyda iki parça kağız gətirdi. Onun birini mənə verdi, o birini yazmaq üçün dizinin üstə qoyub dedi:

– Di yaz, mən də səninlə birlikdə yazacağam!

Mən onun nə məqsədlə haşıya çıxdığını başa düşmədim. Odur ki, soruşdum:

– Ömər əfəndi, xahiş edirəm, arzu-istəyinizi deyəsiniz, nə etməliyik?

O məni başa saldı ki, mən onun haqqında şeir yazım, o da mənim barəmdə şeir yazsın. Hansımız vərəqi axıra qədər yazıl qurtarsaq, ustad o olmalıdır.

Mən qəzəli başqa dildə öz istədiyim kimi aydın şəkildə ona çatdırmaqdə əziyyət çəkirdim. "Mən iyirmi il də türk dilini öyrənsəm, yenə sizin kimi gözəl cümlələr tapıb yaza bilmərəm", – dedim.

– Onda sən öz dilində yaz, – deyə o əlavə etdi. – Mən də öz dilimdə yazacağam. Lakin nə yazdığını axırda mənə deyərsən.

Mənim üçün bir səhifə alman dilində yiğcam sətirlər yazımaq qədim əlifba ilə türkçə yazımaqdan daha asan idi. O, ərəb əlifbasını naxış kimi düzərkən gördü ki, mən ağlıma gələni sakit, tələsmədən, diqqətlə yazıram. Çünkü o, mənim yazımı özündə saxlayıb, Avropadan yenə onun yanına gələcək adamlara göstərəcəkdi! Pis şair olduğumdan, yaxşı yaza bilmirdim. Odur ki, hikmətdən başladığım kobud sətirləri tələsmədən yazıb qurtardım. O isə hələ yazırıdı. Mən cibimdən qeyd dəftərçəmi yavaşca çıxarıb, Adığöydə nadir hikmət yarışından xatirə olaraq yazdığım şeiri köçürməyə başladım. Yazımın surətini çıxaranдан sonra da Ömər əfəndinin yazısı hazır deyildi.

Məndən soruşdu:

– Sən şeirini yazıb qurtarmışanı?

– Bəli, – dedim.

– Göstər görüm, nə yazmışan?

Mən yazdığını ona yaxşı başa salmaq üçün tərcümə etməyə başladım.

Yəqin oxucular həmin şeirin məzmunu ilə tanış olmaq istəyirlər. Mən onu qeyd dəftərçəmə necə köçürmişəm-sə, elə də sizə təqdim edirəm:

Allah həyatda hər kəs öz taleyini bəxş edib, qəlbin narahatılığı ilə yaşar insan. Allah insana nə bəxş edibsa, onu yerinə yetirir. Biz elə bir enişik ki, mən də ordan keçib dünyani gəzirəm ki, insanların arzu və əməllərini öyrənim. Ölka-ölka gəzdim. Gözüma dayan, ürəyimə yatanları xoşbaxlılıdan tez tanıdım, yənə də bunlar vətənimi mənə əvəz edə bilməz. Mənim ulduzumun taleyi gah şən,

*gah da tutqun, mənim gözlərim uzaqdan vətəni aradı. Ancaq, Ömər əfəndi, sənin yanında, uzaqlarda olsan da, qarışsəmirəm! Bu gün görüb-eşidirəm ki, sənin evində məni necə dostcasına qəbul edirlər. Mən sənin bağçanda salınmış xalçada aylışib, ağaclarının kölgəsində sərinləmişəm. Sazın şən və inlər ahəngi altında xidmətçilərin qulluğumuzda durmuşdu. Sənin hikmətli sözlərinlə mən nəşənlədim. Sən əzabımı, dərdimi, təsəsifümü uzaq etdin. Mən sənin dost nəzərlərindən sevindim. Xoşbəxtəm ki, sənin yanındayam, Ömər. Allaha min şükür olsun ki, həyatda sənin vasitənlə bu gözəl dəqiqləri mənə verib. Alqış, şərəf olsun ona ki, bizi görüşdürüd. Allah sənə yar olsun!*

Şeirimdə Ömər əfəndini və onun qonaqpərvərliyini tərif etdiyimdən, o çox sevindi. Lakin özü yazdığı şeiri mənə verməyə etiraz etdi. Mənə dedi ki, istədiyi kimi yaza bilməyib, yaxşısını yazıb bağışlayacağını bildirdi.

Elə ki, mən hikmət deyişməsinə hazır oldum, mübərizəmizi belə başladığı: "Mən öz vətənimdə ustadam, sən öz vətənində ustadsan". Bundan sonra, o, əlimi bərk sixib, öz otağına getdi. Lakin şərtləşmişdik ki, o, tez qayıdacaq. On beş dəqiqədən sonra yenidən qayıdır, dedi ki, həyat yoldaşı Fatmaya mənim onun evində gözəl danışib, dilimdən evinə çıxak səpdiyimi deyib və bunun üçün Fatma özü toxuduğu gözəl, zərif tütün kisəsini mənə hədiyyə verir.

– Bizdə kişilər qonağın yanında qadınla səhbət etməzlər. Mən sizə hörmət məqsədilə, müstəsna olaraq, arvadımla sənin yanında danişdım. Və bu da, – deyə o əxasının cibindən köhnə bir kitab çıxardı, – məndən sənə yadigar qalsın. Burada mənim atəmin, babamın şeirləri toplanıb! Hikmət məclisində qələbə çaldığına görə mükafat kimi qəbul et!

Ömər əfəndi özünün bu xeyirxahlıından narazı ki-  
mi, əyləşib mənim üçün şeir yazmağa başladı. Bu şeir Fatma-  
nın sevməsi barəsində idi. O, tərcümədə belə səslənir:  
*De görüm, qızılğılın qiyməti olardımı  
Bülbül bağda olmasayıd?  
De görüm, saçlarının qiyməti olardımı  
Gərdənində hörukərin yellənməsəydi?  
İstərdim o gözəl şux qəmatı,  
İstərdim o qızılğıl rəngli yanagını,  
Dodaqlarından qopan bülbül səsini.  
Hansi bədənin qiyməti olardı  
Aşiq gərdənin qucaqlaması?  
Oh, Fatma, qaytar mənim arzumu.*

Mənə bağışlanan o gözəl tütün kisəsini Konstantino-  
polda oğurladılar. Mən o qiymətli kitabı qoruyub saxlayı-  
ram. Kaş bu kitab bir anlıq cənab professor Pitermanın əlinə  
düşəydi! Mən bu kitabı çox sevsəm də, ona verərdim. Çünkü  
bu kitabı oxuyub üzə çıxarmaq üçün vaxt, dili bilmək və el-  
milik tələb olunurdu.

\*\*\*

Mən qış Tiflisdə keçirmək üçün Zalka, Ertvisi və Məngilisdən qayıdır gəldim. Ömər əfəndinin yoluüstü mənə verdiyi hikmətlərdən biri yenə Sədinin "Gülüstən"ından idi. Orada deyilirdi: "Qüvvəli bir adam yeni əkilmiş ağacı yerində qopara bilər. Lakin köklərini dərinə atıb bərkimis ağacı yerində qoparmaq üçün atlar da qoşsan, yerdən üzülməz".

Mən Tiflisə gələndə köhən təqvimlə avqustun 8-i, yəni təqvimlə 20-i idı. Tiflisdə istiyə dözmək olmurdu. İslərimi sahmana salandan sonra uzun müddətə dağlara qalxıb, dincəlmək qərarında idim. İstilik kölgədə 25 dərəcə idı. Ancaq axşamlar hava azca sərınlaşırırdı. Örtülü otaqlarda yatmaq mümkün deyildi. İstdən hərə birtəhər qorunurdu. Kimi yərini eyvanda, kimi dəhlizdə salıb yatrırdı...

Mən yaşadığım evin yiyesi milliyyətə erməni olan ağa Tumanov şəhərin yerli sakinlərindən idi. O, mənim yaşadığım otağı Şərqsayağı bəzədiyinə görə, ürəyimcə deyildi. Özü yaşadığı otağın aşyaları isə zahirən Avropasayağı idi. İl in isti aylarında evin dəhlizi həmişə sərin olardı. Yayı burda işlayıb, burda yatardım. Mən Adığöydən qayıdana qədər Mirzə Şəfi "Divani-hikmət" ədəbi məktəbini bu mənzildə davam etdirirdi. Şəhər nə qədər isti olsa da, Mirzə istidən əziyyət çəkmirdi, bu, onun gündəlik fəaliyyətinə heç də təsir etmirdi...

\*\*\*

Ermənistən səfərindən qayıdanda Mirzə Şəfi mənə öz nəğmələr toplusunu bağışlamışdı. O öz vicdanı qarşısında

borclu qalmamaq üçün lirik nəğmələrinin çoxunu kağıza köçürmiş, nəğmələri, onların şöhrəti, öz zəhməti barədə on söz də yazmışdır. Onu da deyim ki, şeirlərindən böyük xəzinə yaranan bir adam vardısa, o da Mirzə Şəfi idi.

Gəncəli ustadımin bir çox nağmələri şenliklərdə gürçü, azərbaycanlı sazəndələrin dilindən düşmürdü. Əgər Şərq şeirinin adətinə görə müəllifin adı axırdı gəlməsəydi, oxunan nəğmələrin müəllifini bilmək çətin olardı. Məsələn, Hafiz şeirində belədir:

*Kim oxumaqda və ahəngində  
Hafız sənətinə ucalı bilər?  
Bu o deməkdir ki, yazıçı bir qaranquş  
Özünü qartalla müqqayisə edər.*

Və yaxud Mirzə Şəfi nəğməsində:

*Mirzə Şəfi, necə məhəbbətlə səslənir,  
Sənин ahəngində hikmətlərin.  
Nağmələrin danışığında səslənir,  
Danışığın nəğmələrində ülviləşir.*

Mirzə Şəfidən tərcümə etdiyim nəğmələrin orijinallığına xələl gətirmədən, onları alman donunda vermişəm, cünki bu nəğmələrin yaranmasını özü kimi də, onların fikrimizdə qalan maraqlı tarixçəsinin şahidi olmuşam.

Hikmət kitabına yazılmış ilk sözdə deyilir:  
"Allah adından xeyir-dua verənlərə və mərhəmətlilərə!"

Yeri-göyü yaradanın tərifini və mükafatını verəndən sonra bu kitabın əsil həqiqətini – surətini və keyfiyyətini açaq. Mirzə Şəfi (Allah onun güzərənini yaxşılaşdırırsın) Bustan əfəndinin (Allah onun işini avand eləsin) istək və arzusuna əsasən, qəsida, qəzəl, mürəbbə, məsnəvi və rübatlərdən ibarət kitabı, ağıllar mənbəyindən axmaqların qidalanması və ustadlar biliyini möhkamlətmək üçün yazmışdır.

Bu kitabda sevinc, məhəbbət və şərəbin mədhi; istək və arzu, təsəlli, məhkumluq, yaxşılıq, gözəllik, hikmətlərin mənbəyi, pişlik, mərhəmət barəsində nəğmələr vardır. Bu nəğmələrlə elmə həvəs, qiraətə məhəbbət aşılanır, ustadlıq aləmində kim atını düzgün çapsa, həqiqi yolunu o tapır.

Bu nəğmələr galocokda pis şairlərin əsərlərini göstərmək üçün bir meyar olacaq. Pis şair elə bataqlığa bənzər ki, əvvəl dərinliyi bilinməz, sonradan aydın olar ki, dayazdır (belələrinə lənat). Pis şair düzgün yolu tutmaq əvəzinə, özgə səsindən çıxan əsərləri oğurlayır. Onlardan heç kəs mənfəət götürü bilməz, axmaq işlərindən heç kəs xeyir tapa bilməz. Yaxşı şair haqqında deyilib:

*Şah öz ziynəti, vari ilə tanınır,  
Şair isə öz səsi, öz mənliyi ilə seçilər.*

\*\*\*

Hörmətli oxucum, "Şərqdə min bir gün" əsərimin əvvəlində Ustad Mirzə Yusifi və Mirzə Şəfinin ona necə böyük üstünlükla qalib gəldiyini yəqin xatırlayırsınız.

Mirzə Yusif yarışa məglub olmasına baxmayaraq, mənə öz tərəfimə çəkmək ümidiyi itirməmişdi. O, gəncəli us-

tadım Mirzə Şəfidən çəkinib, yanına gələ bilmirdi. Lakin mənimlə tanışları, şagirdləri vasitəsilə əlaqə saxlayır, istək və arzularını mənə bildirirdi.

Tanışlarımından biri xeyli vaxt idi ki, onunla rus dilində məşğul olurdu. Mirzə Yusif bu dili səylə öyrənməyə çalışırı və yaxşı nəticələr də əldə edirdi. Onun ərəb, fars dillərinin yazılısı sahəsində bir xəttat kimi hörməti vardı. Lakin kələkbaz olduğundan, bir alim kimi mənliyi yox idi. Belə adamı Avropana "dələdüz" alım adlandırmışlardı, Şərqdə isə belələri haqqında deyirlər: "Qapıdan qovsan, bacadan girər". Elə həftə olmazdı ki, mənimlə görüşə can atmasını şagirdləri vasitəsilə bildirməsin, mənə ithaf etdiyi şeirləri göndərəmasın. Bir şəklində mən hətta kol dibində gizlənmiş dovşana bənzəyirdim.

Şəkillərin çəkilməsinə gərgin əmək sərf etdiyinə görə Mirzə Yusif hörmətə layiqdi. Onun kağız üzərində rəngsiz boyasız çəkdiyi şəkillərdən bir neçəsinə xeyli müddət ehtiyatla saxladım. Bunların əvəzində Mirzə Yusif öz minnətdarlığını bildirmək məqsədilə güllü-naxışı balaca bir cib güzgüsü alıb ona göndərdim. Zənnimcə, özündən çox-çox razi adam üçün bu, vacib hədiyyə idi. Onu da hiss etdim ki, bundan sonra Mirzə Yusifin dəcəlliyyinin qarşısına hədd çəkən çatın tapılacaq. Bu, belə də oldu. O, Mirzə Şəfiyə acıq vermək məqsədilə mənə tərif dolu şeirlər, Mirzə Şəfiyə isə sərbəst şeir formasında həcv yazırı. O mənə göstərdiyi şeirləri, şəkilləri tərifləyib, bildirirdi ki, bir gecədə üç gözəl şeir yazar, üç xoşagələn şəkil çəkir. Guya o öz sənətkarlığında gəncəli ustadımdan çox-çox üstündür.

Gəncəli ustadım Mirzə Şəfi gördü ki, Mirzə Yusif son vaxtlar küçəyə, bazara ev çəkələyində çıxır, ona əhəmiyyət

vermədən, başını dik tutub, yanından saymazyana ötüb keçir. Mirzə Şəfi onun sərbəst şeir formasında həcv yazmasına da çox təcəccüblənirdi. Lakin Mirzə Şəfi adı seydən ötrü tez özündən çıxıb, hirsənən adam deyildi. O, Mirzə Yusifin dəcəlliyyinə öz sakitliyilə cavab verirdi. Gəncəli ustadım, Mirzə Yusifi özündən çıxarmaq məqsədilə, hərdənbir ona həcv yazıb ələ salırdı.

Mirzə Şəfi yazmışdı:

*Mirzə Yusif, kefim kökdür şarabdan,  
Şənilə sözleşmək garayım deyil.  
Həyatımı özün zəhərləyirsən,  
Haqla yaşayana hayat canıat olar, bil.  
Mirzə Yusif daim qışqabaqlı dolanar,  
Bəyənməz heç kəsi, sevməz heç kəsi.  
Özünü hamidən ağıllı sanar,  
İştyor ki, hamı ona bənzəsin.  
Öküz maymaq olar, üzü də gülməz,  
Yersiz böyürtüsü də qulaq batırar.  
Bülbül ilə o heç zaman yarışa bilməz,  
Çünkü bülbülün zərif, inca səsi var.*

Beləliklə, ustadlar arasında yarış qızışır, hər dəfə də Mirzə Şəfi ona qalib gəlirdi. Mirzə Yusif zarafata tab gətirməzdı, tez hirsənərdi. Onun hər mağlubiyyəti qəlbində acı kədərə çevrilərdi. Hər dəfə Mirzə Şəfinin şeirlərini alanda keçirdiyi acı hislər bir anda intiqamla əvəz olunurdu. Mirzə Şəfi ona belə bir şeir yazmışdı.

*Mirzə Yusif çox qəribə oğlandır,  
Günəş parıltısı xoş gəlməz ona.  
Əlinə qızıl gül heç zaman almaz,  
Tikanları ox olub batar canına.  
Tək özün bəyənər, tək özün sevər,  
Xəyalı göylərdə gəzər həmişə.  
Haqiqət axtarmaq istəsə ağar,  
Haqiqi sənətə salmaz bir nəzər.  
Mirzə Şəfi onun aldadıcı görkəmindən,  
Kədərindən onunçün gözəl bir nəğmə yazar*

Mənim ağıllı müəllimim bu şeiri mənə növbəti dərsində oxudu. Ustadım məndən qəlyanını gətirməyi xahiş etdi. Mən ustadımın xahişini yerinə yetirdim. O, şarabdan bir qədəh doldurub içdi və Mirzə Yusiflə münasib bir gündə yarışacağından danışdı.

Mirzə Yusif isə heç cür sakitləşmirdi. Ustadımın şeirləri onun ürəyinə ox kimi sancılmışdı. Bunun əvəzində o, dostları arasında xoşagalməz şayırlar yayırdı. Guya mən şəkil çəkməyi çox sevdiyimə görə onu özümə müəllim götürmək istəyirəm. Mirzə Şəfinin bu sənətdən başı çıxmır, buna görə mən gəncəli ustadımla yola getmirəm. Mirzə Yusifi özüma cəlb etmək üçün müxtəlif yollardan istifadə edirəm. Ən başlıcası, mən ona ərəb güzgüsü bağışlamışam və ayrı hadiyyələr də verəcəyimi vəd etmişəm ki, o, mənim müəllimim olsun.

– Söylənilənlərdən ancaq bu həqiqətdir ki, mən ona balaca bir cib güzgüsü göndərmişəm, – deyə sözə başladım, – mənə elə gəlir ki, bu, çox da böyük hadiyyə deyil ki, mən ondan istifadə edəm. Siz bilirsiniz ki, nə Mirzə Yusifə, nə də

başqalarına belə hədiyyə lazım deyil. Mən Mirzə Yusifə əziyyət çəkib şeirləri, şəkilləri evimə göndərdiyi üçün ancaq öz minnətdarlığını bildirmişəm. Onun şeirlərindən xoşagələnləri də var.

Mirzə Şəfi gülümsünüb dedi:

- Demək, şeirləri özü yazmayıb.

O, qolyandan bir qullab vurub, sözünə davam etdi:

- Səni necə başa salım ki, aydın olsun. Mənə elə gəlir, sən Mirzə Yusifin şeirlərini yaxşı oxumamışan və bunun üçün də onun yaradıcılığı haqqında düzgün fikirdə deyilsən. Əgər mən çalışıb desəm ki, ceyillikdə su yerinə şərab var, sarmaşık qızılğıl bitirir və yaxud çayda qızıl üzür, buna necə inanmaq olar? Demək, Mirzə Yusif də sənə göndərdiyi "yaxşı" şeirləri özü yazmayıb, kimdənsə oğurlayıbdir. Onun hikməti barsız ağaca bənzəyir. Ağac kötüyü üzərində yağılan hərflər kimi, onun hikmətinin kökü də dayazdır. Onun hikmətində cürcəmək üçün nə bir çiyid, nə də cürcərə bilən bir taxıl toxumu var. Onun şeirlərini göstər, mən deyim həndirir.

Doğrusu, mən Mirzə Yusifin qabiliyyəti barəsində yaxşı fikirdəydim. Onun hikmətdə səriştəsini öyrənmək məqsədilə mənə göndərdiyi şeirlərdən bir neçəsini ustadım Mirzə Şəfiyə göstərdim.

Ustad şeirlərin təhlilinə çox az vaxt sərf etdi. O, müdrik bir müəllim kimi düşüncələrimə düzgün istiqamət verək üçün hikmətin sırlarından, Şərq şeirinin özünəməxsus gözəlliklərindən danışdı. Obrazlı dildə yazılmış xoşagələn şeirlərin kimə məxsus olduğunu dolillərlə sübuta yetirdi. Artıq ustadımın hər şeirə münasibətini aydın dərk edirdim, hərəkətlərindən duyurdum ki, nə demək istəyir. O, bir şeiri

və yaxud ürəyi istəyən bir şeyi mənə yazdırmaq is-təyəndə əvvəlcə kaxet şərabından aramlı içər, içərisi əla tütünlə doldurulmuş qolyandan qullab vurub, fikrə gedərdi. Sonra şeiri oxuyardı. Mirzə Şəfi azdanışan adamdı, deyəcəyi sözü çox qısa, mənalı deyərdi. Biz Mirzə Yusifin dini mövzuda yazdığı bir şeirini nəzərdən keçirdikdə, Mirzə Şəfi dedi:

- Əgər bir şeirdən məscid qoxusu gəlirsə, o cansıxıcıdır, demək, şeir deyil. Belə şeir sahibinin başı boş, işi zay olar.

Məhəbbət mövzusunda yazılmış belə bir şeir diqqətimizi cəlb etdi.

Sənin baxışlarını oxtıq qalbə sancılar,

Sən ki bunu yaxşı bilirsən?

Bəs mənim baxışlarımdan niyə qızarırsan!

Söylə, nədir buna çar!

Raziyam, canan, öldürməyinə,

Ancaq icazə ver

Xəjif qızartıları görməyimə.

Mən soruşdum:

- Necədir, xoşunuza gəldimi?

Mirzə Şəfi:

- Pis deyil, - dedi. - Şeirdə hər nə varsa, hamısı Hafizindir.

Bu kəlamlar Hafiz şeirində daha gözəl səslənir.

Mirzə Şəfi astadan oxumağa başladı:

Ah, Hafiz! Sənin möcüzəli nəğmələrini

Eşidən ürəklər arzuyla dolur,

Səni unutmaq da çox çətin olur!

Sonra Mirzə Yusifin mənə ithaf etdiyi bir neçə şeirini oxuduq. Mirzə Şəfi bu şeirlərin məzmununun Camidən, Sədidi, Xaqqanidən olduğunu dedi. Gözəl dildə yazmış olduğunu güman etdiyim belə bir şeirə də diqqət yetirdik:

Həyat camini sixib dodaqlarına,  
Tüllər üzərində uzanmış canan.  
Xəfif qızartı çökür yanaqlarına,  
Külək duvağını yellədən zaman.  
Günəştək yandıraqa al yanaqları,  
Əqlimi itirir bal dodaqları.  
İstərəm diz çöküb bu zaman, bu dəm,  
Mən öz günsəmə səcədə eyləyəm.

Mirzə Şəfi gülərək dedi:

- Hər nə varsa, hamısı Xaqqanidəndir, Hafizdəndir, Camidəndir, eləcə də Sədidi dəndir.

Mirzə Şəfi bunu deyib fikrə getdi, sonra işarə elədi ki, dəftər-qələm götürüm. O, şeir oxudu, mən yazdım:

Ziyali adama bənzəyir Mirzə Yusif,  
Gah Hafizi oxuyur, gah da Quranı,  
Gah Camini oxuyur, gah da "Gülüstan"ı,  
Gah Xaqqaniyə, Sadiya atır göz,  
Hərədən bir üsul, hərədən bir söz,  
Hərədən bir gözəl misra götürür.  
Sonra özgələrin dediklərindən  
Özüyün bir şeir çalangi hörür.  
Mirzə Şəfi parlaq bir ulduz,  
Qalbi daim işiqli bir gündüz,

Sinasi çıçəkli bir bağça-bağdır,  
Onun hər sətrinin öz ətri vardır.

Mirzə Şəfi şeirdə mənə çatışmazlığını bəzəkli sözlərlə avaz etmədi. O, sözü obrazlı, yerli-yerində işlatmayıın ustası idi. Ustad şeirini oxuyub bir an dayandı, qolyanından dərin bir qullab vurub, şeirinə davam etdi:

Ulduz işıqsız olunca,  
İşiq ulduzsuz olsun.  
Ortük ciyidsiz olunca,  
Ciyid örtüksüz olsun.  
Cibsız pul olunca,  
Pulsuz cib olsun.  
Şərab şüşəsiz olunca,  
Şişa şarabsız olsun.

\*\*\*

Mən ustadımın hörmətini qazanmaq üçün ingilis dilindən Azərbaycan dilinə tez-tez tərcümə edirdim. Bu, bir növ, mənim üçün məşqə çevrilmişdi. Tərcümə vaxtı dillərin estetik üstünlüklerinə nəzər yetirirdim. Biz bilirdik ki, Mirzə Şəfi şeirin səsliliyinə, formasına, xüsusən əslinitməməsinə çox fikir verirdi. O, şeiri gözəl ifadə ilə oxuyurdı. Mən xarici dildən tərcümə etdiyim şeiri pis oxuyanda Mirzə Şəfinin acığlı tuturdu, çünki şeirin mənasını istənilən kimi nəzərə çatdırı bilmirdim. Bu vaxt mənə tərcümə etdiyim şeirlər barəsində öz məsləhətlərini verirdi.

Bunu əyani olaraq göstərmək üçün mənim hikməti şeir dəftərimdə Qərbi Avropa poeziyasından tərcümə etdi-

yim əsərlər haqqında Mirzə Şəfinin fikirlərini izah edək. Mənim Hötedən, Heynedən seçib tərcümə etdiyim şeirlər onun çox xoşuna gəlirdi. Xüsusən Hötenin şeirləri onu valeh edirdi. H.Heynenin "Elə bir ölkə bilirsəm?" şeirinin sonluğu belədir:

*Mənim qəlbim elə bir dənizdir ki,  
Orda boran da var, dalğa da.  
Aşib-dاشماğına söz olmaz,  
Onun dərinliyində gözəl incilər yatar.*

Şillerin şeirlərinin gözəlliyi ilə onu tanış etmək çox çətin idi, çünkü o bu dilin incəliklərinə bələd deyildi: "Əgər biz bu şeirləri dilin çətinliyi olan qızıl örtükdən təmizləsək, görərik ki, onların hər birində çox gözəl bir özək vardır", - deyə Mirzə öz fikrini bildirdi.

Dillərdən çətinlik çəkəndə dostumuz L.Budaqov<sup>1</sup> bizi kömək edərdi. O, gimnaziyada fars dili müəllimi idı, alman, ingilis, fransız dillərini gözəl bilirdi. O, bu dillərdəki nəğmələri Şərq donunda verməkdən xüsusi ləzzət alırdı. Bununla mənə məlum oldu ki, xarici dili bilmədiyinə görə Mirzə Şəfi kimi nə qədər ağıllı adam başqa xalqların ədəbiyyatından zövq almaqdan kənardı qalır.

Bir dəfə biz Heynenin bir şeirini tərcümə etməyi qərara aldıq. Heyne ulduzlar haqqında belə deyirdi:

*Ulduzlar min illərdir  
Səpələnib asımana.  
Bir sevda həsratılı  
Baxarlar yana-yana.  
Gözel bir dildə omlar  
Danışır milyon ildir.  
Heç dilçilər də bilmir  
Dilləri necə dildir.*

*Mən isə öyrənmisəm  
Onlarıdır xitabım.  
Yarın ulduz camalı  
Əzəl gündən olubdur  
Dil öyrədən kitabım.<sup>1</sup>*

L.Budaqov bu şeirin mənasını yaxşı başa düşmüşdü, lakin orijinaldakı "filosof" sözünü heç cür tərcümə edə bilmirdik, çünkü bu sözün mənasını izah etmək üçün nə Azərbaycan, nə də fars dilində qarşılığını tapa bilirdik. Biz onu "dil bilir" kimi tərcümə etdik. Mirzə Şəfi bu dili bilməsə də, mən deyərdim ki, əsil dilbilən elə Mirzə Şəfidir. O, şeirin mənasını bizim tərcüməmizdən yaxşı başa düşmüşdü və belə deyirdi: "Özgələr ulduzların dilini özləri düşündükləri kimi, yaxşı başa düşürlər".

Tomas Morun, Corc Bayronun şərqliləri onun çox xoşuna gəlirdi. O, bunları başa düşürdü. Volfun gözəl şeirləri onun qəlbini daha çox oxşayırdı.

<sup>1</sup> Milliyyətcə erməni olan L.Z.Budaqov 1812-ci ildə Həştərxanda anadan olmuşdu. O, 1840-ci ildə Kazan universitetini bitirib, dörd il Tiflis gimnaziyasında Azərbaycan və fars dillərindən dərs demişdir.

\*\*\*

Mirzə Şəfi Azərbaycan və fars xəttat alimlərinin yanında böyük hörmətə malik idi. Lakin o, Tiflisin "kübar cəmiyyət"i ilə bir o qədər də tanış deyildi. Bu cəmiyyət əsasən rus zabitlərindən, gürcü, erməni, tatar knyazlarından ibarətdi. "Kübar cəmiyyət"də bir dəstə almanın, bir-iki fransızın və ispanların adlarına da rast gəlmək olardı...

Bir gün mən xaricdən gələn dostlarımla ustadımın yaşadığı mənzilə gedib, ondan dörsi başqa günə keçirməyi xahiş etmək istədim. Biz Tiflisin yoxusu ilə qalxaraq, balaca bir döngəyə çatdıq. Burada alçaq, uzun bir bina vardi. Binanın kiçik, bir az pərakəndə həyatının dörd tərəfindən taxta darvazası vardi. Evin sol tərəfi ağaklıq idi. Mirzə Şəfi bu tərəfdə yaşıyırıdı. Biz həyatə yenice girmişdik ki, böyük bir it hürərk üstümüzə cumdu. Qorxub dala çəkildik. Bir az keçmiş yoldaşlarımdan biri eybəcər səslər çıxararaq, itin üstüne yeridi. Biz də onun ardınca itin üstüne atıldıq. İt qorxub yolumuzdan çəkildi və biz neçə addım atıb evin astanasına çatdıq, ustadımın qapısını döydük. Qapını ariq, cılız bir oğlan açdı və bizi içəri dəvət etdi. İçəri keçib ayaqqabımızı çıxardıq. Burada iç-içə açılan iki otaq vardi. Birincisi balaca və bər-bəzəksiz idi, o biri otaq nisbətən babatdı. Otaqlar ağardılmış, döşəmələrinə həsir salınmışdı. Divarlarda taxçalar vardi. Böyük otağın dal küncündə divar peçi görünürdü. Otaqlarda hər şey sadə və səliqə-sahmanda idi. Biz içəri girəndə Mirzə Şəfi qırımızı mütəkkəyə söykənib qəlyan çəkirdi. Ustad qalyanını yenice doldurmuşdu. O bizi görcək sevindi, yerindən qalxıb öz dilində "xoş gəlmisiniz", deyə bizi mehriban qarşılıdı. Biz onu dövrəyə alıb, əyləşdik. Bir az keçmiş oğlan hərəmizə bir fincan qəhvə və qalyan gətirdi.

Qəhvədən içib, qalyandan tüstüldərək, əsil söhbatə keçdiq. Mən ustadımın evindəki hər şeyə yaxından bələd olmaq arzusunda idim, lakin özümü saxlayırdım. Qorxurdum ki, naşı hərəkətlərimlə ustadımın gözündən düşə biləm. Ona görə ehtiyat edirdim. Yanımdakı yoldaşlarımdan da xahiş etmişdim ki, özlərini layiqli aparsınlar. Söhbat ərefəsində mən ustadıma, onun mənzilinə gələrkən çəkdiyimiz çətinliklər barədə dedim:

- Ustad, necə olur ki, biz yağmursuz havada üst-başımızı təmiz saxlaya bilmirik, sən isə yağılı gündə uzaq yolu işə piyada gələrkən şalvarının balağını, ayaqqabını, zərif corabınarı çırka batırmursan?

Mirzə Şəfi gülümşünüb, öz dilində: - Adətdəndir! - dedi və yoldaşlarımıza üz tutub, sualla müraciət etdi. Yoldaşlarım Azərbaycan dilini anlamadıqları üçün nə deyacəklərini bilmədilər. Ustadım üzünü mənə tutub, yoldaşlarının şərab içmələri barəsində soruşdu. Mən ona yoldaşlarının şərabı xoşlaşdırılmasını bildirdim. Onu da deyim ki, Mirzə Şəfi mənim köməyim vasitəsilə gimnaziyada yeni vəzifə almaq arzusunda idi. Lakin Allahsızlığına görə, rəqibləri ona mane olurdular. Ona görə də bizimlə şərab içsə, dila-dişə düşəcəyindən ehtiyat edirdi. Mən onun narahathığını hiss edib, yoldaşlarının etibarlı, sirsaxlayan adam olduqlarına onu inandırdım.

Mirzə Şəfi yan otaqda büzüşüb oturan oğlanı Hafizin nəğməsilə: "Sofi, bear bada" - deyə səslədi.

Gənc, ustadın nə dediyini o dəqiqə anladı və qapiya tərəf yönəldi. Görünür, bu işarə ona yaxşı məlum idi.

Mirzə Şəfidən soruştum:

- Bu gənc oğlan kimdir?

- O mənim kasib qohumumun oğludur. Atası ölen-dən sonra yanında saxlayıram. İstəyirəm, elm öyrənsin. An-caq ondan bir şey çıxan deyil. Çalışır ki, molla olsun. Onun üçün molla, müctəhid böyük şaxsiyyatlardır. Qoca bir seyi-din əlini öpmək, mənim əlimdən şərab alıb içməkdən ona daha xoşdur. Onun gələcəkdə müctəhid olacağına heç şübhəm yoxdur. Bunun üçün onda hər bacarıq vardı. Dərviş kimi cilddən-cildə girməyi, həm də mollalar kimi yay tək aqılıb-yığılmağı bacarıır, - deyə ustad cavab verdi. - Ancaq gözəl xətti var. Hər gün oturub köhnə mərsiyələrin və cür-bacır əhvalatların üzünü köçürməklə məşgül olur. Bu min-valla özüne gələcəkdə çörəkpulu qazanmaq istəyir.

Mirzə Şəfi gəncin barəsində danışan zaman oğlan əlində şərab kuzəsi içəri girdi və qırmızı pərdəli taxçıdan stəkan götürüb şərab süzmək istəyəndə ustad kuzəni ondan alıb:

- Ver mən süzüm. Sən get yazdığını dəftərlərini gətir. Bu cavan ustadlar bilmək istəyirlər ki, sən bu həftə ərzində nə yazmışın, - dedi.

Gənc tez gedib, səliqə ilə yazılmış iki dəftər gətirdi. Dəftərlərdən birinin başlığı: "Rusların İrvavına gəlməsinə da-ir təri", o birinin isə "Qarabağ müsəlmanlarının rus çarına duası" idi. Hər iki dəftər şeirlər yazılmışdı. Şeirlərin əksəri-yəti fars dilində idi və elə səliqəli yazılmışdı ki, tərifləməmək mümkün deyildi. Mən xahiş etdim bir nüsxəsini mənə ver-sin. Gənc oğlan tərifdən xoşhallanıb, dəftərlərini mənə bağışlamaq istədi, lakin Mirzə Şəfi ona mane olub, mənə:

- Sən dəftərləri almağa tələsmə. O, bir nüsxə də səliqə ilə köçürər, mən gələn dərsdə gətirib, orada yazılın mərsiya şeirlərinin nə olduğunu sənə başa salaram, - dedi və

gəncə işaret etdi ki, getsin. Gənc gedəndən sonra əlavə etdi. - Əgər sən şeirlərin təsirində Allaha inansan, mən bir daha səninlə şərab içməyəcəyəm.

- Məni sənin kitabxananı maraqlandırır, ustad. Yə-qin kitabxanada mərsiyələrdən başqa ayrı kitabların da var. Yaxşı olarıbzı bizə kitabxanani göstəreydin.

Mirzə Şəfi gülümsünüb, Hafızın şeiri ilə mənə cavab verdi və dedi:

- Doğrusu, mənim kitabları daşımaq üçün dəvə karvanı gərək deyil.

O mənə kiçik olsa da, fars və ərəb dillərində yazılmış qıymətli əlyazmalarını göstərdi. Onun bu ədəbi sərvəti fəlsə-fi fikirlərlə dolu şeirlərdən ibarət idi. Mən özümü saxlaya bilməyib soruşdum:

- Ustad, bəs necə olur ki, qidalandığın söz dəryası bu qədər kiçik olduğu halda, hər gün Şərq poeziyasının əl-van, rəngarəng söz boyalarını aləmə bəxş edirsən?

- Bu elm dəryası kiçik görünsə də, məzmunu dərin, fikir dünyası genişdir. Böyük şairlərin yazdıqlarını mən əz-bər bilirəm, əgər onu unuduramsa, təkrar-təkrar oxuyub öyrənirəm. Bu, mənə xoş olur. Pis şairlərin bircə sətrini də oxumuram. Məzmunsuz şeir kimə gərkidir? İnsan müdrik-ləşdikcə kitabları da azalır. Yüz dənə pis kitabı bir yol oxu-maqdansa, yaxşı bir kitabı yüz dəfə oxumaq məsləhətdir. Gərəksiz kitablar çox olduqca, dolaşlılıq da artır. Gərəksiz şeirləri oxuyandan sonra hirslnirəm, onlar gözəl şeir yaz-mağə mənə mane olur. Ona görə ilhamımı gözəllərdən, təra-vatlı çiçəklərdən, əla şərabdan və baharın ətirli nəfəsindən alıb, şeir yazıram. Şairlərin ilham mənbəyi bu olmalıdır.

Mirzə Şəfi sözünə ara verib, şərab dolu qədəhi başına çəkdi və onu yenidən doldurub, həyəcanla sözünə davam etdi:

– Çiçəkli bir bağ mənə daha çox rayihə verir, nəinki sərvət dolu karvanların keçdiyi susuz bir səhra. Bir gözəlin gül yanaqlarının qızartısından daha çox ilham alıram, nəinki boşboğaz şairlərin şeirlərindən. Günahsız bir körpənin səsi mənə daha xoş gəlir, nəinki qoca bir möminin azan səsi. Bir qədəh şərəbin nəşasından daha çox hazz alıram, nəinki sufi filosofların uydurmalarından.

Mirzə Şəfi sönməkdə olan qəlyanını tütlənə doldurdu. Bu vaxt mən saatımı baxdım. Axşam düşmüşdü. Özümüz də hiss etmədən vaxtmız galib keçmişdi.

– Getmək vaxtidir, – dedim, – çünkü biz bir toya da getməliyik. Ancaq səndən bir xahişimiz var, ustad. İstərdik sənin nağmələrindən birini öz nitqində eşidək. Bülbül necə gül bağçasında oxumağı sevər, nəgməkar da şərab məclisinə də dinər. Mən şeir məclisindən xoş əhvalla getməyi sevirəm.

Ustad cavab verdi:

– Hər kəsin bir həvəsi olar. Dərdli adam qəmli görürər. Ümidini itirənə gələcək, müdrik adama ağıllı xoş gələr. Müdrik nəgmələrin şərab qədəhlərinin cingiltisindən xoş nə ola bilər?

Ustad biza gözəl bir şeir oxudu:

Dindarlar pis əməllərini,  
Dərd çəkən qəmli görünməyi,  
Ümidla yaşayan galacayı.  
Ustdalar isə aqlin gücünü sevər.

Mirzə Şəfi şeiri oxuyub qurtarandan sonra dedim:  
– Hikmət nəgməsinin yanında qədəh cingiltisi nədir ki?!  
Ustad yenidən oxumağa başladı:

*Mirzə Şəfi, badəni qaldıranda  
Dodaqlarından süzlən pis söz belə  
Xoş bir xəbər kimi sərxoşun da  
Qəlbini şadlandırır.  
Onlar bunu hər saat hiss edirlər ki,  
Həyatda axmaqlığa qarşı  
Mənim qəlbimdə hikmət dolu  
Bir qədəh qalxır.*

Ustad bizi evinin qabağındakı bağçadan yola salanda mən dedim:

– Sənin nəgmənin təsirindən adam ayrıla bilmir, Mirzə Şəfi. Mənim sənə bildirəcəyim təşəkkürü sanki sən qabaqcadan bilib, öz nəgmənə çevirmişən.

Onunla xudahafızlaşındə dedim:

– Ustad, necə olur ki, sən öz fikrini ifadə edərkən belə tez qafiyə tapırsan? Bu nəgmələrin yaranması üçün heç bir hazırlıq lazımlı gəlmirmi?

Mirzə Şəfi evin karşısındaki bağçaya çıxana qədər səhalima cavab vermədi. Bayırda bahar öz əlvən libasını geymişdi. Otların arasından çiçəklər boylanırdı. Tənəklərdə üzüm gilələri düymələnmişdi. Ağacların bəziləri qar kimi ağ çiçək açmış, qızılğıl kolları qönçələnmişdi. Mirzə Şəfi əyildi, bir dəstə gül dərib mənə göstərdi və dedi:

- Görürsen, mən bu çiçəkləri bircə anda dərdim. Ancaq onlar bircə anda çiçəkləməmişlər. Bax, mənim nəğmələrim də belədir.

- Gəlinə toy libası yaraşan kimi, sənin nəğmələrin də mənim qəlbimi elə bayram libasına bürüyür, Ustad. Gözəl nəğmələrinə görə sənə minnətdarıq.

Mən bu sözləri vidalaşarkən ona dedim. Mizə Şəfi bizi başqa bir qapıdan yola saldı. Bu yol yaxın və rahat idi...

\*\*\*

Bu illərdə Tiflisdə Danimarkanın məşhur şərqşünas alimi cənab Bestqart mənə baş çəkmişdi. O, Şərqi Hindistanda uzun müddət qaldıqdan sonra vətəninə qayıdarkən, daşbasma yazının surətini əldə etmək üçün yolunu İranın Persipolis şəhərindən salmış və Şərqi zəngin ədəbiyyatı ilə yüklenmişdi. Öz yükünü yüngülləşdirmək məqsədilə Kəlkətə şəhərində fars dilində çap edilmiş bəzi kitabların surətini mənə verdi. Mən bu kitabların surətini Mirza Şəfinin köməyiilə növbəti məşğələdə oxumağı qərara almışım. Müəllimimin bu kitablara nəzər yetirək anda onları əsəbi halda bir yana atması məni təcəcüblandırdı. O məndən qatı tələb edirdi ki, çap kitabları ilə məşğul olmayım. Bir azdan sonra başa düşdüm ki, Mirza Şəfini əsəbiləşdirən kitabların mənası deyildi. Onu əsəbiləşdirən kitabların əlyazmasında olmaması və çap yolu ilə hazırlanması idi.

- Mirza Şəfi, - dedim, - nə üçün sən kitabların çap yolu ilə hazırlanmasının əleyhinəsan? Onlar sənin xəttin səviyyəsində hazırlanmasa da, hər halda pis xətlərdən üstündür. Bu, eyni zamanda şairlərin, alımların əsərlərinin tez

bir müddətdə hazırlanıb yayılması və söhrətləndirilməsində xalqın xeyrinədir.

Mirza Şəfi ara vermədən qolyanından dərin nəfəs alıb, tüstüsünü qarşısına üfləyir, başını ağır-ağır tərpədib, mənə cavab vermirdi. Kitab çapı mədəniyyətinin əhəmiyyəti barəsində əyani şəkildə apardığım söhbətin mənəsi yox idi. Ustad kitab çapının zərərli olması fikrinin üstündə inadla dururdu. O, şərab içib məst olandan sonra öz fikrini tədricən sübut etmək həvəsinə gəldi. O, kitab çapı barəsində heç zaman belə əsaslı düşünməmişdi, fikri də heç vaxt indiki kimi dəqiq olmamışdı.

- Əlbəttə, o, əsərlərin, el yazmasına görə kitab çapı yolu ilə daha tez yayılmasına etiraz etmirdi. Lakin onu inandırmaq olmurdu ki, bu yolla daha böyük mənfəət əldə etmək mümkündür. Bunun əksinə, o elə düşünürdü ki, asan yolla əldə edilən kitab öz dəyərini aşağı salır, çətin yolla əldə edilən kitabın isə qiyməti daha böyükdür. O deyirdi ki, varlı adamlar hikmət xəzinəsi olan kitabları almaq üçün öz varlarını qiymazlar. Atalar demişkən: "Ağlılı adam nadir halda vari, varlılar isə nadir halda hikməti qiymətləndirir".

Kasib alım çalışır ki, öyrənmək üçün bu kitabların üzünü köçürsün, ya da onu çatınlıkla əla keçirib, öz məqsədi üçün istifadə etsin. Axır nəticədə isə o öz varını heç zaman pis kitablara sərf etməz. Kitabların tez hazırlanıb yayılmasına gəldikdə, bu, mənasız bir şeydir. David deyib ki: "Allahın əlində min il bir günə bərabərdir".

O kitablar ki, insanlara asan yolla və tez çatdırılır, bunlar insanların bilik ehtiyacını təmin etmir. Əksinə, bu, şərab qədəhi ətrafında şən dəqiqələr keçirmək kimi bir işdir. Həmin kitablar insana xidmət edib, bilik vermək əvəzinə,

dolaşıqlıq yaradıb, bədbəxtlik mənbəyinə çevrilir. Ən nəhayət, onlar alımlərə lazım olurlar. Alımlər onlardan istifadə yollunu bilirlər. Bir xalq ki, kitablar içində batib qala, o haradan özüne vaxt, ağıl tapar bu kitabların yaxşısını seçsin? Kitab çapı bəyəm əvvəllərdə yaşayan şairlərdən, ustadlardan daha böyüklərin yetirə bilər?

İran və ona qonşu ölkələr çap olunmuş kitablarla bazarları doldurub satdığı gündən bu ölkələrin əsası ildən-ilə laxlamadımı?

Firdovsi, Hafiz, Sədi insanların ürəyinə, beyninə yol tapmaq üçün kitab çapına ehtiyacını duymuşdular?

Mirzə Şəfi kitab çapı əleyhinə olan fikrini əsaslaşdırmaq üçün bir saatə qədər danışdı. O, həqiqətən inanırdı ki, hər bir şairin öz xəttininitməsi onun şeirinin əsas mənasınınitməsi deməkdir. Diqqətli və zövqlü xəttat az və yaxud çox dərəcədə çalışır ki, əsərini köçürüdüyü şairin dəst-xəttinə yaxınlaşdırırsın və başqaları üçün də nümunə olsun. Onun fikrinə, soyuq dəmir hərflər şairə xas yaxşı cəhətləri itirir, dəmir hərflərlə onun özünəməxsus yazısını olduğu kimi vermək çatın olur. Çap yolu ilə hazırlanmış kitablarda şair və alımların fikri də təhrif olunur.

Mən alman oxucularına bu kitabın əvvəllərində fikrimi əyani surətdə çatdırımışam ki, Şərqiş ustadları istər şifahi, istərsə yazılı nitqda mənali fikrin gözlə formada verilməsinə həmişə çalışmışlar. Buna görə fars yazısının incəliyini, gözəlliyiçi yolu ilə olduğu kimi tam vermək çatındır. Mirzə Şəfinin kitab çapına olan mənfi fikri də burdan doğurdu. Elə bunun üçün də çap kitabları onu əsəbiləşdirirdi. Mirzə Şəfi öz gözəl dəst-xətti ilə hərfləri elə canlı, elə rəngarəng şəkilərdə verirdi ki, onlar əsərin mənası ilə sanki bir səviyyədə

dururdu. Onun özü demişkən, "adi şeyə gündəlik, gözəlliya isə bayram paltarı" geydirirdi. Onun hikmətli şeirləri incə xətlə yazılırdı, aydın və sadə, qadınlara həsr etdiyi nağmələrin yazısı qadın kimi cilvəli və nazlı idi, qadın təbiətinə oxşayırırdı. Mirzə Şəfinin şərabı, xoşbəxt məhəbbəti mədhədən nəğmələrinin yazısı isə rəngarəng və hərəratlı idi. Bunlarda böyük ruh duyulurdu. Şikayət nəğmələrinin yazısı bəzəksiz, aydın və təmiz olardı. Bu yazıda göz yaşını xatırladan ləkə belə görünməzdi. Mirzə Şəfi mənim xəttimdən nəzəri olanda deyirdi: xəttini də fikrin kimi aydın, səlis elə ki, onu başa düşə bilsinlər. O öz fikrini adəti üzrə şeirlə tamamlayardı. Dünya gözəliklərinin müzakirəsindən sonra da Ustad şifahi və yazılı nitqə aid şeir oxudu:

*Əgər sən nəzərlərini göyə dikib, Allahdan,  
Şeytandan danışmaq istayırsənsə, yalan danış.  
Çünkü bu yolda riya cəsarətə bərabər olur.*

Mirzə Şəfi xəttinin gözəlliyyinə ciddi fikir verirdi. Elə bunun üçün də onun yazısına tay yazı çox azdi. Mirzə Şəfiyə görə, şairin fikrini oxuculara ancaq gözəl xətlə çatdırmaq olar. Ən yaxşısı isə odur ki, şair şeirini yazmasın, onu xalqın qarşısında sinədən oxusun. Bu yol bütün şübhələri aradan qaldırır və onun üçün yaxşı sinaq olar.

Qeyd etmək istayıram ki, kitab çapı məsələsində Mirzə Şəfinin fikri yeganə deyildi. Onun bu fikrinə Şərqiş bütün ustadları tərəfdar idilər. Bu cənabların kitab çapı barədəki fikirləri eyni məktəbdən qidalanırırdı. Onlar elə hesab edirdilər ki, hər cür yenilik onların şəxsi gəlirlərinin azalmasına səbəb olur. Bizdə bir vaxt araba sürənlərin dəmir yolu çəkilməsinin

aleyhinə çıxması da onların yüklerinin azalacağı və şəxsi gəlirlərinə əngəl törədəcəyi ilə bağlı idi. Bu gün də Şərqi alimlərinin kitab çapı əleyhinə çıxması şəxsi gəlir mənbələrinin itirilməsi ilə bağlı idi. (Onların bu fikirləri XV əsrda kilsə rahiblərinin kitab çapı əleyhinə olan münasibətinə bənzəyirdi.) Yeri gəlmışkən, kitab çapının mədəni-tarixi əhəmiyyətini nəzərə alıb qeyd etməliyəm ki, çap işinə 400 il bundan əvvəl başlansa da, hələ İranda, Türkiyədə geniş yayılmamışdır. Burda çap işi ancaq rəsmi qəzetlərin çap olunub yayılmasına xidmət edirdi. Burada hər bir alim çap kitabı əldə etmək əvəzinə, gözəl xətlə yazılmış əsərin əldə olunmasını daha üstün tutur. Parisdə, Leypsiqdə, Vyanada və başqa ədəbi mərkəzlərdə fars dilində daha çox əsərlər çap olunur, nəinki İranda. Bu yerlərdə kitab çapına senzura məne olmur.

\*\*\*

Mirza Şəfi ertəsi günü biziç çox kefsiz gəlmüşdi. Mən onun kefini açmaq üçün onu şərabə qonaq etdim. Şərabın təsiri də onun qəlbinin dumanını dağlıda bilmədi. Mənim: "Sənə nə olub, nə edim ki, kefin açılsın?" – sualıma o öz dilində elə gözəl söz, misra ilə cavab verdi ki, mən öz aləmimdə onların mənasını çatın anlaya bilərdim.

Mən səbirsizliklə ucadan:

– Sən bilirsənimi, – dedim, – sənin söz incilərinin mənasını axtarıb tapmaq mənim üçün çox çətindir. Sən sözünün mənasını məndən niyə gizlədirsin?

Ustad üzümə baxmadan divanın üstündə bardaş qu-rayla ayləşdi və yazı əşyalarını çıxarıb masanın üstünə qoydu. O, qələmini biçaqla itiləyib, bir beyt oxudu:

*Yaxşı dişənmiş biçaq iti olar,  
Lakin koruş biçaqla bundan yaxşı kəsirlər.*

Qanqaralığın səbəbini bilmək üçün soruşdum:

- Deyəsan, sənin qəlbin də itiləşibdir?
- Bu belə deyil! – deyə o cavab verdi. – Mənim başıma ayının başına sahibinin gətirdiyi oyunu açmaq istəyirlər.
- Ayının başına sahibi nə oyun açıb?
- Nə oyun açacaq... Əvvəla, onun dişlərini çıxarıb, sonra ağızına buruntağı keçirib. Sən "İsgəndərnəmə" hekayesini bilmirsən? Şeytanın İsgəndərin yanına gəlib ona şahlıq öyrətmək istədiyini?
- Xeyr, bilmirəm. Onu mənə danış!
- Bir dəfə şeytan, ayı təlimçisi sıfətində, böyük bir ayının boğazına zəncir salıb, şahın hüzuruna gəlir. O, ayının qulaqlarına öz sözü ilə nə deyirsə, ayı tullanıb oynayır. Sonra o, üzünü şaha tutub deyir: "Sən öz xalqını yaxşı idarə etməyi bacarmalısan. Onu çaldığın tütəyin havasına oynatmaq istəyirsənsə, əvvəla onların dişlərini çıxar, sonra ağızlarına ağızlıq tax!"

Mirza Şəfinin müfti ilə ciddi mübahisəsi olduğundan mən dərinə gedib söhbəti uzatmadım. Hərəkəti və nəğmələrilə dindarlara sataşdıqına görə müfti Ustادı pozğun, həyəsiz adlandırıb, yerin-göyün lənatından yaxa qurtara bilməyəcəyini söyləmişdi.

Mirza Şəfi dedi:

- Onların hədəsi məni qorxutmur. Əgər Tiflisdə şıə sürüsünün başında hökmünü itirmiş qoca bir mömin dayanıbsa, bu, məni heç narahat etmir. Onun özü adı xəttatin güc-bəla ilə tapıb içdiyi şərabdan daha çox, daha yaxşısını tapıb içəcək. O da dünya ləzzətini özüna haram etməyacək. Bu, pələngin qızmar gündə düşmənlə vuruşa getməməsini xatırladır. Allah bilir ki, mənim xoş çağırışma cavab verməmək üçün hansı əyriayaq bir div onu da belinə atıb aradan çıxaracaq.

Mirzənin sözünü təsdiq etmək üçün sizə deyim ki, mən müctəhidi tanıydım, bilirdim ki, şərabı hardan alıb içir. Buna mənim əsasım vardi. Mübahisərdə mənim iştirakım həmişə təsəlliyyə, barışğa gətirib çıxarırdı. Beləliklə, mən müdrik müəllimimi bir neçə dəfə sakitləşdirməyə nail oldum. Mirzə Şəfi ayaqlarını divandan aşağı saldı, qalyandan çəkib, nəğmə oxumağa başladı.

*Mən oxuyanda sevənlərlə sevənin,  
"Böyüklərin" qarşısında günahkartək  
baş əymayın.*

*Özündən kiçiklərin qarşısında lovğalanma,  
Bil, hikmat nağmalarda şöhrətləndirilər.*

*İkiüzlü yanımı gələndə dedim:  
Kim ki özlüyündə müqəddəsdir, o Allahdır.  
Kim ki onun adına nifrət edir, söyür,  
O öz müqəddəsliyində yəqin bir kinaya daşıyır.*

*Mən gözəlliyi, məhəbbəti, şərabı tərifləyəndə  
Bu, mənə min ahəngli tərifdən irəlidir.*

*Ey Abdullanın oğlu Mirzə Şəfi,  
Alçaqlıqdır mollanın ikiüzlüyü.  
Sevgi aləmində, şərab məclisində  
Unutma ala gözləri, bir də dolu qədəhin şəfqəini sən.*

*Gözəllikdən, məhəbbətdən, şərabdan ləzzət alanda,  
Həyatda yaşamağı məni gözəlləşdirir.  
Eşidəndə ki əsəbiləş məni söyürlər,  
Bütün dünya birdən məni kədərləndirir.*

*Onlar dini ziddiyətləri ilə,  
Göyə inanıb ona xidmət etmək istəyirlər.  
Lakin intiqam hissi damarlarında coşur,  
Nifrət isə sıfətlərinə rəng verir.*

*Əllərində ölüm qılınca,  
Onlar bizdən inam və peşmanlıqlı tələb edirlər.  
Onlar elə hesab edirlər ki, bu yaxşı yolda  
Allah da onlarıladır.*

*Lakin mən deyirəm: Allah pis əməllərdən uzaqdır.  
Nifrət Allahsızlıqdır, məhəbbət Allahlılıq.*

*Kim xoşəxtirsə, o, yaxşı adamdır.  
Bu özünü hər addimdə göstərir.  
Kim ki yer üzündə pis əməllərlə məşğuldur,  
O öz cəzasını özü ilə daşıyır!*

*Əs, ey dəhşətli dindar,  
Nifrat və alçaqlıq qulu.  
Sən xoşbəxt, yaxşı adam deyilsən.  
Sənin biza nifratın sənin öz cəzandır!*

*Xoşbəxt adam həyata xoşbəxtlik göstirir,  
O, bunu başqalarından almır.  
Yaxlılıq ondan gəlir, ona da qayitmalıdır,  
Çünkü əzəldən bu ona verilib!*

*Nə qədər ki mən yaxşı şərabdan dadib,  
Gözəl bılıklı silahlanmışam,  
Qorxma alçaqlığa, pis yola yuvarlanıım.  
Bəzi məhəbbət incilərinin parıltısı sırlı qalardı  
Yaxşı şərab atri dəyib onu oyatmasayı.*

*Nə qədər ki mən yaxşı şərab içirəm,  
Xoş zarafatlarımıla öz aqlimi göstərirəm,  
Onda mənim böyüklüyümü dərinliyimdə axtar!*

*Ustad qədər heç kəs şərəbin ləzzətini duya bilməz.  
Çünkü bizim içkidi qıymətləndirdiyimiz şey axmaqlar üçün  
alçatmazdır!*

*Şərabla çıçaklı çəməni əfsanəyə döndərmək olar,  
Orada Allahın nəfəsi duyular, gözəlliyyin ruhu orda  
gəzər!*

*Güllər ayaqlarımızın altında çiçək açır,  
Ulduzlar başımızın üstündə saygışır,*

*Biri yaxından bizi oxşayır, o biri  
Uzaqdan bizi salamlayır.*

*Necə xoş bir aləmdir, hər addımdında  
sevinc üzüma gülür. Sənki bütün  
kainat ulduzlarını bir dəstə çiçəktək  
özümlə daşıyıram.*

*Allahın əmri ilə günəş yanır,  
Bütün dünyaya şəfaq salır.  
Onun əmrilə qızılğıl açır  
ətirli çiçək çəmənində.*

*Onun əmri ilə dağlar qatarlaşır,  
Yer üzündə yüksəlirlər.  
Küləyə də əmr edib ki, əsib coşsun  
Canlı həyatımıza min rəng versin.*

*Quşlara uçmaq üçün qanad verilib,  
Dənizə də öz səsi, öz ahəngi.  
Mənə də nəğmə oxumaq qismət olub ki,  
Qulaqlarınız onu eşitsin.*

*Günəş niyə yanır,  
Külək, dalğa nə oxuyur,  
Qızılğıl niyə açır,  
Göydə coşan nədir, yağan nə,  
Onları ancaq mən duyuram,  
Nəğmələrimdə həvəslə oxuyuram.*

Bu dünyada Allah biza nə veribsə,  
Ona zaman deyilər.  
Biz öləndən sonra o dünyaya əbədiyyət deyilər.

Biz bədbəxtliyə, xoşbəxtliyə zaman hazırlayırdı.  
Sonra ölüm körpü salır mavi əbədiyyətə.

Biz öləndən sonra pisliyimizdən,  
Yaxşılığımızdan ayrılrıq.  
Mən isə ürəkdən sevinərək deyirəm:  
Kim zamanı dərk edirsə, o xoşbəxtidir zamanında.  
O da xoşbəxt qalacaq əbədiyyətə.

Gecə yuxumda göydən ayrıldı, bir mələk gəldi  
Üstümə,  
Çünki onu göydən qovmuşdular.  
Onun da yerdəkilər kimi nöqsanı çox idi.  
Buna görə də o, yerlə göyü səhv salmışdı.

Allah məhsər günü ona dedi:  
Hər şey necə varsa, elə də qalmalıdır.  
Səmada səma sıfati öz parlaqlığı ilə olmalıdır.

Yerin şorabı, nağması, məhəbbəti var.  
Səmanın da öz xeyir-duası var.  
Nə qədər ki sənin ürəyin yera bağlıdır,  
Gərək yer gözəlliyinə adət edəsən.

Kim ki həyatda yaxşılığı çəmişir,  
Mənim rəhmim yera nə vera bilər?

Onun yer üzündə o qədər günahı olar ki,  
Göyə qalxsa belə, xoşbəxt ola bilməz!

\*\*\*

Siz Mirzə Şəfi ilə ay işığında Tiflisin küçələrində gəzintimizi və Mirzə Şəfinin yeni bir gözəl barəsində hayacanla, məftunluqla oxuduğu nəğmələri, yəqin ki, xatırlayırsınız. Mən əvvəldən anlamışdım ki, bu məhəbbət onun qəlbində dərin kök salmışdır. "Seyənlər heç zaman mənəni şeir yaza bilməzler!" iddiasına baxmayaraq, onun bir çox gözəl şeirləri elə bu vaxtlarda yaranmışdı. Onun əvvəller yazdığı "Əgər qızlar rəqs etsələr" qazalı, "Çadranı üzündən götür" şeiri artıq sizə tanışdır. Bunlardan başqa mən burda onun sizə tanış olmayan yeni bir şeiri barədə məlumat vermək istəyirəm. Bu şeirin mənası Mirzə Şəfinin ikinci və axırıncı məhəbbəti olan Hafizə adlı bir qızın tərifindən ibarətdir.

Oh, qəlbim ağır bir təsirdən  
Neca məhəbbətlə döyüñür,  
Şən yüngül qədəmlərinə  
Qarşımızdan ölüb gedəndə.

Valehedici ağ çarşabın  
Kürəyində yelləndikcə,  
Sənki gözlərinə alışır  
Qəribə bir alov.

Çoxlu qara, burma tellərin  
Boynuna dolaşır oynasır.

*Sinən bu örtükda  
Ela bil ki, bədənində darixir.*

*Vücudunda olan bu hərəkət, bu şövq  
Əqlimi alıb aparır, ağır bir təsirdən  
Qəlbimdə məhəbbət baş qaldırır,  
Sən yüngül qədamlarınla qarşımdan keçəndə.*

*Mavi səma paltarını geymək üçün  
Nərgizlər, qızılğullar açır.  
Al-qırmızı ipak tumanının altından  
balaca, zərif ayaqların bir aləmdir.  
İncə, totuq əllərin,  
Şirin dodaqların da sanki sehrlənmış,  
sonsuz bir aləmdir.  
Oh, ağır bir təsirdən  
Qəlbimdə məhəbbət baş qaldırır,  
Sən yüngül qədamlarınla qarşımdan  
ötüb keçəndə!*

Ağılı müəlliminin kefi yaxşı olanda, ya da qəmli söhbətlər etdiyi vaxtlarda ondan hər dəfə yeni şeirlər eşitmək mənə nəsib olurdu. Lakin mənim qəribə ustadım çalışır-dı ki, onun Hafızasından söhbət düşməsin. Bir təsadüf olmasayı, mən müəlliminin bu hərəkətinin sərrini aydınlaşdırma bilməyəcəkdir. Bir gün mən gəzinti vaxtimi adət etdiyim-dən çox uzatmışdım. Evə qayıdanda gördüm ki, Mirza Şəfi məni artıq "Divani-hikmət" dərsində gözləyir. O adəti üzrə stulda ayləşib, düşündüyü misraları bir parça kağızda yazar, yaxud təbi gəlməyəndə bir anlıq onları unudar, bunun əv-

zində, yazdığını misralara iibrətamız izahat vermək üçün fikri ni yenidən davam etdirirdi. Bu dəfə o məni görçək yazdığı kağız parçasını tez gizlətdi. Mən heç nəyi görməmiş kimi geyimimi dəyişmək üçün artırmaya keçdim. O bu vaxt Hafizə barədə şeiri oxumağa başladı:

*Gözəl qız, sənin tellərinin atrini  
Külək Hafızın qəbrinə aparsa,  
Onun sakit qəlbindən minlərlə  
Gözəl güllər baş qaldırar.*

– Bu gün nədən başlayacaq, Mirza Şəfi? – deyə soruşdum və şərab süzüb, onunla içdim. O öz qəlyanunu təmizləyib dedi:

– Qələm-kağız götür, mən Füzulidən deyəcəyəm, sən yaz.

*Canlar verib, sənin kimi canə yetmişəm.  
Rəhm eylə ki, yetincə sənə canə yetmişəm.  
Halim deyib, muradına yetsəm acəb deyil,  
Bir bəndəyəm ki, dərgahi-Sultana yetmişəm.*

*Muri-məhəqqirəm ki, sərsasına çox gözib,  
Nagah barigahı-Süleymana yetmişəm.  
Miskin Füzuliyəm ki, sənə tutmuşəm üzüm,  
Ya bir kəmənə qatra ki, ümməmanə yetmişəm.<sup>1</sup>*

<sup>1</sup> M.Füzuli, Seçilmiş əsərləri, I cild, Bakı, 1958, səh. 242

- Qəzəlin axırında Füzulinin adının əvəzinə sənin adın olsaydı, onun mənəsi mənim daha çox xoşuma gələrdi, Ustad, - dedim.

- Mənim nəğmələrimi dinləmək istəyirsən? Mən onları sənə oxuyaram!

- Sənin nəğmələrin həmişə mənə xoş gəlir. Qəzəlin müəllifinin yerinə sənin adının olması və yaxud onun mənasının mənə xoş gəlməsi fikrini deməkdə sözümüzün canı var.

Mirzə Şəfi təccübələ və pərt halda mənə baxdı.

- Məndən incimə, Ustad! - deyə sözümə davam etdim. - Mən sənin qəlbinin dərinliklərindəki sırları öyrənmək məqsədilə bu sözləri dedim. Bu, sənin dərdinə şərik olmağım və dostluq münasibətlərimdir. Mən bilirəm ki, sən kimisə sevirsən. Bunu özün etiraf etmisən. Özümdən heç nə uydurmuram. Xalq arasında necə deyərlər: "Müskələ məhəbbət sırlı qala bilməz". Sənin özün mənə demişdin: "Məhəbbət şöhrətpərəstlik və yaxud vaxt keçirmək üçün deyil". Məhəbbət otırsız bir zanbaq deyil ki, onu yüngül meh istədiyi yana tərpəda bilsin. O, kökləri dərinə işləmiş elə bir qızılıgül kuldür ki, gözəl ətri var. Açıb ətir saçmaq qızılıgülüն adətidir. Sevənlərin adı də sevib-sevilməkdir. Lakin sən kədərlər görürənsən, Mirzə Şəfi. Bu, məni narahat edir. Sən şərab içəndə, nəğmə oxuyanda sərrini gizlətməyə çalışsan da, qəminini gizlədə bilmirsən. Mən sənin dərdinin kökünü bilmək arzusundayam. Bəlkə sənə kömək edə bildim. Lakin sən sərrini gizlədirsən. Bu o deməkdir ki, sən nəğmələrini də məndən gizlədirsən! - mən onun cibində gizlətdiyi kağıza işarə etdim.

Mirzə Şəfi dərin fikrə getdi, qəlyanına dərin qullab vurub, tüstüsünü havaya üflədikdən sonra şərabdan bir-iki qurtum içdi, yazdıqı vərəqi mənə uzadıb dedi:

- Al oxu! Ürəyimdə nə varsa, hamisini sənə danışacağam. Əgər sən bunu istəyirsənə!

Kağızda yazdıqı sözlərə baxmaq üçün vərəqi aldım. Vərəqdə tələsik yazılmış bir cüt nəğmə vardi. Hər ikisinin üzərində Hafizə yazılmışdı.

Sən mənə sari ayıl, gözəl tumurcuq,  
Nə istəyirəm sə yerinə yetir.  
Mən sənə qulluq edib bəsləyəcəyəm,  
Sən manim qoynumda istəniləcəksən.  
Gözəl bir güla dönəcəksən.

İkinci nəğmənin birinciyə oxşarlığı yox idi. Lakin o da eyni mövzuya həsr edilmişdi.

Sən ey axmaq iürək,  
ağrılardan şikayət edib ayılırsən,  
halbuki, o ağrıları özün yaratımsın.  
Bu gün isə  
qorxu içinde buna təəssüflənirən.  
Özün axmaq olduğun üçün,  
məni də axmaq yerinə qoymusən.

- Bilirsənmi, - deyə Mirzə Şəfi hekayəsinə başladı. - Hafızənin atası öz fikrini başdan mənə bildirib dedi ki, mən bir ailəni təmin etmək imkanım barəsində ona bir sənəd göstərməyinçə, Hafizə ilə evlənməyi heç ağlıma gətirməyim.

– Bunu əldə etməyə nə var ki?! – dedim. – Mən sənə nə qədər demişəm ki, gimnaziyada Azərbaycan dili dərsini götür.

– Əgər bu, asan olsayıdı, mən Hafızənin məhəbbətinə ümid bağlardım. Ancaq bu, baş tutan iş deyil!

– Sən özün günahkarsan! Bir neçə gün bundan əvvəl mən gimnaziyanın direktoru Kulşinski ilə bu haqda danışmışam. Onun dilindən eşitmə ki, həqiqətən istəsən, bütün çatınlılıyi aradan asanlıqla qaldıra bilərsən.

– İstəyimə nail ola bilmədimmi? Danışmaqdə, susmaqdə dilimə hakim kəsilmədimmi? Dərviş kimi bir evdən başqa evə zəvvarlıq edib, taleyimlə razılaşmadımmi? Sənin göstərişinlə yazıb iş xahiş etmadımmi? Lakin iki həftədir ki, ümid xalçasının üstündə əyləşib, gözləyirəm. Niyətimin hasil olacağına heç əvvəldən ümid eləmirdim.

– Hələ dəqiq cavab almamışan?

– Cavablar kifayət qədərdir. Mənə elə gəlirdi ki, arzumun yerinə yetəcəyinə ümid var. Lakin ümidi bu günə-sabaha bağlayırdım. Nəhayət, iri hərflərlə yazılmış bir məktub aldım. Lakin orada nə yazıldıqını başa düşmədim. İnandım ki, şübhələrim həqiqətən dənərmış. Bu mənim xəyal aləmində işə düzələcəyimin yazılı təsdiqimiş. Mən tez ara adəminin yanına gedib, məktubu ona göstərdim və xahiş etdim ki, evlənmə işimlə məşğul olsun. Məktubun mənim var-dövlətim barəsində Hafızənin atası üçün əsaslı zəmin olduğunu da söylədim. Ara adəmi məktubu məndən alıb, tələbimi istiqamətləndirdi. İki gündən sonra hirsli halda üstümə gəldi və onu aldatdıǵıma görə ağızına gələni mənə dedi. Bu vaxt nə vəziyyətə düşdüyümü heç kim təsəvvür edə bilməz.

– Bu necə olan işdir?

– Hafızənin atası da rus dilini mənim kimi pis bilir-miş. O mənimlə işlərini sahmana salmaq üçün məktubu müftinin üstünə göndərib, xahiş edib ki, bu yazının mənim var-dövlətim barəsində qənaətbəxş olub-olmadığı haqda öz fikrini bildirsin. Müftinin də cavabı qeyri-kafi olub.

– Müfti fikrini necə yazıb?

– Başqalarına yazdığını kimi. Onun ancaq bir yazıusu var, həmin üsulun tələbini yerinə yetirir. O da bir sözdən ibarətdir. Ara adəməm onun yazdığını bir surətini mənə gətirib.

– Sən onun nə yazdığını deyə bilərsənmi?

– Niya demirəm? Lakin mən istəyirəm onun məndə olan surətini sənə göstərəm.

Ustad ipək dəsmala bükbüb özü ilə gəzdirdiyi dəf-tərlərin arasından müftinin cavabının surətini çıxardı. Orada belə yazılmışdı:

*“Kömək Allahdan gəlir!*

*S u a l: Bu rus hərfləri ilə yazılmış məktub Mirzə Şəfinin var-dövləti barəsində lazımı məlumat verirmi?*

*C a v a b: Yox! Bunu Allahın özü yaxşı bilir.*

*Bu sözləri yazdı yazılı Molla Hacı Yusif.*

*Allah adından”.*

Mirzə Şəfi sözünə davam etdi:

– Hafızənin atası hirsindən rus yazısının bütöv tər-cüməsini tələb edib. O, bu məktubu gimnaziyanın direktoru Kuşinskiyin dəvətindən başqa bir şey olmadığını bilib təc-cübəlnibmiş. Direktor məni saat beşdə gimnaziyaya gəlib Azərbaycan dilindən imtahan verməyə dəvət edirdi.

Ustad bir an sözünü kəsdi, həyəcanını sakitləşdirmək üçün şərabdan dalbadal bir neçə qurtum içdi. Görünür, işi ilə bağlı əhvalatlar onu həyəcanlandırdı. Xüsusən ona əziyyət verən rus gimnaziyasında ana dilindən imtahan vermək məsələsi idi. Bu söz onun qəlbinə bərk toxunmuş və hər şeyi ona unutdurmuşdu. Mirzə Şəfini – Şərqiñ böyük Ustadını, öz xalqının fəxri şeir səltənətinin nadir gövhərini doğma dilindən imtahan etmək istayırlar. Mən onun hirsindən qızaran sıfətinin alovunu və qəlbini dolan qəmİN səbəbinİ anlayırdım. Bu hiss məni onun yarasına məlhəm qoymağə vadardı. Ucadan dedim:

– Gündən necə demək olar ki, sən şəfəq saçma! Qızılğuldən necə soruşmaq olar ki, son atır saçırSAMMI? Bu da eyni axmaq sual deyilmə ki, Mirzə Şəfidən soruşasan və yaxud onun biliyini yoxlayanas? Axmaq, günəşin şəfəqlərinə inanmir deyə günəş solmalıdır? Savadsızlar sənin biliyinə şübhə edirlər deyə, sən hirslənməlisənm?! Sənin özün bu baradə şeir yazmamışdırınm?

*Qovla qəminini inca məhabbatin,  
Şirin nəğmalarının ahəngi ilə.  
Özüna bir misal qızılğülündən,  
Bir misal da bülbüldən götür.*

*Qızılğül, o rəng qönçəsi  
Palçıqsız yerdən çıxmaz.  
Nəğma vurğunu sarı bülbüllün  
Qidasıdır qurdalar.*

Sən mənə Hafizən barəsində nəğmə oxu, kefimiz açılsın. Gəl şərab içək, sonra Hafizə ilə bağlı tarixçəni mənə danış.

Ustadım bir qədəh şərab süzüb, "Allah verdi" deyə mənə təqdim elədi və qəlyanunu yana qoyub, ayaqlarını divandan aşağı saldı. Şeir oxumağa başladı:

– Allahu əmri ilə cənnətin qapısı açıldı hər yerdən insanlar axışib şübhə, qorxu, ümidi qapısında duracaqlar. Onda mən bütün günahkarlardan fərqli olaraq, şübhəsiz, qorxusuz dayanacağam. Artıq çoxdandır ki, yer üzündə Cənnətin qapıları sənin sayəndə üzümə açıqdır.

Mən onun şeirini təriflədim. O, özündən razı halda gülüməsədi. Məsləhətimin yaxşı nəticə verdiyini görüb, ona dedim:

– Görürsənmi, Mirzə Şəfi, məhəbbət barəsində aydın fikrin səni necə şənləndirir?! Sevginə nail ola bilsən, xoşbəxt adamsan. Rəxşəbi yaxşı demirmi: "Yar üzündə məhəbbət o zaman gözəlləşir ki, şahla dərvişin fikirlərindən üstün olur".

Mirzə Şəfi məni qabaqlayıb, dedi:

– Rəxşəbi həmçinin deyib: "Pulsuz kişinin görkəmi olmaz, pulsuz ev boş görünər". Kaş mən pulsuz evə məhəbbət gətirə biləydim! Qabaqlar mən belə şeylər barəsində düşünməzdim. İndi bunlar məni daha çox kədərləndirir.

– Mirzə Şəfi, kədərlənmə, – dedim. – Hər şey yaxşı olacaq. Rus yazılı ilə bağlı olan kiçik bir anlaşılmazlıq işin gedisiñə mane ola bilməz. Bir halda ki sən Hafizəyə öz etibarını göstərmək üçün onun məhəbbəti yolunda öz azadlığını qurban vermek istayırsən, niyə gimnaziyada yer ala bilməyəsən? Mən burda heç bir maneə görmürəm.

– Bəs imtahan?

– Ona əncam çəkmək olar. Sənin biliyinə şübhə-lənmək ağılsızlıqdır. Moskvanın belə bir qərarı var ki, dövlət idarəsinə işə gələn hər bir adam əvvəla imtahan edilməlidir. Çünkü axmaqlar çox, ağıllilar azdır. Demək, bu qanun düzgün əsaslandırılıbdır. Səninlə müstəsna hərəkət edərlər.

– Qoy o zaman mənimlə müstəsna hərəkət etsinlər ki, mən nəğmələrimdə şərabın gözəlliyi əvzinə, uzun-uzadı duaları, Qarabağın qazısı Mirzə Əbdül Qasim kimi adamların hiyləgərliyini, ikiüzlülüyüնü, yalançılığını tərifləmiş olum. Hər yerə soxulmaq ilanın adətidir!

Mən onunla bağlı tarixçənin bütün səbəblərini suallar vəsítəsilə aydınlaşdırıldıdan sonra hiss etdim ki, ona ürəkdir verməyimə baxmayaraq, qəlbində ağır bir kədərin izi qalıb. Hətta Hafızənin atası Mirzə Şəfiyə öz xəbərdarlığında, var-dövləti kimi, onun biliyinin də şübhəli olduğunu və buna görə moskvalıların onu imtahan etdiyini bildirmişdi. Mirzə Şəfini kədərləndirən məsələlərdən biri də rus dilində yazılımış məktubu Hafızənin evinə göndərməsiniñ kələk işlətməsi kimi başa düşülməsi və qız evində onun ustادlığına şübhənin yaranması idi. Bunlar onun qəlbini narahat edirdi.

Mən ondan soruşdum:

- Sən inanırsanı Hafizə bunlara görə səni sevməz?
- İnanıram.
- Bəlkə sən onun anasından çəkinirsən?
- Ondan qorxmuram. Qızı mənə vurulan kimi, o da nəğmələrimə heyran olub.
- Bəs nədən ehtiyat edirsən? Qızın pulgir atası ilə o vaxt məşğul olaq ki, arıq son özünə iş tapasan. Evlənmək üçün hazırlıq görmüsən? İmtahanla əlaqədar çətinliyi mən öz üzərimə götürürəm.

Mən məktəb idarəsində dostcasına söhbətlər vasitəsilə vəziyyətdən çıxış yolu tapacağımı və qanuna ciddi əməl edilməklə Ustadımın mənliyinin alçaldılmamasına nail olacağımı şübhə eləmirdim. Mənim aşiq olan müəllimimi işin hər tərəfi ilə tanış etdikdən sonra onu arxayınlasdırmağa nail oldum. O, gecə yarıya qədər mənim yanımıda qaldı.

– Mənə elə gəlir ki, mənim hikmətlərim gecənin qarənlıqlarında havaya uçmuşdur, – deyə o gülümsünürdü.

– Mən hikmət öyrətmək üçün gəlmədim, görünür, özüm öyrənməliyəmmiš. Qadınlar sevimli məxluq olmasayılar, qəlbən bağlandıqları adamın başını qatmaq üçün oyun çıxardıqlarına görə onlara acıqlanmaq olardı. Onlarda ağıl məhəbbətlə yüksəlir, bizdə isə azalır:

*Mirzə Şəfi, sənin o böyük ağılnı  
Güclə başında yer tapıbdır.  
Necə olub ki, o balaca ağ ollar  
Ürəyini, ağıltını qarət edibdir?*

– Məhəbbətin bu anlaşılmazlığında qüvvətli bir əl belə, qəlbini çətin yerindən çıxarıb apara bilərdi, – deyə sözə qarışdım.

O, gülərək cavab verdi:

– Doğru deyirsən. Gəl həyatın bu anlaşılmazlığı barəsində çox danışmayaq. Ürək bundan xıffət çəkir, ağıl heç nə udmur. Məhəbbət ürəyi və ağılı irəli, həyatın burulğanları içinə atır. Bu vaxt ürək səadəti məhəbbətdə görür, ağıl isə yer üzünüñ an ağır əzab-əziyyətinə dözür. İnsanı insan eyləyən də məhəbbətdir!

– Mənim həmyerlim, yaşı ustadlardan biri demişdi: Kim qadınsız yaşayırsa, bir çox çətinliklərdən azad olur. Kim də ki qadınsız yaşamaq istəsə, həyata heç bir xeyir verə bilməz.

Mirzə Şəfi oxuduğum bu hikmət üçün öz minnətdarlığını bildirdi və şərab içdi. O getməyə hazırlaşanda mən onu saxlayıb dedim:

– Mirzə Şəfi, sən bilirsən ki, sənin məhəbbət macəranda mən nə qədər yaxından iştirak etmişəm. Lakin sən Hafizənlə necə tanış olmağın barədə mənə bir kəlmə də danışmamışın!

– Burada danışması nə var ki?

– Nə bilirsən hamısını danış. Mən belə söhbətləri, hətta ən kiçik hadisələri də təfsilatı ilə dinləməyi çox sevirəm. Sən qəlyanını yenidən yandır, şərab içib, başla məhəbbət tarixçəni danışmağa.

Gəncəli Ustad dindi:

– Bu, çox da uzun bir hadisə deyil.

*Görüşmək, sevişmək, seçmək,*

*Burada danışmağa nə var, de görək.*

– Məni maraqlandıran odur ki, sən Hafizəni necə görüb, sevib, seçmisən? – deyə onu qabaqladım.

– Bu, adı bir şeydir. Sən mənim evimə gəlmək üçün hansı küçə ilə getdiyini bilirsən. Həmçinin sən bilirsən ki, aşşamçağı qızlar ay işığında damların üstünə çıxıb söhbəti, rəqs etməyi sevirərlər. Bir neçə gün bundan əvvəl birinci döngənin arxasındakı erməni, rus evlərinin yanında damın üstüne çıxmış, ucaboylu gözəl bir qız diqqətimi cəlb etədi. Mən

bu sehrlənmiş məxluqu, sənə Züleyxadan danışan axşamı, qəlbim gənclik illərinin acı xatirələri ilə dolu olduğu bir vaxtda görmüşəm. Mən damın üstündə duran ucaboylu bu gözəl qızla laqeyd qala bilməzdim. O özünü mənə bir an elə göstərdi ki, guya məni görmür. Mən havanın istiliyindən, həm də yorğun və susuz olduğumdan, dincimi almaq üçün dayanıb, papağımı çıxarddım və özümü havaya verdim. Bu vaxt qız damın üstündən yox oldu. Başım gicəlləndi, ürəkağrısı ilə evə gedib, yerimə döşəndim. Rahatlığım pozuldu, yuxum ərşə çəkildi. Nəhayət, saat yarım yatmışdım ki, Züleyxa yuxuma girdi. Onun surətini tezliklə gördüküm qızın əksi əvəz etdi. O dəqiqə yuxudan yarımqıq oyandı. Yerimdə o yan - bu yana çevrilib, yata bilmədim. Yuxu gördüğüm üçün özümüzü günahkar sayıb, məzəmmət edirdim. O biri günü öz-özümə dedim: "Mirzə Şəfi, işini aydınlaşdır! Sən illərlə xalça üzərində ayləşib, sərbəstlik və hikmət aləmində qayğısız yaşamışan, indi keçmiş günlərin acı sinaqlarından keçəndən sonra yenidənmi coşğun məhəbbətin dənizində üzən gəmiyə minmək istiyirsən? Bəlkə sakit həyatını davam etdirəsan?" Mən son fikrimdə qalmığı qərara aldım. Səni inandırırm ki, sənə dərs demək üçün geldiyim o yoldan keçməkdən qorxub, qaçırdım. Evimə qayidanda da eyni cür hərəkət edirdim. Buna baxmayaraq, gecəni qabaqlardakından daha narahat keçirirdim. Səhəri günü öz-özümə dedim: Mirzə Şəfi, sən sərrini gizlətməklə özünü niyə aldadırsan? Sən sevirsən! Yanan bir evi əgər vaxtında söndürməsələr, o, alovlar içində özülüna qədər yanıb məhv olar. Lakin ürəyin işi başqaqdır. Onun alovunu su ilə də söndürmək olmur. Yanan bir ürək başqasını alovlandıra bilərsə, təskinlik tapar. Taleyinə nə yازılıbsa, ona da əməl etməlisən! Mən də belə hərəkət etdim.

Ayın işığında gördüğüm o gözəl qızın surətini səhv salma-  
maq üçün onu gün işığında görmək mənə nəsib oldu. Öz  
arzuma çatana kimi bir neçə gün keçdi. Dördüncü günü o  
qızı damın üstündə görəndə mənə xoşbəxtlik üz verdi. Qız  
yan-yörasına göz gəzdirdi. Lakin ətraf damların üstündə  
heç kəs görünmürdü. Küçəldər də sakitlikdi. Kişilər bazar-  
lardan evlərinə hələ qayıtmamışdır. Mən bu gözəl məxlu-  
qa, onun zərif balaca ayaqlarına, yanlara tökülen hörükli-  
rinə, yarışıqlı qədd-qamatına yaxından baxmaq üçün onun,  
damında durduğu evlə üzbüüz dayandım. Gənc qızlar adə-  
tən kişi görəndə qaçıb gizlənlirlər. O isə məndən qaçmadı,  
üzünü açdı, parlaq nəzərlərlə mənə baxıb gülümsədi. Bu  
vaxt o, ay işığında gördüyümdən də gözəl idi. Onun baxışın-  
dan qəlbim odlu saadət hissini büründü və məni sevindirdi.  
Bəzən saadətin bir anı bir əsrə, bir əsri isə bir ana bərabər  
olur. O gözəl qızı gözlərim önündən itirincə nə qədər daya-  
nacağımı bilmirəm. Onu bilirəm ki, onu gördüğüm qədər  
dayanıb durmuşam. Sanki yuxuda idim, o da bir xəyal kimi  
canlanır, xəyal kimi də çəkilib gedirdi. Mən o dəqiqə özümü  
ələ alıb, papağımı düzəldtim.

– Yəqin ağ başını göstərirdin? – deyə zarafat etdim.

– Hava isti olduğundan, başımı sərinləşdirirdim, – o  
gülümsünərək sözüna davam etdi. – Eva qayıdanda gördüm  
ki, küçədə canlanma var. Görünür, gözəlimin tez getməsinə  
də səbəb küçədəki adamlar imiş. Mən sanki sərxoş idim.  
Gözlərim önündə hər şey fırlanır. Mən dəqiq bilmək istə-  
yirdim yatrıram, yoxsa oyağam. Buna əmin olmaq üçün əl-  
qolumu çımdıklayırdım, hiss edirdim ki, oyağam. Gənc qız-  
ları damların üstündə görəndə də mənə elə gəlirdi ki, onları  
yuxuda görürəm.

*Gözəl qızların camalını görəndə  
Sanki gözlərimə inanmiram mən.  
Bilmirəm gözlərimdə həqiqətmi yuxuya dönmüş,  
Yoxsa yuxu həqiqətə.*

Artıq işini bilməlisən, Mirzə Şəfi! – deyə öz-özümə  
piçıldadım. – Yad bir qızın sənə dikilmiş səmimi baxışına,  
demək, tələbkar baxışlarla baxacaqsan? Əgər bu sənə nəsib  
olmasa, demək, onun gül yanaqlarının alovunun qəlbini  
yandırması ağlışlıq olar? Həqiqəti bilmək üçün gözəl bir  
nəğmə yazmışdım. Ələ düşən kimi ona oxuyacaqdım. Əgər  
bunu edə bilməsəydim, onda nəğmə yazılmış kağızı badam  
qabığına büküb, gözəlimə atacaqdım.

– Sən o nəğməni əzbər bilirsənə, mənə oxu! – deyib  
ondan xahiş etdim. Ustad xahişimə əməl edib oxudu:

*Sənin sehrlənmiş o baxışın məni sevindirir.  
Getdikcə təsir edir, qəlbimi alovlandıır.  
Baxtimin o parlaq qəribəliyində.*

*Ehtiramla qulaq as, şirin həyatım,  
Bir sual verirəm sənə:  
O baxışlar həsratlımı zillənmiş mənə,  
Bildir bir işarənlə bu sırrı mənə!*

*Sənin icazənlə nazını çəksəm,  
Ağışumda olçatmaz olarsan.  
Qəlbim mənim də şadlıqla dolu,  
Olmazdı sevincimin həddi-hüdudu!*

*Möcuzəli taleyimdə səadətimi anlarıma,  
Anlarımı səadətə qatardım.  
İllər boyu mən xoşbaxt yaşardım!*

– Az bir müddət içində şeiri ona oxumağa imkan tapdim, – deyə Mirzə Şəfi hekayəsinə davam etdi. – Mən nəğmənin birinci bəndini oxuyub qurtaranda, qonşu damların üstündə yiğişan qızlar bizə mane oldular. Mənim gözəlim onları görüb qorxdu və mənə getmək işarəsi verdi. Mən onun işaretinə əməl etməmişdən əvvəl nəğməni badam qabığına büküb, ona atdım. Qız gedərkən gördüm ki, qırmızı sapa bağlayıb badam yarpağına bükdüyüm şeiri yerdən götürdü və tələsilik gözdən itdi. Nəğməmin onda olması, əlbəttə, xoş bir qələbə idi. Bu da mənə kifayətdi. Onun mənim nəğməmə qulaq asması və qalbindəki hislərini bürüza verməsi buna sübut idi. O biri günü onunla görüşmək mənə yena nəsib oldu. Gözəl qız damın üstündə üzü örtülü vəziyyətdə əyləşmişdi. O məni uzaqdan görçək üzünü yana çevirdi. Mən ona baxıb evin yanından tənbəl addimlara keçəndə o mənə baxmadı. Bu vaxt evin arxasından ucaboylu, yaşılı bir qadın çıxbı mənə sarı geldi. O, oğrun səsli: "Mirzə Şəfi, uzaqdan məni izlə və arxamca gəl!" – dedi. O mənim adımı bilirmiş. Bu qadın mənim gözəlimin xəbər göndərdiyi adamdan başqa kim ola bilərdi? Qadının dediyi kimi, onu izləyib, arxasında getdim. O bir azdan yerdən adam boyu qədər ucalığı olan tənha bir evin yanında dayandı. Ətrafına baxandan sonra mənə eləyib, gəlmək işarəsi verdi və özü içəri keçdi. Mən də onun arxasında kasıb avadanlığı olan, zəif işıqlandırılmış evə daxil oldum. Evdə on-on iki yaşlarında iki gözəl qız vardı. Onlar evin ortasında salınmış həsirin

üstündə oturub, qadın işi gördürlər. Biz içəri girəndə onlara damın üstünə çıxbı təmiz hava almağa icazə verilmişdi. Onlar getdikdən sonra biz tək qaldıq.

– Mirzə Şəfi, – deyə arvad mənə müraciət etdi. – Sənə xoş xəbər desəm, nə verərsən? Sənin taleyin məndən asılıdır!

Nə pulum vardisa, hamısını ona verdim və gələcəkdə bundan da artıq verəcəyimi vəd etdim. Sənə dediyim kimi, qarı mənə söylədi ki, Hafizə mənə və mənim nəğmərimə ürəkdən səmimi münasibət bəsləyir. Eyni vaxtda öyrəndim ki, onunla evlənmək mənim üçün çətin olacaq. Çünkü onun pulgir, tacir atası böyük məbləğdə kəbin pulu istəyib, bir neçə gəncin elçisini geri qaytarıb. Bu qadının nələr danışdığını sənə nəql etsəm, qurtaran deyil. Onun hər iki tərəfə işləməyə həvəsi vardı. Arvad məndən artıqlaması ilə hədiyyə almaq niyyətilə o biri günə görüş təyin etdi. Mən danışdığını kimi, görüş vaxtı qılığına girib, ondan bütün bildiklərini öyrəndim. Məqsədimi həyata keçirmək üçün bu qadınla xeyli danışdıqdan, götür-qoysan sonra ona çoxlu pul vəd edib razılığını aldim. Şərtimiz belə oldu ki, məqsədim baş tutandan sonra ona vəd etdiyim pulu alacaq. Mənim pulum onu razi sala bilərdi. Məhəbbət yolunda nə qurbanlar verilmir!?

Bizim görəcəyimiz iş belə idi: mən arvad paltarı geyinəliydim. Qoca qadının boyu mənimlə eyni olduğundan, mənə qırmızı rəngdə tuman gətirməli idi. O biri günü hər şey hazır olduqdan sonra mən gözəl qadın paltarı geydim. Hətta Hafizəgilə gedəndə yolda kişilər iki dəfə mənə öz məhəbbətlərini bildirdilər.

– Saqqalın səni ələ vermedi ki?

- Sifətimi Azərbaycan qızlarının sifətinə oxşatmaq üçün çarşaba bürünüb elə utancaq vəziyyət almışdım ki,ancaq gözlərim görünürdü. Çarşabın üstündən başıma şal da salmışdım. Bədənimi ağ çadraya elə bükümüşdüm ki, məni görən cavan, qoca, utancaq bir qız olduğumu zənn edirdilər. Beləliklə, heç kimdə şübhə oyatmadan Hafızə ilə görüşürdüm. Görüş zamanı onun mənə və şeirlərimə olan məhəbbəti getdiyə artırdı. Hafızənin anası galib bizi bir yerdə görənə qədər mən onunla xoş saatlarımı yaşadım. Hafızə ilə danışan vaxt səsimin cingildəməsi arvadı şübhələndirmişdi. Sən demə, o mənim arxamdan sakitcə yaxınlaşış, söhbətimizlə maraqlanıbmış. Anasından söhbət düşəndə ürkülmüş Hafızə qorxudan elə vəziyyətə düşdü ki, bu kadərlı sahəni yenidən xatırlamaq mənə çox ağırdır. Ana ürəyi qızının bu vəziyyətini hiss etməsəydi, hər şey məhv olub gedəcəkdi. Qızının göz yaşları, onun mənə olan saf məhəbbəti ilə bərabər nəğmələrim də ana qəlbini həyacana gətirmişdi. Mən bir şeirimdə demişdim: "Hafızəni dünyaya gətirən ana elə bir pəridir ki, bütün dünya şahzadələri onun qulu olmağa layiqdir. Qızılıgülün bitdiyi yerin sinasi sanki ayın əksidir!" Mən bu misraları anaya oxuyanda onun qəlbində mənə qarşı olan kini məhəbbətə çevrildi və gələcəkdə arzumu yerinə yetirmək üçün qızını mənə verəcəyini vəd etdi. Hafızənin atasının razılığını almaq üçün ara adəmi tapmalıydım. Qocanın mənə və mənim şeirlərimə az bələd olması, bir tərəfdən də tələbinin nəticə verməməsi qızın anasına öz sözünü deməyə qoymamışdı. Əgər mən kəbin kəsdirmək üçün öz imkanım barəsində bir sənəd təqdim etsəydim, kəbin və toy günü uzanmalydı. Rus əlifbası barədəki əhvalat işin gedisi nə yenə mane olurdu. Müftinin fikri qızın atasını məcbur

eləmişdi ki, mənim barəmdə müctəhidlərdən, mollalardan daha ətraflı məlumat toplasın. Bu dindarlar sürüsünün mənim barəmdə nə fikirdə olduğunu özün bilirsən.

Yaxın vaxtda mən Tiflisi tərk etməliydim. Görüşüb ayrınlərən ümidivardım ki, gəncəli Ustad öz məqsədinə nail olanda işlərinin sahmana salınmasında onun yaxın dostlarının əllərindən gələni əsirgəmədiyinə qəti inanacaq. Konstantinopolda ondan aldığı məktubda bildirirdi ki, artıq gimnaziyada işləmir, hərbi qəza məktəbində yaxşı bir işə düzəlib. Başqa bir mənbədən öyrəndim ki, o öz vəzifəsinin öhdəsində vicdanla gəlir. Tezliklə aldığı ayrı məktubdan aydın oldu ki, Hafızənin atası sarılıq xəstəliyindən vafat etdi. Dən sonra Mirzə Şəfi xoşbəxtlik dağına səbirla qalxmışdır. Hafızənin anası isə onlara mane olmamışdır. Mirzə Şəfi bu arada öz bacarığı və qonaqcılıyi sayəsində toy tədarükü üçün pul yiğə bilmiş. Kaş toy təntənəli keçəydi! Məni səbir və diqqətlə izləyən oxucularımı yormamış, toy məclisi barəsində öyrəndiyim məlumatlarla sizi taruş etmək istəyirəm. Mirzə Şəfi yasdan səkkiz gün keçəndən sonra yaxın qohumlarından birini kəbin gününü təyin etmək üçün, Hafızənin anasının yanına göndərib. Farslar bu günə "Şirinxürəm" deyirlər. Bu gündə bəyin valideynləri, yaxın qohumları galinin evinə yığışırlar. Hər iki tərəfi şirin yeməklərə: qəndə, mürəbbəyə qonaq edirlər.

Kəbin kəsilmə günü belə bir adət gələcək ailənin mehriban yaşamasına işarədir. Qadınlar kişilərdən ayrı, onlar üçün düzəldilmiş otaqda, xalça üzündə, şirniyyat süfrəsinin ətrafında əyləşirlər. Məsələ həll olandan sonra tərəflər bir-birini təbrik edib, musiqisinin sədaları altında şadlanırlar. Belə günlərdə saz, qaval və zərb alətlərindən istifadə olunur.

Onların birlikdə çıxardığı ahəng avropalı üçün qulaqbatarıcı təsir bağışlayır. Farslar, azərbaycanlılar bu musiqidən böyük zövq alırlar. Vətənidən Peterburqa sərgün edilmiş bir şərqlinin vətəninə qayıtdığı ərefədə doğma sazəndələrinin və alətlərin ahəngini dinləmək və qiymətləndirmək Peterburq salonlarında verilən konsertləri dinləməkdən daha üstündür.

Nişan günü gəlinə nişan hədiyyələrini aparmaq üçün bəyin evinə toplaşırlar. Hədiyyə əsasən nişan üzüyü, parça, imkan dərəcəsində bahalı paltar, şal, çəkmə, sabun, xına və sürmədən ibarətdir. Xonçanı aparan qızların da görkəmi gözəl olmalıdır. Kirpiklərinə sürmə çəkmək, əl-ayaq barmaqlarını xına ilə boyamaq yadlarından çıxmır. Bəyin qohumlarından biri galini otağın ortasına dəvət edib, nişan üzüyünü barmağına taxır. Beləliklə, hamı xoş əhvali-ruhiyyə ilə gəlini təbrik edib, ona xoşbəxtlik arzulayır. Üç gündən sonra gəlin bəyə hədiyyə göndərir. Bu, əsasən zərif toxunmuş əlcəkdən, pencək üçün parçadan və gündəlik işlədilən bəzək əşyalardan ibarətdir. Bundan sonra toya hazırlıq başlayır. Nişanlılar toy paltarlarını hazırlayana qədər xeyli vaxt keçir. Toya hazırlanlığının əsas məsələlərindən biri bu münasibətlə bəyin evinə tələsik galib-gedən saysız xidmətçi qadınların bir yerə yığışib məsləhət etməlidir. Bəy bu arada çalışır ki, qızın anasının hörmətini qazanmaq üçün galinin xəbəri olmadan qız evinə bir səbət meyvə, kiçik bəzək əşyaları, gül dəstəsi və yaxud erkək göndərsin. Öz yerlərinin adət-ənənələrinə görə, bəylə gəlin toyqabağı görüşməlidirlər. Əgər onlar bu qaydanı pozsalar, onları pis başa düşərlər. Hərgələ bu ərefədə görüşmək arzusunda olsalar, özləri üçün münəsib vaxt və yer seçməlidirlər ki, onları heç kəs görməsin.

Şərqdə cinslər arasındaki münasibət Avropaya görə çox ciddidir. Şərqiñ qoca bir müdrikinin dediyinə görə, "əgər Şərqdə bir kişi, bir arvad olsayırlar və onlar bir anlıq birləşsəyidilər, bütün yer, dəniz insanlarla dolardı".

Nəhayət, təyin olunmuş toy günü gəlib çatır (qati dindarın məsləhəti ilə təyin olunmuş gün). Bəy qız evində dəvət olunmuş saysız qonaqları razi yola salmaq qayğısına qalır. Toy danışığında yalnız qohumlar və tanışlar iştirak edir. Bu formal qanunlaşdırılmış danışqda kişi hər ehtimala qarşı qadınından ayrılmak istəyəndə arvadının ləyaqətinə toxunmadan, ona qaytarılacaq pulun və yaxud əşyaların müəyyən edilmiş miqdarını verməyə boyun olur. Bundan sonra qızdan üç dəfə: "Səni alan bu oğlandırımı? Sən bu oğlanı getmək istəyirsənmi? Kəbinin kəsilməsinə razısanmı?" - deyə soruşurlar. Qız mollaşın yanında öz fikrini dedikdən sonra molla öz təsdiq möhürüնü kəbin kağızına basır. Bunuňla da xırda-para işlər bitir, yiğincəq dağılır. Qədim adət-ənənəyə görə, bir çox ailələr toy maclisini daha da şənləndirmək, mənalandırmaq üçün mollalara Qurandan surələr oxudur, ya da toyda bir şənlik o birini əvəz edir. Kəbin kəsilib qurtardıqdan sonra gəlib bir dəstə qızla hamama gedir. Oradan da onu qohumlarından birinin evinə aparırlar. Bundan sonra gəlini musiqisinin sədaları altında, bir dəstə qızın əhatəsində bəyin evinə yola salırlar. Burada bəy çimib, təmizlənmiş halda gəlini qarşılıyır. Onları hər iki əllərində şam gəlin üçün ayrılmış otağa ötürürlər. Şamları iki yera bölib, içərisində düyü olan sinilərə düzürlər. Gəlin paltarını dəyişir, bir layan su gətirib, nişanlısının ayaqlarını yuyur və sonra suyu müqəddəs otağın dörd küncünə çiləyir. Bundan sonra sakitlik çökür, içəri iki qadın daxil olur, onlar bəylə ga-

lini bir-birine tapşırıb, Allahın, peyğəmbərin qoymuş olduğu qayda-qanunla yaşamağı məsləhət edir. Xeyir-dua verdikdən sonra, bəylə gəlini bağlı qapı arxasında öz talelərinin sərəncamına verib, çıxırlar...

## *Qeydlər üçün*

*Qeydlər üçün*

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

**Fridrix Bodenstedt**

**MİRZƏ ŞƏFİ HAQQINDA  
XATİRƏLƏR**

(“Şərqdə min bir gün” kitabından)

Çapa imzalanıb: 11.11.2015  
Formatı: 70x100 1/16. Offset çapı  
Həcmi: 8.5  
Sifariş № 204

**Qiyməti: 3 manat**

Azf303186

**"XAN" XATIRƏ ƏDƏBİYYATI SİLSİLƏSİNДƏN NƏŞRLƏRİMİZ**



Kitabların onlayn satış ünvani  
[www.kitabevim.az](http://www.kitabevim.az)  
Mütaliesenizin en rahat ünvani!

[WWW.HEDDEFNESRILERLAZ.COM](http://WWW.HEDDEFNESRILERLAZ.COM)



3.00